

Xoşməramlı səfir



Heydar Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlisi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatallığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi.

*Mehriban ƏLİYEVƏ,
YUNESKO-nun xəşməramlı safi,
Heydar Əliyev Fonduunun Prezidenti*

Xəşməramlı səfər



II KİTAB

BAKİ - ŞƏMS - 2006

"XOŞMƏRAMLI SƏFİR"

Bakı, "ŞƏMS" nəşriyyatı - 2006, 208 səh.+24 rəngli səh.

Tarlibçi və

ön sözün müəllifi:

Aftandil QASIMOV,
Yeni Azərbaycan Parlýasının üzvü

Elmi redaktor:

Aqiyə NAXÇIVANLI,
Azərbaycan Müəllimlər

İnstitutunun rektoru,

siyasi elmlər doktoru, professor
Midhəd QƏFƏROV,

hüquq elmləri namizədi, dosent
Cəbi BƏHİRAMOV,

A.Bahixanov adına Tarix
İnstiitutunun direktor müavini,

tarix elmləri namizədi

Lətiş MƏMMƏDOVA,
tarix elmləri namizədi, dosent

Rəyçilər:

Kitabda YUNESKO-nun xoşməramlı safları, Heydar Əliyev Fonduunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan elininin,
təhsilinin ve medəniyyətinin inkişafı sahəsində görüdüyü işlər, ölkəmizi
beynəlxalq alamda yüksək səviyyədə təmsil etməsi ve xeyriyyəçilik fəaliyəti
içərəcə ilə bağlı məqalələr toplanmışdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Mehriban xanım
Əliyevanın nəcib və xeyriyəçilik amalları ilə dəha yaxından tanış olmaq
başımından mühüm əhəmiyyət kəsb edir.

(Kitab cəmi hərəkətlərin AzərbAe məsələlərindən istifadə olunub)

X—5100000130 (07)
127-2006 qızılı nəşr

© ŞƏMS

Ön söz

**HEYDƏR ƏLİYEVİN
İRSİ VƏ MİLLİ MƏNƏVİ
DƏYƏRLƏRİMİZ**

MEHİRİBAN XANIM ƏLİYEVƏ BU
DƏYƏRLƏRİN QORUNMASI MİSSİYASINI
LAYIQINCƏ YERİNƏ YETİRİR

İnsanlar müxtalif olduğu kimi, talelər, xarakterlər də müxtalidir.
Boşor comiyyəti yarandığı dövrdən bu günə qədər həyat əlo bu müxtalif
xarakterlərin vəhdəti şəklində inkişaf edir, insanlar və onların
əməlləri tarixa qoşusur. Əməlləri, gördüyü işlər barədə tarixin sahifə-
loruna yazılırlar da olur, onun dörn qatlarda unudulub gedənlər da.

Tarixdə iz qoyub gedən insanların da adı yaddaşlarında müxtalif cür
yaşayır. Çünkü, bu, boşar həyatıdır. Tarixa məbəd yandırıb da düşmək
olar, məbədlər, məktəblər təkdirib xalqa, Vətəna şorət galiron
övlad kimi da...

Bu gün Azərbaycan xalqının yaddaşında, tarixində çox böyük şəx-
siyyətlərin adı, ünnüni yaşayır. Cavanşir, Babək, Tomiris, Səra Xa-
lun, Şah İsmayıll Xəlai... Heydər Əliyev kimi tarixi şəxsiyyətlərin
ömrü iso uzandıqca uzanır. Çünkü onlar hamdan fərqli olaraq əməl-
lori və işləri ilə tarixin özünü yaradıblar.

Azərbaycan dövlətçiliyinin bərpasında, onun sabit comiyyətə çev-
rilməsində sözə ifadə edilməyəcək qədər nəhəng işlər görmüş Heydər
Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərə yazılmışdır. Amma
qəribodur ki, o bizdən uzaqlaşdıqca biz ona yaxınlaşırıq. Həm müstə-

qim, həm də məcazi mənada. Onun fiziki yoxluğundan sonra insanlar bu böyük şəxsiyyətin nə qədər nohong, nə qədər yüksək ideallar yaşatdığını bir daha anlayaraq xatırmasını əziz tuturlar.

Bir də bütün şəxsiyyətlərin işi o zaman daha uzaqlara gedir ki, onlar özlərindən sonra bu işləri davam etdirəcək şəxsləri də hazırlamış olsun. Bu mənada ulu öndər Heydər Əliyev səfərlərindən daha irəli gedə bildi.

Bu gün Heydər Əliyev ırsını yaşıdan, onun ideyalarını addım-addım hayata keçirən ilk şəxs var: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Millət vokili Mehriban xanım Əliyeva.

Ulu öndər başlatdığı nurlu ideyaları həyata keçirəcək bu şəxsləri özündən sonrakı mərhəkəyə hazırlayarkən yanılmamışdır. Siyasi iradə ilə humanizmi qovuşduracaq, dövlət işləri ilə xalq ideyasını birləşdirəcək İlham Əliyev və Mehriban xanım ulu öndərin əsl davamçıları olduqlarını işləri ilə sübut etdiłor. 2003-cü il prezident seçkiləri arafasında ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: "Inanıram ki, mənim axırə çədirdə bilmidiyim təleyükli masoloları, planları, işləri sizin köməyiniz və dəstəyinizdə İlham Əliyev başa çədirdə biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi hasiləyiram". Budur tarixi şəxsiyyətin böyük uzaqgörənlilik və dəhiliyi!

İndi o günlər arxada qəlib, Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev ulu öndərin fəvqələdə uzaqqörənliliklə ifadə etdiyi fikrin həyata keçdiyini əmlə şəkildə sübut etdi və etməkdədir.

Cənab prezidentin xanımını Mehriban Əliyeva da bu ocağın, bu böyük şəxsiyyətlər ailəsinin layiqli üzvü olduğunu isbat edərək Heydər Əliyev siyasi kursunun fundamental prinsiplorinin daşıyıcılarından biri kimi faaliyyət göstərir. Böyük adib, gözəl insan Mir Cəlal Paşa

yev və Azərbaycan jurnalistikasının ağısaqqalı Nəsir İmanquliyevin yadigarı Mehriban xanım Əliyevlər ailəsindəki ənənəni əzx etməklə onu inkişaf etdirməyi bacaran insandır. Sabri, humanizm və mənəvi dünyası ilə Heydər Əliyeva əsl arxa, dayaq olan Zərifə xanım Əliyevanın öyüd-nasihatlarını, nəsildən-köldən gələn kamal və düsüneçini birləşdirirən bu xanım canab Prezidentə bu mənada an böyük yardımçı ola bildi.

1996-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə xalqımızın mədəni ırsının qorunması, inkişaf etdirilməsi onun xalqımızın milli-mənəvi döyərlərinə sonsuz bağlılığının öani təzahürüdür. Mehriban xanım gördüyü işlərlə sübut etdi ki, dövlət və dövlətçilikdə təkcə siyaset yox, millətin mədəni, intellektual səviyyəsinin inkişaf etdirilməsi və mənəvi döyərlərin qorunması da müümət amildir. Onun azm və iradə ilə başlatdığı bu iş təzliklər beynəlxalq təşkilatların da diqqətini cəlb etdi. Hər bir abidəyə, hər bir tarixi yadigaraya həssas münasibət və qayğı göstərən Mehriban xanım Əliyeva YUNESKO kimi böyük bir beynəlxalq təşkilatın xoşməramlı safiri vəzifəsinə seçildi, bu sahədə apardığı faaliyyətini daha da genişləndirdi. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti olan Mehriban xanım böyüklərindən əzx etdiyi humanizmin carşısı olaraq neçə-neçə nəsillərin xatırında qalacaq işlərə imza atmağı bacardı. Bu gün respublikamızda əla bölgə, əla kənd yoxdur ki, Mehriban xanım orada yeni bir iş başlaması, məktəbə, xəstəxanaya, uşaq evlərinə kömək etməsin. Az bir vaxtda - cəmi iki il ərzində Fondun hesabına tikilən məktəblər, tamir olunan təlim-tərbiyə mütəssisələrinin işi ilə maraqlanır, kimsəsiz uşaqlara baş çəkir, onların qayğı və problemlə-

rini öyrənərək həll edir. Onun bu fəaliyyətinin məqsədi həmin insanların cəmiyyətdə hərəkətlüyünə üzvə çevriləşməsi işinə yardımçı olmaqdır.

Ölən il keçirilən parlament seçkiləri sübut etdi ki, ona hər Prezidentin siyasi kursunu xalq bayanır və müdafiə edir. Gündə gün inkişaf edən Azərbaycan regionun aparıcı dövlətinə, söz sahibinə çevrilmişdir. Bu inkişafda və təməmmədə öz payı olan Mehriban xanım Əliyevanın millət vəkiliyinə namizədiyi seçicilər tərəfindən rəğböllə qarşılanır. Mehriban xanım isə məhz Əzizbəyov ikinci seçki dairəsini seçdi. Bu dairənin əhalə etdiyi miassızlırdə onun humanizmi, vələnqorvərliyi. Heydər Əliyev kursuna irsinə sədəqəti ilə daha yaxşı təməddürələr. Mehriban xanım da burada seçiciləri yaxşı tamır, dəim təməsəl olduğu insanların arzu və istəklərini də, qayğı və problemlərini da yaxşı bilir. Aparlığı böyük işləri siyasi fəaliyyətlə üzərindən, tələyülkü məsələləri parlament tribunasından səslenindirmək və həlli-nail olmaq arzusu, daha müükəmməl qanunların yaradılmasında iştirak etmək, on asası da Azərbaycan dövlətçiliyinin inkişafında samarəli fəaliyyət işləyi xalqın böyük dəstəyi ilə reallaşdır. Ona seçicilərin eləmadi o qədər böyük, inanıb elə güclü idi ki, hətta rəqibləri hebbu qələbənin legitimliyini etiraf etməyə möcbur oldular.

Faallıctırmalı-siyasi xadim Mehriban xanım Əliyeva indi parlament üzvü kimi geniş fəaliyyət göstərir. Ölkədəki ictimai-siyasi prosesləri dərinlənib, insanların arzu və istəklərinin həyata keçirilməsi üçün hər cür şədərkarlıq hazır olan Mehriban Əliyevaya - YUNESKO-nun xoşməramlı soñiri və Azərbaycan parlamentinin üzvünə - bu nəcib, xeyirxah və dövlətçilik yolunda apardığı işlərdə müvəffəqiyət diləyərək ona hər cür dəstək verməyi özümüzə bore bilirik.

**Aftandil QASIMOV,
Yeni Azərbaycan Partiyasının üzvü**

**TÜRKİYƏNİN BAŞ NAZİRİ
RƏCƏB TAYYİB ƏRDOĞAN
HEYDƏR ƏLİYEV
FONDUNDА OLMUŞDUR**

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 30-da Heydər Əliyev Fondunda olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və fondun prezidenti, YUNESKO-nun xoşməramlı soñiri Mehriban Əliyeva Türkiyə hökumətinin başçısını böyük səmimiyyətlə qarşıladılar.

Mehriban xanım Əliyeva Baş nazir Rəcəb Tayyib Ərdoğana və Türkiyə nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram olamalı olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verdi. Bildirdi ki, fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin ərsini öyrənmək və təhlili etməkdir, onun Azərbaycanın sosial-iqtisadi, mədəni təraqqisine yönəlmış genişməryəsi fəaliyyəti barədə galəcək nəsillərdə, qonaqlarda oyanı təsəvvür yaratmaqdandır, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdir. Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliğ ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Prezident İlham Əliyev hörmətli qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinin əhalə edən eksponatlar barədə atraflı məlumat verdi.

Türkiyə nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin hayatının an müxtəlif məqamlarını oks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sañadılardır, dünyadan tanınmış siyasi xadimlərinin baxş etdikləri hadiy-

yələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyamın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsanat xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, bütün qızılardan olan ölkələrin liderləri ilə görüşlərdə çökəilmiş, gərgin, coxşaxəli fəaliyyətdən xəbər verən şəkillər böyük maraqla baxıdlar.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan fondla tanış olduğdan sonra xatırə kitabına öz ürək sözlərini yazdı: "Qardaş Azərbaycanın on ağır günlərində ikinci dəfə yenidən dövlətə rəhbərliyi öz üzərinə götürürək, çox qısa vaxtda ölkəsinə çəgələş dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirən böyük siyasi xadim Heydər Əliyevə öz ehtiramını bildirirəm. Onun dövründə qoyulmuş etibarlı təməl füzöründə Azərbaycanın göləcəkdə daha güclü, müstəqil dövlət olaraq tərəqqi edəcəyinə inanırıam.

Heydər Əliyevin adı Azərbaycan durduqca, əhədiyyələ qədər Azərbaycanla qoşa yaşayacaqdır.

Ruhu sad olsun!"

Sonra Türkiyənin baş naziri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xatırə hədiyyəsi təqdim etdi.

Mehriban xanım hörmətli qonağı fondun fəaliyyətinə hasr olmuş kitabı, Fondun on dəyərli layihələrindən olan "Qarabağ xanəndələri" albomunu təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan fondun binasının cəyannından Bakının, Xəzərin mənzərasını, xalqının qədim və möhtəşəm tarix-mədəniyyət abidəsi olan İçərişəhəri seyr etdilər. Hörmətli qonaq fonddan xoş və zəngin ləzzətərlə ayrıldığım bildirdi.

Fondun binası qarşısına topluşmış yüzlərə şəhər sakini Prezident İlham Əliyevi və Baş nazir Rəcəb Tayyib Ərdoğanı hərəratla salamladılar, onlara hörmət və ehtiramlarını bildirdilər.

1 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN VƏSAITİ HESABINA YENİ MƏKTƏBLƏR TİKİLİR

Biləsuvar

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycan yeni məktəb" Programına uyğun olaraq, növbəti dərs ilinə qədr Biləsuvar rayonunun 537 sakini olan Aranlı və 691 sakini olan Çinarlı kəndlərində 100 yerlik, rayon mərkəzində isə 240 yerlik təzə orta məktəb binaları tikilir.

Məktəblərin tikintisino ümumən 1 milyard 20 milyon manat yaxın vasitəsənədən tətbiq olunur. Bu təhsil ocaqlarında 84 milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır.

Tikinti işlərində yerli sakınların qüvvəsindən və tikinti materiallardan istifadə olunmasına üstünlük verilir.

Biləsuvarlılar Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyevanın bu xeyirxah təşəbbüsünü minnətdarlıqla qarşılamışlar.

Lənkəran

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycan yeni məktəb" Programına əsasən, Lənkəran rayonunun Girdəni kəndində 192 və Sağlakükə kəndində 240 yerlik yeni məktəb binalarının tikintisino başlanılmışdır.

Girdəni kənd orta məktəbinin tikintisində "Azərsutikinti" Açıq Səhmdar Cəmiyyətinin, Şəhərəkçə məktəbinin tikintisində isə "Azərkəndtikinti" şirkətinin inşaatçıları çalışırlar.

Venİ təhsil ocaqlarının qarşısındaki dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bərdə

Heydər Əliyev Fondu həyata keçirdiyi "Yeniləşən Azərbaycan - yeni məktəb" Programına uyğun olaraq, növbəti dərs ilinə qədər Bərdə rayonunun Yeni Daşkənd və Saatlı kəndlərində dayarı 759 milyon 74 min manat olan 240 yerlik, Xanagahlı kəndləndə dayarı 675 milyon 77 min manat olan 200 yerlik orta məktəb binaları tikilir.

Məktəblərə 150 milyon manatlıq avadanlıq da alınır quraşdırılacaqdır.

Tikinti işlərində yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə olunmasına üstünlük verilir.

6 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XORŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA GÖYCAYDA İNTERNAT MƏKTƏBDƏ OLMUŞDUR

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva iyunun 7-də, dövlətimizin başçısının Göyçay rayonuna safori çərçivəsində Göyçay şəhərindəki internat məktəbdə olmuşdur.

Eh tiramla, xüsusi hörmətlə qarşılanan Mehriban Əliyevaya rəhbərlik etdiyi fondun uşaq evlərinə, internatlara göstərdiyi qayğıya görə ürəkdən gələn xoş sözlər deyildi.

Heydər Əliyev Fonduun prezidenti məktəbdə tanış oldu. Mehriban xanım otaqlarda döşəmələrin təzələnməsinə, istiliğ sisteminin yaradılmasına, avdanlıqla təhciz olunmasına yaxından kömək göstəriləcəyini bildirdi. İnternat məktəbdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri ilə də görüşən YUNESKO-nun xoşməramlı safir onların problemləri ilə də yaxından maraqlandı.

9 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN VƏSAITİ HESABINA

Heydar Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycan - yeni məktəb" programına uyğun olaraq, növbəli dərs illərinə qədər Qəbələ rayonunda 754 sakinin yaşadığı Çarxana və 745 sakinin yaşadığı Daşca kəndlərində 100 yerlik təzə orta məktəb binaları tikilir. Ötən asırın 20-50-cu illərində qeyri-münasib binalarda yerləşən məktəblərin yerində inşa edilən təhsil ocaqlarının hər birinin layihə dəyəri 427 milyon manatdır. Məktəblərin hərəsi 20 milyon manatlıq avadanlıqla təchiz ediləcəkdir.

Tikinti işlərində yerli işçi qüvvəsindən və tikinti materiallərindən istifadə olunmasına üstünlük verilir. Qəbələlilər Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı şəfəri Mehriban xanım Əliyevanın xeyirxah qayğı və təşəbbüsünü minnətdarlıqla qarşılamışlar.

9 iyul 2005-ci il

"OLİMPİYA OYUNLARI-2004" MİNİATÜR KİTABININ TƏQDİMATI OLMUŞDUR

İyulun 11-də Miniatür Kitab Müzeyində Milli Olimpiya Komitəsi və Respublika "Kitab" Cəmiyyətinin nəşr etdiirdiyi "Olimpiya oyunları-2004" miniatür kitabının təqdimat mərasimi olmuşdur.

Tədbirdə Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı şəfəri Mehriban xanım Əliyeva iştirak etmişdir. Təqdimat mərasimini giriş sözü ilə açan Respublika "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahova bildirmişdir ki, dünyada nadir mədəniyyət obyektlərindən olan bu muzeydə 60 ölkədə nəşr olunmuş, on kiçiyinin həcmi 2×2 millimetr, böyüyünün həcmi 100×100 millimetr olan 3750 kitab nümayiş etdirilir. Müzeyin ekspoziisiya fondu isə 5500 kitabdan ibarətdir. 2002-ci ildə yaradılan muzeyə in迪yadək 20 min nəfərdən çox tamaşaçı baxmışdır. Ümummilli liderimiz Heydar Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin andığında mərasimlərinə həsr olunmuş "Vətəna, dövlətə, xalqa sədəqət andı", "Kitabi-Dədə Qorqud", "Quranı-Kərim", "Koroğlu", "Nizami. Xəqani. Məşhəti. Nasimi" kimi klassiklərin, onlara müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin, dünya ədəbiyyatının Şekspir, Bayron, Puşkin kimi korifeylərinin əsərlərinin muzeydə nümayiş etdirildiyini söyləyən natiq, bu mədəniyyət mərkəzinin ən son ekspozisiyi barədə tədbir iştirakçılarına məlumat verdi.

"Olimpiya oyunları-2004" miniatür kitabının Azərbaycan dilində nüsxəsinin ölçüsü 38×55 millimetrdir, 256 səhifədən ibarətdir. 36 rəngli şəkli vardır. İngilis dilində buraxılmış kitabın da ölçüsü eynidir, səhifələrin sayı 248, şəkillərin sayı 44-dür. Kitab Azərbaycan

Prezidenti İlham Əliyevin XXVIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızın yolasalma mərasimindəki nitqi ilə açılır. Olimpiya Oyunlarında iştirak etmiş idmançı və məşqçiləri qəbul edərkən söylədiyi nitqi ilə sənə yelir. Naşrda hər bir olimpiya medalçısı haqqında yüksəm məlumat habelə yarışların ən gərgin anlarını əks etdirən səkillər də verilmişdir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, olimpiya hərakatının genişlənməsinə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın Afina Olimpiadasında qazandığı uğurlardan danışaraq, yeni işq üzü görən bu kitabı olimpiyaçılarə ən gözəl hadiyyə kimi qiymətləndirdi. Onun dünyada idmana aid buraxılan ilk miniatür kitab olduğunu vurğuladı.

Natiq, eyni zamanda, Azərbaycan Mədəniyyətinin Dostları Fondu-nun sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Afina Olimpiadasında təşkil edilmiş "Azərbaycan günü"nın yüksək səviyyədə keçdiyini, dönyanın onurlarla ölkəsinin təmsilçilərinin bu müsəqili-əyləncəli mədəni tədbiri maraqla izlədiyini bildirdi, son Olimpiya Oyunlarında idmançılarına böyük mənəvi dəstək verdiyinə görə Mehriban xanım Əliyevaya idman ictimaiyyətinin minnətdarlığını etdi.

O. İadibir iştirakçılara belə bir xoş xəbəri da yetirdi ki, bu gün İtaliyada keçirilən Avropa Olimpiya Festivalından Vələno qaydan idmançılarınız özləri ilə, 2-si qızıl olmaqla, 6 medal götürmişlər.

Zarifa Salahova "Olimpiya oyunları-2004", eləcə də digər miniatür kitabı nümunələrini Heydər Əliyev Fonduunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdi.

Mehriban xamim Əliyeva kitab təhligi sahəsində dəyərli fəaliyyəti-
na görə Respublika "Kitab" Comiiyyətinin sədri Zərifə Salahovaya tə-

şokkür etti, Heydər Əliyev Fondunun vəsaiti ilə buraxılmış kitab və albomları muzeyə bağışladı.

Tədbir iştirakçılara da miniatür kitab nüsxələri paylandı.

Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatları, olimpiya medalçıları, yazıçılar, alimlər, idman ictimaliyatının nümayəndələri, xarici ölkələrin respublikamızda akkreditasiyolmuş diplomatları mərasimdə iştirak edirdilər.

12 iyul 2005-ci il

VƏTƏNPƏRVƏRLİK, İNSANSEVƏRLİK VƏ MƏRHƏMƏTLİLİK SİMVOLU

MƏHİZ BU KEYFİYYƏTLƏRİNƏ GÖRƏ
MEHRİBAN XANIM ƏLİYEVƏ YENİDƏN
“İLİN QADINI” SEÇİLDİ

Hazırda comiyyyatda qadınların böyük rola malik olması dəmliməz faktdır. Demokratiya yolu ilə addımlayan ölkəmizdə də qadınlar bütün sahələrdə uğurlu fəaliyyəti ilə seçilir. Onların iclimai-siyasi proseslərdə yaxından iştirak etmələri, genişmiqyaslı işlər görmələri comiyyyatda öz mövqelərini möhkəmləndirməyə şorail yaradır. Qadınlarınızın rəhbərlik etdikləri təşkilatlarda, tömsil olunduqları birlikdə yüksək fəallıq və bacarıq nümayiş etdirmələri onlara həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda böyük hərəmot və nüfuz qazandırır, barələrində müsbət imic formalasdır.

YUNESKO-nun xoşməramlı soñiri, Heydər Əliyev Fonduunun prezidenti Mehriban xanım Əliyevanın “İlin qadını” elan olunması da məhz çoxşaxəli və humanitar fəaliyyətinin nəticəsi olaraq xalqımızın ona hörmət və məhəbbətinin təzahürüdür. Bu soñri mükafat Mehriban xanıma “Lider qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosasiyasının keçirdiyi sorğu əsasında təqdim olunub. Məlumat üçün qeyd edək ki, 1995-ci ildə Peñində keçirilmiş Qadınların 4-cü Beynəlxalq konfransının 10-cu il-döñümü münasibətilə Azərbaycanda 2004-cü ilin yekunlarına görə “İlin qadını”nın müəyyənləşdirmək məqsədilə sorğu keçirmək üçün təşkilat komitəsi yaradılmışdı. Komitənin işinə respublikam-











zin, elcə də xarici ölkələrin təcrübəli ekspertləri cəlb olunub, onların iştirakı ilə bu ilin fevralında paytaxtda və respublikamızın regionlarında şəhərin müxtəlif təbəqələri arasında seçilmiş 1800 respondentə anket paylanıb. Sorğu anketinə respublikamızın içi-mai-siyasi həyatında xüsusi fəaliyi ilə seçilən qadınların adları daxil edilib. Qeyd edək ki, müxtəlif yaş qruplarının, peşə, məşğulliyət sahəsini əhatə edən minlərlə insan bu anonim sorğuda iştirak etmək arzusu ilə təşkilatçılara müraciət edib. Sorğu iştirakçılarının 74,6%-i Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya 1-ci yer verib, onu yənə də Azərbaycan qadınına xas olan yüksək keyfiyyətlərinə, geniş xeyriyyəcilik fəaliyyətinə görə "İlin qadını" hesab edib. Xalqımızın böyük əksariyyəti ölkəmizin 1-ci qadınınə etimad göstərməsi söz yox ki, heç də təsadüfi deyil. Və əgər Mehriban xanımın çoxşaxəli fəaliyyətinə nəzər salsaq, onun daha geniş fəaliyyət programına malik olması üçün rəsmi postlarda təmsil olunmağa layiq olduğunu əminliklə söyləyə bilərik.

Ölkəmizin birincə xanımını oxuculara daha yaxından tanıtmak üçün əvvəlcə qısa arayış verək:

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Təqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə və hazırda onun rəhbərlik etdiyi "Azərbaycan mədəniyyətinin dostları" Xeyriyyə Fondu təsis olunub. 1996-ci ildə isə o, Azərbaycanın mədəniyyətinin geniş təbliğ olun-

məsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. 2002-ci ildə Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçilib. O, həmçinin ünflümmillî liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və dahi öndərin yaradıǵı milli dövlətçilik ideyalarını yeni nəslə asila-maq məqsədilə yaradılan Heydər Əliyev Fonduна rəhbərlik edir. 2004-cü il avqustun 15-də isə Azərbaycanın şifahi xalq adəbiyyatının və musiqi irsinin qorunub-saxlanması, inkişaf etdirilməsi sahəsindəki yorulmuş söylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı şəfəri adına layiq görülüb. O, eyni zamanda 2004-cü il dekabrın 28-də Milli Olimpiya Komitəsinin 4-cü Baş Məclisində MOK-un İcraiyyə komitəsinin üzvü seçilib. 2005-ci il iyunun 9-da isə ictimai, məsenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Rusiyinin "Yüzlliyin məsenatları" Beynəlxalq Xeyriyyə Fonduunun "Yaqut Xaç" ordeninə layiq görürlüb.

Mehriban xanum Əliyevanın fəaliyyətinin ayrı-ayrı istiqamətləri- na diqqət yetirsək, onun xalqımızın milli sərvətlərinə, tarixi abidələrinə, sosial problemlərinə, təhsil, mədəniyyət, sohiyyə və idman sahələrinə bigənə qalmadığını görərik. Onun rəhbərlik etdiyi "Azərbaycan mədəniyyətinin dostları" Xeyriyyə Fonduun xətti ilə milli musiqimizin qorunub-saxlanması və təbliğ məqsədilə keçirdiyi tədbirlər, "Yerləşən Azərbaycana yeni məktəb" programı çərçivəsində uşaqların və internat məktəblərində aparılan asash təmir və yenidənqurma işləri, Azərbaycan Gimnastika Federasiyasının xətti ilə idmanımızın inkişafı istiqamətində atılan uğurlu addımlar Mehriban xanumin millətinə sevən vələnpərvər bir in-

san olduğuna əyani sübutdur. Tam əminliklə deyə bilarık ki, Mehriban xanuma qısa ictimai fəaliyyəti dövründə gördüyü geniş miq-yash işlər, qazandığı uğurlar "İlin qadını" faxri mükafatunu qazanırdıb. Biz onun geniş fəaliyyətinin bir məqala çərçivəsinə sığmadığını nəzərə alaraq sonda bu yüksək mükafata layiq görülməsi münasibəti onu ürəkdən təbrik edir. Vələnimiz və xalqımız qarşısında göstərdiyi xoşməramlı xidmətlərində yeni-yeni uğurlara imza almاسını arzulayıraq.

20 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN HESABINA 7 RAYONDA 20 MƏKTƏB TİKİLİR

Dövlət Tikinti və Arxitektura Komitəsindən AzərTAc-in müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" programına uyğun olaraq, "Azərdövlətsənayclayıhı" İnstitutunun layihələri əsasında respublikanın 7 rayonunda 20 məktəb binası tikiliir. 100, 200 və 240 yerlik yeni təhsil ocaqları fondun prezidenti, YUNESKO-nun xoşməramlı sofi Mehriban xanım Əliyevanın laşəbbüsü ilə inşa edilir.

Hazırda Şəmkir rayonunun Füzuli qəsəbəsində, Plankond və Tələrli, Goranboy rayonunun Kələk, Qaranuslu, Tap, Tovuz rayonunun Cəlilli, Əsrik Cərdaxan, Alakol, Qazax rayonunun Hüseynbəyli, Aşağı Salablı, Xanlar rayonunun Kərəmlı, Hacımalik, Nadir, Tərlər rayonunun Əlişağı, Qarayeri və Füzuli kəndlərində məktəb binalarının inşası sürətli davam etdirilir.

Tikintiye komitənin mütəxəssisləri tərəfindən nəzarət olunur. Məktəb binaları yeni dərs ilində istifadəyə veriləcəkdir.

21 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN VƏSAİTİ HESABINA 126 MƏKTƏB TİKİLİR

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb programı"na uyğun olaraq, respublikanın kəndlərində məktəb binalarının tikintisi geniş vüsət almışdır. Fondun vəsaiti hesabına inşa olunan 126 məktəb yeni dərs ilinədək istifadəyə veriləcəkdir.

Dövlət Tikinti və Arxitektura Komitəsindən AzərTAc-a bildirmişlər ki, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı sofi Mehriban xanım Əliyevanın laşəbbüsü ilə kənd yerlərində 100, 200 və 240 yerlik məktəblərin tikintisini müvafiq inşaat qurumları - "Azərdövlətlayıhı", "Azəraqrarsukanallayıhı", "Azərkommunallayıhı", "Azərdövlətsənayclayıhı" institutlarının və lisenziyalı "Təmirçi" firmasının layihələri əsasında həyata keçirirlər.

Komitənin mütəxəssisləri binaların tikintisinə nəzarət edirlər.

FONDUN VƏSAİTİ HESABINA KƏND RAYONLARINDA, XÜSUSƏN UCQAR DAĞ KƏNDLƏRİNDE 132 MƏKTƏB TİKİLƏCƏK

Son illər Azərbaycanın təhsil sistemində mövcud olan problemlərdən çox damışsa da, təsəssüf ki, bir sırə problemlər bu günə qədər öz həllini tapmayıb. Təqbirətiyəq hal isə odur ki, dövlət bütədesindən təhsilə ayrılan vəsaitlərin haemə ildən-ila artır. Məsolon, son bir ili müqayisə etsək, görərik ki, təhsilə ayrılan budeca vəsaiti taxminən 27 faiz artırılıb. Bu da bir faktdır ki, təhsil mütəssisalarının maddi-texniki bazasının vəziyyətinin yaxşılaşdırılması üçün də xeyli işlər görürlüb. Təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə mindən çox məktəbə ehtiyac var. Bes yüzdən artıq orta məktəb binası istifadə üçün yararsızdır. Hazırda Heydər Əliyev Fondu məktəblərinin tikintisine çox ciddi maraq göstərir. Belə ki, Fondun vəsaiti hesabına kənd rayonlarında, xüsusən ucqar dağ kəndlərində 132 məktəb tikiləcək.

Məktəblilərin dörsliklə təminatı məsolosuna golinecə, bu il 7,9 milyon nüsxədən çox dörslik çap olunub məktəblərə veriləcək. Yeni dörs ilində I-XI siniflərdə təhsil alacaq 1 milyon 600 mindən artıq şagird dörsliklərə dövrlət hesabına, yəni pulsuz təmin ediləcək.

Təhsil sistemindən söz düşməmişən, uşaqlarının problemləri də diqqətdən yayınmamalıdır. Qeyd edək ki, Azərbaycan höküməti ilə Asiya İnkışaf Bankı arasında olda olunmuş razılığla əsasən yaradılmış işçi qrupu cari ilin avqust ayının sonuna kimi məktəbəbaşçıları təribiyyə müəssisalarının inkişaf programını hazırlanmalıdır. Onun həyata keçirilməsinə 18 milyon ABŞ dolları ayırmak nəzərdə tutulub. Ümumi-

mi orta təhsilin idarə olunması, maliyyələşdiriləcək dikkət mərkəzinə saxlanılır. Bir neçə ildir ki, Dünya Bankının ayırdığı kredit hesabına Əli Bayramlı şəhərində, Ucar və İsləmli rayonlarında bir neçə layihə həyata keçirilir. Bu layihələr özünü doğrultsa, bütün Azərbaycanda tətbiq ediləcək.

Şagirdlərə pulsuz veriləcək dörsliklərin heç də hamisə təzə deyil. Məsolon, bu il I-VII siniflərin şagirdlərinə veriləcək kitabların 15 faizi təzə, qalanı isə əvvəlki illərdə çap edilmiş və məktəb kitabxanalara yaxşı vəziyyətdə qaytarılmış dörsliklər olacaq. Nazirlər Kabinetinin tövsiyəsi ilə dörsliklər dörd ildən bir 100 faiz, hər il isə 15 faiz yenidən çap olunur. Aparılmış hesablamalara görə, bu il I-V siniflər də hər şagird 7, VI-VII siniflərə isə 2-3 təzə kitab düşür. İndiyədək dörsliklərin 80 faizi çap olunaraq nazirliyin təchizat bazasına təhlil verilib, 48 faizi isə artıq yerlərə çatdırılıb. Avqustun 31-dək nəzərdə tutulmuş bütün dörsliklər çap edilərək məktəblərə veriləcək.

Dörsliklərin satılmasına golinco, sıfırı vaxtında yerinə yetirildiyi təqbirdə, Təhsil Nazirliyi naşriyyatların olavaşa dörslik çap etməsinə etiraz etmir. Eyni zamanda, məktəblərə verilən kitabların satışa çıxarılmasının qarşısı da alırmır. Birincisi, bu kitablarda onların Azərbaycan dövləti tərəfindən hədiyyə olduğu barədə qeyd var. Ikincisi, rayonlara göndərilən kitablar xüsusi qayda ilə nömrələnir.

Dörsliklərin təkmilləşdirilməsi məsolosuna göldükda isə, etiraz olunur ki, bəzi dörsliklər artıq materialla yüklenib. Ona görə bu il çap olunan dörsliklərdə ciddi yüngülləşdirmə aparılıb. Məsolon, VIII-X siniflər üçün cari ilə 80 adda dörslik çap edilib. Əvvələr onların hər mi 1185 çap vəroqə olduğu halda, bu il müəlliflərin iştirakı ilə mövzular saxlanılmaqla, materialların haemə azaldılıb və həmin rəqəm 800-ə endirilib. Başda sözə, dörsliklərdəki materiallara 50-55 faiz azaldılıb. Bununla yanaşı, seçmə siniflər də nəzərə alınır və onlardan ötrü bəzi dörsliklər olduğu kimi saxlanılb.

Son illər Azərbaycanda repetitorluğun çox geniş yayılması da cəmiyyətdə bir narahatlıqla qarşılır. Belə ki, müxtəlif yollarla yeni bilik alımması təqdirolayıq hal olsa da, ölkəmizdə orta təhsilin icbariyyi undulmamalı və məktəblərdə iş etmə qurulmalıdır ki, repetitorluq minimuma ensin.

Təhsilin inkişafı üçün qarşıda duran ən mülliüm məsələlərdən biri də odur ki, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilməli, burada aparılan elmi tədqiqat işləri, xarici tələbələr, Azərbaycan-dan kənardə təhsil alan gəncərimiz, tələbələr universitetlərin idarə olunmasına cəlb edilməlidir. Təəssüfə bildirmək lazımdır ki, ali təhsil müəssisələrində mənfi hallar barədə "qaynar xəlo" daxil olmuş informasiyaların hamisi anomim xarakter daşıyır. Ali məktəblərdə tədris sistemindən danışarkən isə bu nəzərdən qaçmamalıdır ki, sovet dövründə bütün ölkədə olduğu kimi, Azərbaycanda da həfizəyə əsaslanan məktəb modeli mövcud idi. İndi isə məntiqi təfəkkürə əsaslanan və şəxsiyyət yönümlü məktəb modeli yaratalmaq istəyirik. Belə məktəbin də ona uyğun müəllimi, programı və dörsliyi olmalıdır. Bu dayışıklılık orta məktəbdən də yan keçməyəcək, həmin sistemdə də dayışıklılık ediləcək. Məsələn, dünyadan heç bir yerində ibtidat təhsil dörd il deyil.

HEYDƏR ƏLİYEV FONDUNUN HAZIRLADIĞI "AZƏRBAYCAN" INTERNET PORTALININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
MƏRASİMĐƏ İŞTİRAK ETMİŞDİR

İyulun 22-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun yeni layihəsi olan "Azərbaycan" internet portalının təqdimat mərasimi keçirilmişdir.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşılıdlılar.

Mərasimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açdı.

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ. YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
Əziz qonaqlar!

Sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan" internet portalının təqdimat mərasimində salamlayıram və bu axşam bizimlə olduğunuz üçün Siza dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyətə başlayıbdır. Biz qarşımıza çox böyük vəzifələr qoyaraq, onlarımla həllinə nail

olmağı, konkret layihələr işləyib həyata keçirməyə çalışırıq.

Yardımıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fonduñun əsas vəzifələrindən biridir. Ölkəmizdə sosial problemlərin həllində fond çox fəal iştirak edir və bir sırə humanitar layihələr hazırlayıb həyata keçirir. İnternat məktəblərinin və uşaq evlərinin inkişafı layihəsi çərçivəsində indi Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksariyyəti yenidən inşa edilir. "Diabetli usaqlara ən yüksək qayğı" və "Talasseniyazış hayat namına" layihələri ilə yanaşı, comiyyətimizin bu cür problemlərinə yeni bir nəzarə nöqtəsindən baxımağa çağırırıq. Fondu təşəbbüsü ilə respublikamızın bütün güşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün tikilir. Məktəblər yerli şəraita uyğun layihələrlə inşa edilir. Bu gün demək olar ki, məktəblərin əksariyyətində tikintiyə başlanıb. Ölkəmizin tarixi abidələrinin qorunmasına da fond fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsi. Bakının Şüvəolan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpə edilməsi, Abdulla Şaiqin ev-muzeyinin təmir edilməsi fondun bu istiqamətdə gördüyü tədbirlərin yahuş bir nəcəsidir.

Anına Fonduñuzun ən məsul və ən şərəfli vəzifəsi Heydər Əliyev tərəfindən yaradılan azərbaycanlıq ideyasını, azərbaycanlıq fəlsəfəsini töhlükə etməkdir. Biz çalışırıq ki, bu ideyanı davam etdirik. Bu gün diqqətinizə çatdırılan layihə də bu məqsədə xidmət edir.

Portalın üzərində işə başlamazdan əvvəl biz "Azərbaycan və internet" adlanan maraqlı bir araştırma aparmışıq. Azərbaycanın dünya informasiya məkanının integrasiya olunması. Azərbaycan dilində internet resursları hizi maraqlandırırıbdır. Bu araşdırmaların bəzi nəticələrini sizin diqqətinizə çatdırmaq istərdim. Bəzi mənbələrə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı 300 min, digərlərinə görə isə 400-450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçilərinin sayı 1 milyarda çatır ki, bu da dünya əhalisinin 14 fiziini

təşkil edir. Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991-ci ildən fəaliyyət göstərir. İndi artıq Azərbaycanda internet resurslarının mövcudluğundan danışmaq mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycanlı, 850 türkdilli, 1500 ingilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzənuunu təhlil etsək, onların 150-si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara, içtimai təşkilatlara məxsusdur. Azərbaycanın rayonları barədə ümumi məlumatları ols etdirən cəmi 15 sayt mövcuddur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt diasporla bağlı məsələləri əhatə edir.

Cox yaxşı haldır ki, dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən biri olan informasiya və kommunikasiya texnologiyaları da Azərbaycanda öz yerini tutur. Internet ölkəmizdə dinamik inkişaf edir. Yeni texnologiyalarla məşğul olan təşkilatların sayı gün-bögün artır. Bizdə indi kifayət qədər internet resursu var. Ama məsələni daha dərindən öyrənəndə bir sırə daha ciddi nöqsanlar üzə çıxır. Şəbəkənin abbreviaturası ilə bağlı problemlər, yüksək soviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalara təmin edilməməsi, konkret bir problemdə həsr olunmuş saytlarla yanaşı çox formal, müasir tələblərə cavab verməyən saytlar da vardır. Ölkəmizin beynəlxalq imicinə zərbə vuran, böhtən, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqışası barədə Ermənistənin mövqeyini ols etdirən külli miqdarda müxtəlif dilli saytlar da mövcuddur. Məhz bütün bunlara görə biz "Azərbaycan" portalının yaradılmasını çox gərkli hesab etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk. Əminəm ki, ölkəmizin ən qədim tarixindən tuluşu bugünkü reallığına qədər dövrü özündə ols etdirən bu portal çox problemlərin həllində müüm rol oynayacaqdır.

Portal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib olun-

musdur. Yaxın gələcəkdə portalın alman, fransız, orob versiyalarının da hazırlanması nəzərdə tutulur. Mən portalın hazırlanmasında fəal iştirak edən bütün təşkilatlara, hər bir insana Heydər Əliyev Fondu adından dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, "Azərbaycan" internet portalı çox qısa bir zamanda qiymətli və dəqiq informasiya mənbəyinə çevriləcəkdir.

Əziz qonaqlar, çıxışının sonunda sizə işlərinizdə böyük uğurlar, həyatınızda çox işqli və xoşbəxt günlər arzulayırıam. İndi sizi Azərbaycan portalı haqqında filmə baxmağa davət edirəm.

Cox sağ olun.

Rəsmi hissədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Filarmoniyasının foyesində qoyulmuş kompüterlərdə "Azərbaycan" portalında yerləşdirilmiş materiallarla tanış oldular.

Sonra mərasim Filarmoniyasının yay meydancasında davam etdirildi. Prezident İlham Əliyev burada təqdimat mərasiminin iştirakçıları qarşısında çıxış etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hərəmtli xanımlar və cənablar!

Bu gün "Azərbaycan" portalının nümayisi bizim hamumuzu çox sevindirir. Çox gözəl portaldır və burada Azərbaycan haqqında çox dəqiq və müsəffəl məlumat öz əksini tapıbdır. Azərbaycan haqqında məlumatlar internetdə, müxtəlif saytlarda mövcuddur, amma ilk dəfədir ki, bütün məlumat bir portalda cəmləşibdir.

Bu gün bu barədə kifayət qədər məlumat verildi. Film də nümayis etdirildi. Əminəm ki, dünyadan İstanbul yerində Azərbaycanla məraqlanan insanlar portaldan səmorəli istifadə edəcəklər. Bizim reallıqlarımız, Azərbaycanda gedən proseslər, Azərbaycan həqiqətləri mütləq dünya birliyinə qarətsiz, olduğu kimi çatdırılmalıdır. Hamımız yaxşı bilirik ki, Azərbaycana qarşı dünyada çox gürlü erməni loddisi faaliyyət göstərir. Demək olar ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və albəttə ki, biz buna adekvat, çox layiqli cavabımızı vermalıyıq. "Azərbaycan" portalının yaranması bu işdə biza çox gözəl kömək edəcəkdir. Biz Azərbaycan haqqında məlumatları dünya birliyinə çatdıracaqıq, eyni zamanda, öz təhligliğ işimizi daha da səmorəli qurmamalıq.

Heydər Əliyev Fonduunun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş bu layihə çox əmənilidir və əminəm ki, gələcəkdə bu portal da im yeniləşərək, diqqət mərkəzində qalacaqdır.

Fondun faaliyyəti çoxşaxəlidir. Keçən ilin mayın 10-da Heydər Əliyev Fonduun açılış mərasimi keçirilmiş, fond faaliyyəti başlanışdır. Qısa müddələrərində fond ictimai həyatımızın müxtəlif sahələrində çox mühüm işlər görür. Fondun xeyriyyəciliq faaliyyəti çox genişdir. Ağır şəraitdə yaşayan insانlara kömək göstərilir, kimsəsiz uşaqlara daim diqqət göstərilir, Heydər Əliyevin tarixi ərsinini öyrədilməsinə böyük diqqət yetirilir. Qısa müddədə müxtəlif istiqamətlərdə görülen işlər çox ləqədirəyişdir. Fond bu müddədərərində bizim ictimai həyatımızın çox vacib amilinə çevrilib və əminəm ki, bundan sonra da çox səmorəli işləyəcək və öz funksiyasını ləyqəqəlla davam etdirəcəkdir.

Bu gün mən sizə bir daha salamlamaq istəyirəm. Sizin hər birinizi uğurlar diləyir və arzu edirəm ki, hamımız çalışaq, hərəkət yerimizdə öz əməyiñiz, işiniz və faaliyyətinizlə doğma Vətənimizi, dövlətimizi möhkəmənləndirək, Azərbaycanı müasirləşdirək, zəngin, qüdrətli

dövlələ çevirək. Bu işdə sizin hamınıza uğurlar dilayirəm.

Sağ olun!

Sonra "Azərbaycan" internet portalı (www.azerbaijan.az) haqqında film göstərildi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dünyaya tanıtmaq, ölkəmizi inkişaf yoluna çıxarmaq, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə tərəqqiyə zəmin yaratmaq üçün həyata keçirdiyi genişməryash işlərin müasir dövrədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli müstəqillik dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin müxtalif sahalarında əldə edilmiş uğurlar filmdə əyni göstərildi. Təqdim edilən portalın Azərbaycan höqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması, xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması kimi mühüm əhəmiyyətli bir arzu, amalla araya-orsaya gətirilmiş bu böyük layihənin vüsatı filmdə bir daha öz ifadəsini tapdı. Portalın "Xəzər", "Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", "Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmlədə", "Ermonistan-Azərbaycan, Dağlıq Qarabağ münəaqisisi", "İnzibati-orazi vahidləri" və "Xəritələr" bölmələrinin hər biri haqqında verilən geniş məlumat rəzakla qarşılandı. Hər bölmədə mövzuya uyğun əhatəli elmi məlumatlarla yanaşı, çoxsaylı fotosəkkillərin, sonadların toplanması materialları dəyarını və təsir gücünü daha da artırır.

Materialların haemini, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə portalın respublikada analogu yoxdur. Müasir informasiya texnologiyalarının imkanlarını bir daha nümayiş etdirən "Azərbaycan" portalı ölkəmizin beynəlxalq

aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına sənəbəli kömək göstərəcəkdir.

AZƏRBAYCAN MİLLİ EİMLƏR AKADEMİYASININ PREZİDENTİ AKADEMİK MAHMUD KƏRİMOVUN ÇIXIŞI

- Möhtərom cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əziz, hörmətli dostlar!

Cox xoşdur ki, bu gün biz sizinlə olduqca əlamətdar bir hadisinin iştirakçısiyiq. Respublikanızın, müasir cəmiyyətinin mədəni və ic-timai hayatında böyük əhəmiyyət kəsb edən "Azərbaycan" portalının ləqdiməl mərasimino toplaşmışıq.

Tam əminliklə demək olar ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, dövrün əlahələrinə cavab verən, xalqımızın hayatındakı mühüm ic-timai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiy şəkildə əks etdirən "Azərbaycan" portalı dövlətimizin mühüm attributlarından biri, onun inkişaf soviyyəsinin göstəricisidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin on ümddə arzusu müstəqil Azərbaycanı yaşatmaq, onu inkişaf etdirmək və dünyada tanımaq idi. Bu portalın istifadəyə veriləsi ümummilli liderin ideyalarının gerçəkləşməsi istiqamətində atılan on mühüm addımlardan biridir.

Heydər Əliyevin başlığı və indi respublika Prezidenti möhələrim İlham Əliyevin uğurla davam etdiridiyi ardıcıl və məqsədönlü siyaset sayasında ölkəmizdə yeni nəsil formalaşmaqdadır.

İqtisadiyyatda aparılan əslahatların, sosial sahədəki dəyişikliklərin, elmi və mədəniyyətdəki yeniliklərin və bir çox digər məsələlərin müasir informasiya texnoloqiyaları vasitəsilə işləşdirilməsi bugünün qəçiləməz zərurətinə çevrilmişdir. Bütün bunlar "Azərbaycan" porta-

lının hazırlanmasında oldukça büyük əhəmiyyət kəsb edən amillərdir.

Azərbaycanın əlu tarixi, işqi zakaları, möhtəşəm mədəniyyəti və sonat uğurları, təbii sərvətlərindən, qəosiyası mövqeyindən, intellektual potensialından məharətə bəhərlənən rəsəd mütəsir dünyaya birliliyinə inamlı integrasiyası-bunların hamısı "Azərbaycan" portalunda öz əksini tapmışdır. Əslində, bu portal Azərbaycan haqqında bir elektron ensiklopediyasıdır. Azərbaycan Respublikasının vizit kartıdır. Məlumatların genişliyinə görə isə, portalı hətta Azərbaycan Milli Ensiklopediyası ilə müqayisə etmək olar. Lakin ensiklopediyadan fərqli olaraq, portalın üstünlüyü ondan ibarətdir ki, onu hər zaman yenilədirmək imkanı vardır.

Şübhəsiz ki, portalın çox zəngin və tutumlu məlumat bazası istifadəçilər üçün geniş imkanlar yaradacaq, onlar üçün yeni məlumat manibayı olacaqdır. Bu portalın materiallarından növbəti sadə oxucular, hətta elmi işçilər də faydalana bilərlər. Çünkü portalın materialları elmi və rəsmi mənbələrə əsaslanır.

Materialların üç dildə təqdim olunması imkan verir ki, dünyadan hər yerində Azərbaycan höqiqətləri ilə yaxından tanış olsunlar. Eyni zamanda, ölkəmizi və xalqımızı dünyaya tanıtmak üçün portal əvəzsiz bir vasitəyə çevriləcəkdir.

Portalın badid tərtibatı, dizaynı, axtarış sistemi, istifadə üçün sahəliyi də xüsusi vurğulanmalıdır və təqdirləyişdir.

Bu portalın yaradılması böyük zəhmət, intellekt, bilik, bacarıq və an basığıası, vətəndaş təsəssübkesliyi tələb edən bir iş olmuşdur.

İftixar hissi ilə qeyd etməliyim ki, "Azərbaycan" portalının hazırlanmasında Milli Elmlər Akademiyasının alım və mültaxəssislərinin də böyük köməyi olubdur.

Çıxışının sonunda mən bütün internet istifadəçilərini, içtimaiyyətimizi "Azərbaycan" portalının yaranması münasibətilə təbrik etmək və portalın hazırlanmasında əməyi olan Heydər Əliyev Fondunun iş-

çilərinə, yaradıcı kollektivinə təşəkkürümüz bildirmək istərdim. Bu şərəfli və məsuliyyətli işdə xüsusi xidmətləri olan, layihənin ideya müəllifi və işin rəhbəri Mehriban xanımı dərin minnətdarlığını bildirirəm.

Hörmətli Mehriban xanım, "Azərbaycan" portalının açılışı münasibətilə Sizi ürəkdən təbrik edirəm, xeyirxah fəaliyyətinizdə Siza yeni-yeni uğurlar arzulayıram.

RABİTƏ VƏ İNFORMASIYA TEKNOLOGİYALARI NAZİRİ ƏLİ ABBASOVUN ÇIXIŞI

- Möhələrəm cənab Prezident!
Xanımlar və cənablar!

Bu gün biz Azərbaycanın elektron məkanında əlamətdər bir hadisənin iştirakçılarıyız. Azərbaycan Respublikasının baş elektron qapıları təkcə ölkəmizin vətəndaşları deyil, həm də bütün dünya internet istifadəçilərinin üzüntü ağılır. "Azərbaycan" portalının istifadəyə verilməsi respublikamızda informasiya cəmiyyəti quruculuğu yolunda yeni və təkanverici bir addımdır. Bu sistem Azərbaycan höqiqətlərinin dünyanın yaxın və ueqar bölgələrinə etdirdilməsində, milli mənəvi dəyərlərimizin təhlükəsiz, xalqımızın maarifləndirilməsində, onun elmi və mədəniyyətinin geniş auditoriya üçün işçiləndirilməsində böyük əhəmiyyət kəsb edəcəkdir. Portalın geniş informasiya çeşidində malik olması, o cümlədən ölkəmizin sosial-iqlisadi potensialı, təbiəti, inzibati ərazi vahidləri və infrastrukturunu haqqında informasiyalarla da zənginliyi Azərbaycanda is görəmək istəyən əcnəbilər üçün elektron informasiya sistemi Azərbaycan həm azərbaycanlılar, həm də əcnəbilər üçün şəffaf bir diyara çevirəcəkdir.

Bu gün boşəriyyət informasiya cəmiyyətinə keçid dövrünü yaşıyr və arlıq onun ən sərt problemi "informasiya", yaxud elektron fərq

"problemdir". Problemin darinliyini lasavvür etmek üçün bir rəqəmi xatırlamaq kifayatdır. Bütün dünyada toplannmış elektron informasiya resurslarının 90%-i planetin əhalisinin cəmi 10%-nin alındadır. Əgər nəzərəalsaq ki, müasir zamanda informasiya təminatı təkcə sosial-iqtisadi inkişafda yox, həm də cəmiyyətlərin demokratifikasiyasında, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatında geniş rol oynayır, onda ölkələr arasında və ölkə daxilində "elektron ləğv" in ləğv edilməsinin başlıqının strateji hədəfi olmayı bir daha təsdiqlənir.

Bu il noyabrın 16-18-də dünya ölkələrinin dövlət və hökumət başçıları BMT-nin rəhbərliyi ilə Tunisdə keçiriləcək "İnformasiya cəmiyyəti üzrə Ümumdünya zirvə toplantısı"nda iştirak edəcəklər. Zirvə toplantısının birinci mərhəlesi 2005-cü ilin dekabrında Cenevədə keçirilmişdir və orda da Azərbaycan Respublikasının Prezidenti ənənəvi İlham Əliyev plenar iclasda nitq söyləmişdir. Möhtəşəm Prezidentin nitqində Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və humanitar siyasetinin təstün istiqamətlərindən biri kimi elan olunması və ölkəmizdə "qara qızıl" in "insan qızılı" na çevriləməsi kimi tezisinin soslöndürilməsi sammit iştirakçıları tərafından rəğbatla qarşılıqlılaşmışdır. Dövlət başçısının bu bayanatı sonrakı dövrədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün atılan addımlarla və Azərbaycanda bu istiqamətdə aparılan işlərlə təsdiqlənmişdir.

Bu il Azərbaycan - Tunis sammitinə təşkilat komitəsinin üzvü və tadbirin sponsoru kimi gedir. Azərbaycan sponsor kimi son iki ildə informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq forumu, region ölkələri rabitə nazirlərinin 55-cü Assambleyasını, İnformasiya üzrə olşaqlandırma şurasının icəsi və "Bakutel" beynəlxalq sərgisini keçirmişdir. Sammitə qədər isə Bakıda beynəlxalq sərgi və Naxçıvanda kənd rabitəsi üzrə Beynəlxalq kommunikasiya illüstrasiyinin semina-

rını keçirəcəkdir.

Böyük səxrlə qeyd etmək olar ki, Tunis sammitində elan olunacaq "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratifikasiyasında rolü" kimi tezislərin təşəbbüskarları sırasında Azərbaycan öndə gedən ölkələrdəndir. Sammitə təqdim olunacaq "Baku boyannaməsi", "Bəhreyn boyannaməsi", "Tehran boyannaməsi", "Avropa Şurası Nazirlər Kabinetinin Siyasi boyannaməsi" kimi sənədlər Azərbaycanın iştirakı ilə hazırlanmışdır.

İndi Azərbaycanda təxminən 7000-dək internet sayılı fəaliyyət göstərir və bu informasiya mənbələri ölkəmizin müxtəlif sahələrinə həsr olunmuş məlumatları saxlayırlar. Lakin ölkəmizi bütöv bir canlı orqanizm kimi hərtərəfli əks edirən elektoron informasiya toplusu yox idi. Həç kəs, heç bir təşkilat ölkəmizin baş elektoron adının - "Azərbaycan.az" domeninin alınmasını sifariş etmirdi. İlk dəfə belə bir məsuliyyəti öz üzərinə Heydər Əliyev Fondu götürdü. Biz hamımız bundan çox narabat idik və baş WEV portalın necə almağım həyəcənə gəzlöyirdik. Nəticə gözəldiyimizdən də uğurlu oldu. İlk qiymətlər çox fərqlikdir.

Adından görünəndə kimi, portal Azərbaycan haqqında bütün informasiyam Azərbaycan, rus, ingilis dillərində özündə cəmləşdirir. Portalda rosni xəbərlər, əmumi məlumat, təbiət, tarix, iqtisadiyyat, mədəniyyət, cəmiyyət, dövlət hakimiyyəti. Azərbaycan beynəlxalq alənlə, erməni-Azərbaycan münhaqası, inzibati orazi vahidləri, xəritələr barədə geniş informasiya verilmişdir. Bu da Azərbaycan haqqında xarici və yerli insanlar üçün informasiya dəstəyidir.

Bu portal dinamik hazırlanmışdır, xəbərlər, hava haqqında məlumat, valyuta məzənnəsi daim yenilənir. Bütün dövlət qurumları barədə informasiya verilişi və əuların elektron ünvanları göstərilmişdir. Portala daxil olan sadə istifadəçi yalnız bir ünvan vasitəsilə respublikamızın bütün sahələri barəsində məlumat ala biləcəkdir.

Portalda axtarış sistemi də nəzərə alınmışdır və istifadəçi hər hansı açar sözüne görə axtarış təşkil edə bilər.

Sayıda əlaqə vasitələri də unudulmamışdır. İstifadəçi yaradıcı heylə əlaqə yaratmaq imkanlarına malikdir. Portalın strukturlaşdırılması mükəmməl təşkil olunmuş, naviqasiyası düzgün qurulmuş yüksək ergonomik xüsusiyyətlərə malikdir.

"Azərbaycan" portalının internet məkanına daxil olması, informasiya qapılarının beynəlxalq aləmə açılması ölkəmizin azad informasiya nüfuzuna yeni bir töhfədir. Azərbaycan adını, yəni baş ölkə portalı statusunu daşıdığı və ümummilli liderimizin adını obədişdirirən Heydər Əliyev fondu tərəfindən hazırlanğıım nəzərə alaraq, "Azərbaycan" portalının həm internet istifadəçilərimiz, həm də provayderlər tərəfindən hörmətli qarşılıqına umid edirəm. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qayğı ilə ohala olunacağına söz verirəm və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ya və onun kollektivinə uğurlar arzulayırıam.

Diqqətinizə görə sağ olun.

Təqdimat mərasimi incəsənət ustalarının konsert programı ilə başa çatdı.

AZƏRBAYCAN QƏDİM ABİDƏLƏRİNİN YUNESKO-nun QEYRİ-MADDİ İRS SİYAHISINA SALINMASI ZƏRURİDİR

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ
MEHRİBAN ƏLİYEVƏ AZƏRBAYCANLA YUNESKO
ARASINDA ƏMƏKDADAŞLIĞIN DAHA YÜKSƏK
SƏVİYYƏYƏ QALXACAĞINA ƏMİNDİR

Heydər Əliyev Fonduunun və Azərbaycan Mədəniyyətinin Dostları Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Kōiširo Matsuuramın Azərbaycana səfərinin yekunlarına dair AzTV-yə müsahibə verib. AzəRTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Mehriban xanım, ötən həftə respublikamızın ietimai-mədəni hayatı üçün ən ələmatlı hadisələrdən biri YUNESKO-nun baş direktoru cənab Matsuuramın və bir neçə xoşməramlı safirin Azərbaycana səfiri oldu. Səfər çərçivəsində bir sıra müühüm tədbirlər keçirildi. Siz YUNESKO ilə Azərbaycan arasında əməkdadaşlığın bugünkü səviyyəsini necə qiymətləndirirsiz?

- Müstəqil Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. Bu illər ərzində ölkəmiz üçün əhəmiyyətli olan bir sıra tədbirlər hayata keçirilib. YUNESKO Azərbaycan möğaməti başarıyyətin şəhəri və qeyri-maddi irlisinin şah əsərləri siyahısına daxil edib. İçərisəhər, Qız Qalası iso çox nadir memarlıq incisi kimi dünya mədəni irləri siyahısına salınıb. Azərbaycanın bir sıra görkəmlili şəxsiyyətlərinin yubileyələri YUNESKO-nun təqviminə salınıb və başarıyyat üçün böyük əhəmiyyəti olan hadisələri kimi qeyd edilir. Dahi Məhəmməd Füzulinin 500 il-

lilik yubileyi. "Kitabi-Dədə-Qorqud" Dastanının 1500 illik yubileyi çox geniş tədbirlərlə qeyd olunub və yekun tədbirlərində YUNESKO-nun baş direktoru cənab Matsuura da iştirak edib. Hər iki yubiley ilə bağlı YUNESKO-nun iqtamotgahında, Paris şəhərində də xüsusi tədbirlər keçirilib. Bu ilin sentyabr ayında Parisdə görkəmli Azərbaycan alimi Yusif Məmmədliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunacaq. Bir sırə elm, təhsil və mədəniyyət programlarında Azərbaycanın qurumları iştirak edir. Azərbaycana aid olan məsələlərlə bağlı YUNESKO çərçivəsində tədbirlər keşirilir. Bu sıradə mən xüsusilə təhsil sahəsində əməkdaşlığı vürgüləməq istərdim. Bildiyiniz kimi, Bakıda təhsil sistemimə həsr olunmuş böyük konfrans keçirirdi. Bu konfransda biz uzun müddət hazırlanmış étibarlılardı. Əvvəl YUNESKO öz ekspertlərini ölkəmizə göndərmüşdür. Yekun tədbir olaraq Bakı şəhərində YUNESKO-nun baş direktoru cənab Matsuurannın və xoşməramlı soñirların iştiraku ilə "Azərbaycan-YUNESKO: gələcəyə körpü" adlı konfrans keçirirdi. Biz cənab Matsuurannın Azərbaycana soñarı zamanı ölkəmizin bir sırə maddi və qeyri-maddi irlisinin qorunması ilə əlaqadər məsələləri müzakirə etdik. Mən çox inanıram ki, cənab baş direktorun ölkəmizə bu soñarı YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığı daha yüksək səviyyəyə qalxmasına güclü təkan verəcək.

- Mehriban xanım, Siz YUNESKO-nun ilk azərbaycanlı xoşməramlı soñirlarınız və cənab Koisiro Matsuuaraya qeyri-maddi irlisin qorunması sahəsində fəaliyyətinizi çox yüksək qiymətləndirdi. Bu istiqamətdə yeni planlarınız varmı?

- Avqustun 24-da Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu və mən inanıram ki, bina inşa olunandan sonra bu Mərkəz bütün muğamsevərlər üçün dilgəmə bir evə çevriləcək. "Qarabağ xanəndəliyi" albomundan sonra biz muğam layihələri üzrə işlərimizi davam etdiririk. Bu ilin sonuna qədər muğam dəstəklərini albomu işq üzü görəcək, bir sırə muğam ustalarının kitabları və albomları çap oluna-

caq. Bir neçə qədim müğam traktatlarının tərcüməsi artıq başa çatıb və onlar da çapa hazırlır. Müasir fransız müsiqüsəsi Cerdanın əsəri də tərcümə olunub və o da çapa hazırlır. Bir sözə, müğamları bağlı çox geniş layihələrimiz var. Yaxın göləcəkdər müğam ustaları ilə bir daha görüşmək fikrim var. Onlarla həm müğam mərkəzinin layihəsinə müzakirə etmək, həm də göləcək planlarımız haqqında danışmaq istəyirəm. Azərbaycan musiqi əsərinin müğam kimi əhəmiyyətli olan başqa bir qolu da var, bu da aşiq əsərlərdir. Hesab edirəm ki, ona da diqqət artırmalıdır. Muğamları yanaşı, aşiq əsərinin də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması çox zəruriidir. Ümumiyyətlə, bizim mədəni irlimiz çox zengindir, misal üçün meyxana əsəri. Bu əsərin qədimdə çox böyük ənənələri olub və bu gün də çox istedadlı davamlıları var. Anına bu əsərin fəlsəfəsi və tarixi yelərinə öyrənilməyib. Bir sözə, hələ böyük işlər görmək lazımdır.

- Bizim məlumatımıza görə, YUNESKO-nun baş direktoru və ölkəmizə soñər edən xoşməramlı soñirlarla Siz görüşlərinizdə Azərbaycanın bir neçə tarixi abidəsini, o cümlədən Qobustan dünya mədəni və təbii irlərin qorunması, aşiq əsərinin issa başçılığı şəhəri və qeyri-maddi irlisinin şah əsərləri siyahısına salınması təklif etmişiniz. Yaxın vaxtlarda bu təkliflərinizin reallaşacağına güzələmək oldarmı?

- Cənab baş direktor və xoşməramlı soñirlar Bakıya soñər zamanı Qobustanda oldular. Biz orada bu abidənin başçılığı üçün nə qədər əhəmiyyətli olduğunu müzakirə etdik. Anına YUNESKO-nun öz qaydaları var və hər bir abidənin siyahıya salınması müəyyən proseduradan keçir. Öncə bir neçə ölkədən ekspertlər təklifləri öyrənir, öz röylərini verir. Sonra komissiyaların iclaslarında müzakirələr gedir. Adətən, abidənin siyahıya daxil olma prosesi 5-5 il çəkir. Onu da nəzərdə saxlamalıyıq ki, bir ölkədən dövr ərzində yalnız bir abidə və ya yalnız bir əsər YUNESKO-nun siyahısına daxil edilə bilər. Gələn

ilin yayında YUNESKO-nun iqtamətgahında keçiriləcək növbəti toplantıda Qobustanla bağlı müzakirələr aparılacaq və mon çox böyük ümidi bəsləyirəm ki, bu məsələ öz müsbət həllini tapacaq.

-Mehriban xanım, müzakirələr zamanı Azərbaycanın işğal altında olan ərazilərdəki tarix və mədəniyyət abidələri, onların ermənilər tərəfindən dağıdılması ilə bağlı məsələlər diqqət mərkəzində oldumur?

-Mən bu problemlər haqqında xoşməramlı soñirlərin YUNESKO-nun iqtamətgahında keçirilən illik toplantılarında və Kazanda YUNESKO-nun Avropa regionu üzrə toplantısında dəfələrlə damışmışam. Bildiyiniz kimi, YUNESKO elm, təhsil və mədəniyyətə məşğıl olan təşkilatdır. Şübhəsiz ki, YUNESKO tarixi abidələri qorumaq üçün tədbirlər keçirməli, konkret işlər görməlidir. Diger tərəfdən, hərbi münaqişa zonalarında vəziyyət həddən artıq siyasılışdırıyoğra YUNESKO çalışır ki, siyasi xarakter daşıyan heç bir bayanatla çıxış etməsin. Anına buna baxmayaraq, mən hər bir görüşimdə, YUNESKO-nun əməkdaşları ilə hər bir ünsiyyətdə bu sualları qaldırmağa çalışıram.

-Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni dörs ili üçün ölkədə 152 məktəb tikilir və bu, çox böyük layihədir. Siz məktəb binalarının vaxtında təhvil verilməsi üçün işlərə çox ciddi nəzarət edirsiniz. Bu sahədə vəziyyət necədir?

-Mən doğrudan da çalışıram ki, tikinti ilə bağlı hər gün məlumat alım. Tikintilərin bir qismində özüm şəxsən olmuşam, işlərin həqiqətən da çox böyük səroğlu getdiyini görmüşəm. Bu məktəblərin tikintisi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin yalnız ilk mərhəsidi dir. Hazırda ikinci mərhələyə daxil olan məktəblərin siyahısı hazırlanır. Mən inanıram ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində on müasir tələblərə cavab verən məktəb binası olacaq.

-Siz həm də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun

prezidentisiniz. Həmmüzzə da bilirik ki, Fondun 10 illik yubileyi ərofəsindəyik. Yaxın vaxtlarda bu Fondun xətti ilə hənsi yeni la-yihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Fondun 10 illik fəaliyyətini necə qiymətləndirirsiniz? Üzeyir Hacıbəyovun 120 və Yusif Məmmədəliyevin 100 illik yubileyə ilə bağlı hənsi tədbirlər planlaşdırılır?

-Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yubileyini yeni la-yihələrə qeyd etmək istəyirik və hesab edirəm, on böyük hadiyyə Üzeyir Hacıbəyov silsiləsindən ilk albom olacaq. Ümumiyyətə, 2005-2006-ci illəri Üzeyir bay Hacıbəyov illəri adlandırırmış. Bu soñətkarın adına layiq olan çox global bir layihə hazırlanırmış. Üzeyir bayın publisistikası, müsiki əsərlərinin not yazıları noş edilibəcək. Bir sözlə, Üzeyir bay Hacıbəyovun bütün ırsını əks etdirən bir layihə hazırlanırmış. Görkəmli alim Yusif Məmmədəliyevin 100 illik yubiley bu ilin sentyabr ayında YUNESKO tərəfindən Parisdə qeyd olunacaq. Ölkəmizdə bir sira təntənəli tədbirlər nəzərdə tutulub.

-Çox sağlam, təşəkkür edir, bütün istiqamətlərdəki işlərinizdə uğurlar arzulayırıq.

-Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ XANIMI MEHRİBAN ƏLİYEVANIN QUBAYA SƏFƏRİ

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı ilk olaraq şəhərin girişində salmış Heydər Əliyev parkına gəldi. Burada Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül-cicək dəstələri təqdim olundu. Parka toplasın minlərlə qubalı ölkəmizin rəhbərini və onun xanımını böyük hərəmat və cətiramlı, hərarətli alqışlarla qarşıladılar. Qubalılar Prezident İlham Əliyevin rayona hər gəlşinin böyük bayram olduğunu vurguladılar və əməkçi lider Heydər Əliyevin siyasetinin layiqli davamçısının atrafında six birlişdiklərini, onun daxili və xarici siyasetini dəstəkləndiklərini bildirdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda açılmış Abbasqulu ağa Bakixanov adına Quba Tarix Muzeeyinin ekspozantlarına baxdılar. Muzeeyin direktoru Məryəm Hacıyeva Prezident məlumat verdi ki, müzeydə XII əsrden müasir dövrədək tariximizə dair ekspozantlar nümayiş etdirilir. Onların arasında Fətəli xanın dövründə aid aşyalar da vardır. Sonra Prezident İlham Əliyev "Aygün" şirkətinin məhsulları ilə tanış oldu. Şirkətin direktoru Fatima Ağamirzayeva bildirdi ki, qadın el sənətlərinin bərpası və təkmilləşdirilməsi ilə məşğul olan şirkət "Naqıl", "Nəbat", "Yaz cicəkləri", "Avanqard" adlı xalçalar, habelə Təbriz, Quba xalçaçılıq məktəblərinə aid xalçalar toxuyur. O, fərqli bildirdi ki, dünəninin 55 ölkəsi

arasında ilin on yaxşı qadın sahibkərt adına layiq görülmüşdür. Dövlətimizin başçısının köməyi ilə verilən kreditə görə minnətdər hədəf şirkətin direktoru dedi ki, bu kreditlər ölkədə sahibkarlığın inkişafına çox böyük köməkdir.

Prezident İlham Əliyev Quba uşaq yaradıcılıq mərkəzində möşğul olan uşaqların əl işlərindən ibarət sərgiyə baxdı. Mərkəzin direktoru Elmira Asəfi bildirdi ki, 70 ildir fəaliyyət göstərən mərkəzin binasının müasir soviyyədə bərpa olunması üçün hazırda rayon rəhbərliyi tərəfindən tədbirlər görülür. Dövlətimizin başçısı Quba texniki yaradıcılıq mərkəzi yetirmələrinin hazırlanıqları müxtəlif makənlərdə də tanış oldu. Prezident İlham Əliyev dedi ki, bu yaradıcılıq işləri Azərbaycanın zəngin mədəniyyəti sahib olduğunu, eyni zamanda, uşaqların, yeniyetməlorin böyük istedadını bir daha göstərir.

Sonra Prezident İlham Əliyev parkda ucalan əməkçi lider Heydər Əliyevin abidəsinin açılışında iştirak etdi. Dövlətimizin başçısı ulu öndərin abidəsinin üzərindən ağ örtüyü götürdü. Azərbaycan Prezidenti və xanım abidənin önüne gül-cicək dəstələri qoydular. Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda görülmüş işləri, buradakı səliqə-sahməni yüksək dəyərləndirdi.

HEYDƏR ƏLİYEV PARKINDA QUBA RAYONUNUN SAKİNLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Qubadakı Heydər Əliyev parkında rayonun sakinləri ilə görüşməşdir.

Görüşü Rayon Ağsaqqallar Şurasının sədri Günəş Həsənli açıdı.

RAYON AĞSAQQALLAR ŞURASININ SƏDRİ GÜNƏŞ HƏSƏNLİNİN ÇIXIŞI

- Möhtəram canab Prezident!

Sizin hər gəlininiz Qubada böyük sevincə səbəb olur və tarixi hadisə kimi qeyd edilir.

Hörmətli Prezident, ulu öndərimiz Heydər Əliyevlə bağlı Qubada xatirələr çoxdur. Mənə də qismət olub ki, möhtərom Heydər Əliyevlə bir dövrdə yaşayıb İsləmmiş. Həmin dövr Qubanın çəçəklənməsi dövrü idi, yeni bir hayat tərzini yaranmışdı. O vaxt Quba rayonunda 20 min hektara yaxın intensiv bağ salınmış, insanların hayat seviyyəsi xeyli yüksəlmış, maddi tələbat demək olar ki, təmin edilmişdi. Yüksək sonaya bağçılığı inkişaf etdirilmiş, böyük nailiyyətlər əldə olunmuşdu. 1970-ci illərə kimi Qubada hər hektar bağdan 19 sentenə məhsul alınırdısa, intensiv bağçılığın tətbiqi nəticəsində məhsuldarlıq birdən-birə on yüksək soviyyəyə qatılmışdı. Hətta elə bağlar var idi ki, məhsuldarlıq 500 sentnerə qatılmışdı. Heyvandarlıq sahəsində də xeyli irəliliyə əldə edilmişdi. Lakin əldə olunmuş bu müvəffəqiyətlər məlum hadisələr nəticəsində bir il ərzində, demək olar, tamamilə itirilmiş, ölkə pis vəziyyətə düşmüştü. O cümlədən Quba rayo-

nu da belə vəziyyətdə idi.

Sizin hayata keçirdiğiniz siyaset nəticəsində, demək olar ki, bütün sahələrdə irəliliyə əldə edilmişdir. İş adamlarınız yaradılmış səraildən düzgün istifadə edirək, bütün sahələrdə müvəffəqiyətlər qazanır, insanların maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür imkanlardan istifadə edirlər. Bu gün biz iftخار hissi ilə deya bilmək ki, ölkədə sosial-iqlisadi problemlərin həll olunması, Heydər Əliyev siyasetinin düzgün hayata keçirilməsi cəmaatimizin ümidiyindəndir. Cənab Prezident, qarşıda ölkəmizi mülliüm siyasi hadisə gözləyir. Bu da ölkə parlamentinə seçkilərdir. Sizi əmin edirik ki, bu seçkilərdə layiqli oğul və qızlarınız səs verəcək və biz dövlətimizin möhkəmənməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Cənab Prezident, fürsətdən istifadə edib. Siza və Mehriban xanım Əliyevaya müraciət edirəm. Quba cəmaati arzu edir ki, Mehriban xanım Milli Məclisə bizim nümayəndəmiz olsun. Razılıq versin ki, seçicilərimiz adından namizədləyini irəli sürək. Bu, bütün bizim cəmaatim arzusudur və bu barədə rəsmi surətdə müraciət eləməmiş. İndi də şifahi xahis edirik.

Cənab Prezident, Siz Heydər Əliyev xəttini düzgün hayata keçirərək, xarici və daxili siyasetdə böyük uğurlar qazanırsınız.

Baku-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması bu siyasetin tarihi nümunəsidir. Bu kəmər bəşəriyyətə Süveyş kanalının verdiyi mənfaətdən daha çox mənfaət verəcəkdir. Biz buna əminik və bu kəmər Azərbaycanı hər cəhdən daha yüksəklərə qaldıracaqdır.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzu edirik. Qubalılar həmişə Sizin ətrafinuzda six birləşirlər.

Yaşasın bizi qələbələrə, sırvan həyata aparan Prezidentimiz cənab İlham Əliyev!

Müstəqil Azərbaycan Respublikasına eşq olsun!

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XANIMI MEHRİBAN ƏLİYEVA “QƏDİM QUBA” ÖZƏL XALÇAÇILIQ MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİNİN YENİ SEXİ İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Quba şəhərində “Qədim Quba” özəl xalçaçılıq Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal sexi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevi və xanımını Mehriban Əliyevəni burada böyük hörmətlə, gül-çəçəkə qarşıladılar.

Cəmiyyətin söđri Humay Məmmədova dövlətimizin başçısını və xanımını səmimiyyatla salamlayaraq dedi ki, cənab Prezident, bizim müəssisəmizi ikinci dəfə ziyarət etdiyiniz üçün Siza təşəkkür edirik. Məhz Sizin təşəvşürümüzla keçən il biza 150 min dollar məbləğində kredit ayrılmışdır. Həmin vəsaitin bir hissəsinin hesabına bu yeni sex yaradılmışdır. Burada hazırda 18 nəfər işçi çalışır. Kreditdən maksimum səmərəli istifadə olunması üçün başqa yeni sahələrin də açılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev sexdə quraşdırılmış müasir avadanlıqla tanış oldu, istehsal prosesini izlədi və görülən işləri yüksək qiymətləndirdi.

Sonra dövlətimizin başçısı cəmiyyətin satış-sorgi mərkəzi ilə də tanış oldu. Cəmiyyətin söđri dedi ki, əsasən xarici qonaqlar, turistlər, həbelə camaat bizim xalçalarımıza böyük maraq göstərirler. Məhsulunuza xaricdə də böyük tələbat vardır. Lakin xarici bazarda böyük

tələbat olsa da, dünya bazarına mahsul çıxara bilmirik. Gəmirlükə bağlı problemlər mövcuddur. Əgor bunlar həll olunarsa, işçilərin səyim maksimumu səviyyədə artırmaq və müəssisənin fəaliyyətini genişləndirmək mümkündür. Əvvəllər “Azərxalça”nın tərkibində fəaliyyət göstərəndə belə problemlər olmurdı. Anmaa indi bu problemlər mövcuddur və bunun həlli üçün Sizin köməyinizi ehtiyac vardır.

Sonra Humay Məmmədova rayonda xalçaçı peşəsi sahiblərinə qayğısı xüsusi vurğuladı.

Prezident İlham Əliyev xalçaçılığın genişləndirilməsinin vacibliyini bildirərək dedi ki, bir haldə ki, sizin işlərinizin nəticəsi var, bundan sonra da hər cür kömək göstəriləcəkdir. Mən çox sevinirəm ki, verilən kredit bir il ərzində öz nəticəsini göstərir. Yeni iş yerlərinin açılması, müəssisəsinin genişlənməsi buna sübutdur. Əlavə kömək də edilməlidir ki, fəaliyyətiniz dəha da genişlənsin. Məhsullarınız xaricdə də həyənilir. Qaldırılan problem də aradan götürülcəkdir.

Prezident İlham Əliyevə xatirə olaraq, müəssisədə toxunmuş xalça hədiyyə edildi.

QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞ

QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

İyulun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə gəlmişdir.

Qəsəbənin sakinləri dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevə böyük hörmət və ehtiramla, gül-cicəklə qarşılıqlılar. Qəsəbənin mərkəzində sakinlərlə keçirilən görüşü buradakı 1 nömrəli orta məktəbin müəllimi Yevda Abramova açdı.

QIRMIZI QƏSƏBƏDƏKİ 1 NÖMRƏLİ ORTA MƏKTƏBİN MÜƏLLİMİ YEVDA ABRAMOVANIN ÇIXIŞI


- Möhtərom cənab Prezident!
Hörmətli Mehriban xanım!
Xanımlar və cənablar!

Bakının Maştağa qəsəbəsi istisna olmaqla, Azərbaycanın elo bir yaşış məntəqəsi yoxdur ki, bir ilin içorisində Prezident oraya ikinci dəfə gəlsin. Cənab Prezident, belə şərəflə am iki dəfə baxş eldiyinizə görə Sizə Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri adından, qəsəbənin bütün sakinləri adından bir daha minnətdarlığımızı bildirir. Sizə "Xoş gəldiniz" deyirik!

Cənab Prezident, ötən bu bir ildə Azərbaycan çox böyük addımlar atmışdır. Sizin düzgün daxili və xarici siyasetinizin nəticəsidir ki, bu gün BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı,











GUAM və digər mühüm beynəlxalq və regional təşkilatlarda respublikamızın öz yeri var. Bütün Azərbaycan xalqı kimi, dağ yəhudiləri də Sizin bu müvəffəqiyyətlərinizdə daim qürrələnlərlər. Siza minnətdardırlar.

Cənab Prezident, mart ayının 26-də nümayəndəsi olduğum YAP-in 3-cü qurultayında Yeni Azərbaycan Partiyasının üzvləri Sizi yekdilliklə partiyannan sədri seçdilər. Bu münasibətlə, qəsəbənin, Quba rayonunun bütün YAP-çıları adından Sizi bir daha təbrik edir. Siza uzun ömür, bu işdə böyük müvəffəqiyyətlər arzulayırıq.

Son aylarda Sizin regionlara sahərinizi diqqətlə izləyirik. Bu, bir daha sübut edir ki, Siz xalqımızın Prezidentisiniz. Özünüzün də dediyeiniz kimi, hər bir vətəndaşın Prezidentisiniz. Siz xalqın qayğıları ilə kabinetdə yox, məhz yaşayış məntəqələrində əhalisi ilə görüşərək, gözünüzə görəməklə, insanların dilindən eşitməklə tanış olmaq istəyirsiniz. Bu, Sizin alicənəblığınızdır. Bu gün də bizim regiona gəlməyiniz Sizin bu alicənəblığınızın təzahürüdür.

Son bir ildə Qubada böyük döyişikliklər baş vermişdir. Cənab Prezident, bu döyişiklikləri özünüz görəcəksiniz. O cümlədən Qırımi qəsəbə böyük abadlıq işləri görülmüşdür. Həm respublikada, həm Qubada, həm də qəsəbəmizdə gedən abadlıq, quruculuq işləri yalnız Sizin sayınzdə mümkün olmuşdur. Sizin maliyyə dəstəyiniz, Sizin mənəvi dəstəyiniz olmasaydı, bu gün regionlar belə inkişaf etməzdii. Biz də - qəsəbə sakinləri, yerli iera orqanları, partiya təşkilatı, fəaliyyətimizi Sizin 2004-cü ildə 11 fevral formannuzla təsdiq olunmuş regionların sosial-iqtisadi inkişaf Dövlət Programına əsasən qurmuşuk.

Cənab Prezident, qəsəbə sakinləri Sizin keçən il sentyabrın 29-da Kolumbiya Universitetində bizim əhalimiz barədə dediyeiniz sözlərə görə bir daha Sizə minnətdardırlar. Prezidentin adından milli azlığa belə yüksək qiymət verilməsi, başqa yerlərdə yaşayan xalqlara nəsib

ola bilməz. Bu, yalnız dağ yəhudilərinə nəsib olmuşdur. Sizin "dağ yəhudiləri Azərbaycan xalqının qardaşıdır, o cümlədən mənim qardaşımdır" sözünüz hələ dənən 200 min dağ yəhudisinin dildində azbor olmuşdur. Biz bu gün Sizin arxamızda duran asgərlərlik və daim, nə qədər canınız sağdır, Sizo dayaq olacaqıq. Siz biza güvənə bilərsiniz.

Canab Prezident, gördüyüünüz işlər göz qabağındadır. Vaxt imkan vermir ki, Sizin dünya siyasetində, dünya iqtisadiyyatında Azərbaycan üçün etdiyiniz masalaların hamısını danişaq. Lakin biz seçkilərə gedirik və bilirik ki, bu seçkilərin şəffaf olmasında on birinci Siz mərafətəniz. Çəhəsəcəq ki, prezident seçkiləri kimi, bu seçkilər də şəffaf, aydın və düzgün olsun. Milli Məclisə Quba rayonundan yaxşıları - yaxşısı seçiləcəkdir.

Hörmətli Mehriban xanım, biz Sizin iclimai fəaliyyətinizlə fərqliyik. Ulu öndərin adını daşıyan fonda rəhbərliyiniz biza şəraf gətirir. Sizinlə qürrələnlərik. Ona görə də qosabə sakini, veteranlar, ziyanlılar - həz səzə müraciət qobul etmişik. Mərkəzi Seçki Komissiyasına məktub göndərmişik. Bir də bu gün oyani surətdə Sizlən xahiş edirik. Qubadan deputat seçilməyə razılıq verəsiniz.

Canab Prezident, bir dənən ola bilərsiniz ki, biz Sizin rəhbərliyiniz altında xoş, sırayan həyat keçiririk. Prezident soviyyəsinə çıxarılaçqədə bir problemimiz yoxdur. Hər şeyi rayonun yerli rəhbərliyi ilə həll edə bilirik. Lakin, əlbəttə, hər şey yüz faiz yaxşıdır demək də düzgün olmaz. Anma, ola bilərsiniz ki, qosabədə yaşayan dağ yəhudiləri bundan sonra da Sizə ölkə rəhbərliyinə dəstək olacaq, Sizin daxili və xarici siyasetinizi daim müdafiə edəcəyik.

Yaşasın əməkdar milli liderimiz, böyük öndərimiz, unudulmaz Heydər Əliyevin layiqli siyasi davamçısi, Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev!

Bütün millətlərə, elcə də azsayılı xalqlara bərabərhüquqlu yaşa-

maq təminatı vermiş Azərbaycan Prezidenti İlham Əliyevə eşq olsun! Azərbaycan Respublikasına eşq olsun!

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

- Əziz bacılar və qardaşlar!

Əziz dostlar!

Mən sizin hamınız üzərkən salamlayıram, sizi öpürəm, bağrıma basarıram.

Bir il bundan əvvəl sizinlə bu yerdə görüşmüştük. Çox səmimi görüş olmuşdu, onu bu gənə qədər xatırlayıram. Bu dəfə buraya galonda dedim ki, mülliq yeno öz qardaşlarının yanına gedəcək, dağ yəhudiləri ilə görüşsəcəyim. Çünkü sizi görmək mənim üçün həmişə çox xoşdur. Burada olan əhval-ruhiyə, Azərbaycan dövlətinə bağlılıq, məhəbbət çox güclüdür. Bu, bir dənən onu göstərir ki, Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Biz böyük ailə kimi yaşayırıq. Azərbaycanda heç vaxt dini, milli, etnik zəmində ayrı-seckilik olmayışdır və olmayıcaqdır. Bu, Azərbaycan dövlətinin siyasetidir. Bu siyaseti bizim müllətimiz, xalqımızın əməkdar lideri Heydər Əliyev biza miras qoyubdur. Hanun siyaset Azərbaycanda bu gün də davam etdirilir. Dini dözünlülük, milli dözünlülük, tolerantlıq bizim on böyük sorvallarımızdan biridir. Azərbaycan bu baxımdan dünyada çox böyük bir örnəkdir, nümunədir. Bütün xarici səfərlər zamanı görüşdürüm insanlarla, siyasetçilərlər səhərətlərdə istər-istəməz bu məsələyə də toxunulur və mən çox şadam ki, bu məsələ artıq dünyada tanınır və bəyənilir. Anma bu, bizim normal həyat tərzimizdir. Biz Azərbaycanı başqa cür təsəvvür edə bilmərik. Azərbaycanın hər bir volontarı mənim üçün ozurdur, hər bir sakini mənim üçün doğmadır. Mən

bu mehribanlığı, bu səmimiyyi, bu qardaşlığı görəndə daha da sevinirom, daha da fərqliənirəm. Məndə inam daha da artır ki, Azərbaycanın qarşısında duran bütün vəzifələr layiqinə yerinə yetiriləcəkdir.

Qarşımızda iso çoxlu vəzifələr durur. Bir il bundan əvvəl buraya gələrkən, vəziyyətə tamş olarkən, ümumiyyətlə, Qubada gedən abadlıq işləri ilə tamş olarkən görürdüm ki, artıq canlanma başlayıb, irəliliyə var. İndi iso bu, özünü daha ki qabarıq şəkildə göstərir. Regionların inkişaf programı, onun icrası, yüz minlər yeni iş yeriinin açılması, insanların həyat soviyyəsinin yaxşılaşması, minimumum amək haqqının artırılması, sonayə obyektlərinin işə salınması, sərəlli iqtisadi inkişaf - bütün bunlar Azərbaycanın reallıqlarıdır. Bütün istiqamətlərdə bizim siyasetimiz düşünülmüş şəkildə aparılır, program şəkildə aparılır. Bu meyillər gölöcəkdə daha da sürətlənəcəkdir. Çünkü bizim iqtisadi potensialımız daha da artacaqdır.

Mon buraya bax, o binadan goliron, Ərazi Vergilər İdarəsinin yeni tikilmiş binasından goliron. Orada vəziyyətə tamş oldum və bir daha Vergilər Nazirliyinin qarşısında vəzifə qoydum ki, Azərbaycanın golən il büdəsi 3 milyard dollar olsun. Bu, nə deməkdir?! O deməkdir ki, taxminan 1 milyard dollar aləvə vəsaitimiz olacaq və biz gərək bundan səmərəli istifadə edək. İnsanlığımızın həyat soviyyəsinin yaxşılaşmasına, yeni iş yeriinin açılmasına, iqtisadi potensialın güclənməsinə, ordumuzun güclənməsinə yönəldik və bunu edəcəyik. Çünkü ölkəmizin ehtiyacları çoxdur, problemlər də çoxdur. Onların on böyüyü, bizi on çox incədir, narahat edən yoxsulluq problemidir. Düzdür, iylərim orzında yoxsulluğun soviyyəsi 49 faizdən 40 faiza düşübdür. Anma, 40 faiz də çoxdur.

Bu, biza yaraşır. Azərbaycanda yoxsulluq olmamalıdır və olmayaçdır. Yoxsulluğun da səbəbələri mölümidur. 1990-ci illərin əvvəllərində ölkəmizə vurulmuş ziyan, Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən çox güclü, çox möhkəm sarsılmışdı. Biz həlo indi özü-

müzə golirik. Belə olan halda ölkədə olan yoxsullar təbəqəsi, albəttə ki, çox narahat edir. Mövəud meyillər göstərir ki, yoxsulluq azalır, bu il 40 faizdir, gələn il dənə aşağı soviyyədə olacaqdır. Çünkü maaşlar artır, imkanlar yaranır, iş yeri açılır, işsizlik aradan qaldırılacaqdır.

İki il bundan əvvəl oktyabr ayında, prezident seçimləri ərafəsində Qubada olarkən demişdim ki, Prezident seçimlərənə. Azərbaycanda 5 il ərzində 600 min yeni iş yeri yaradılacaqdır. Bizi istəməyən qıvvalar buna mənfi münasibət göstərdilər, dedilər ki, İlham Əliyev seçkiləqbağı vədlər verir, çünki onlar özləri həş vadələr verirlər. Anma bizim verdiyimiz vədlər, həyatda öz əksini tapır. Əsas məsələ odlur ki, sözə əməl bir olsun. Baxın, iylərim keçib, Azərbaycanda 250 min iş yeri yaranıb. Bu proses dənə da güclənəcək, sürətli gedəcəkdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmalıdır. Bütün sahələrdə irəliliyə var, bizi narahat edən problemlər də yavaş-yavas aranıvən qaldırılacaqdır. Bunu etmək üçün hər bir şərait var. Azərbaycan dövlətinin iradəsi var, düşünülmüş siyaseti, strategiyası var. Azərbaycan xalqının Azərbaycan rəhbərliyinə inanı var. Bu inan mənə imkan verir ki, isləhatları dənə da sürətli aparım.

Azərbaycanın böyük təbii sərvətləri də var. Xalqımızın lideri İlham Əliyevin təşəbbüsü ilə, uzaqgörənliyi ilə hazırlanmış neft strategiyamız bu gün Azərbaycana böyük uğurlar gatır. Bakı-Tbilisi-Ceyhan neft kəməri reallıqdır. Qaz kəməri tikilöök, ölkəmizə milyardlarla dollar pul gölöcəkdir. Bu pul də şəffaf şəkildə Dövlət Neft Fondunda yığılınır və yığılaçdır. Hər bir valəndə bilir ki, dövlətdə nə qədər pul var. Bu də çox vacibdir ki, hanı bilməlidir, nəyimiz var və bunlar necə xərcəlməlidir. Bir sözə, gölöcək illər Azərbaycanın inkişafına çox güclü təkan verəcəkdir. Gölöcək illərdə həm imkanlarınız artacaq, həm də yeni iş yeri açılaçaq, iqtisadiyyatınız dənə da inkişaf edəcəkdir. Əlbəttə, bütün burlara nail olmaq üçün sülh la-

zindir, amin-amanhı lazımdır, sabılık lazımdır. Sabılılıyi poznaq istəyən qüvvələr öz layiqli cavablarını alırlar, agar bir dö bəlo cəhdələr göstərilərsə, Azərbaycan xalqı onlara öz layiqli cavabını verəcəkdir.

Bizi an çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdür ki, bu məsələ həll olunmamış qahr. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların vəsiyyətçilik missiyası heç bir nəticəyə gətirib çıxarmadı. Son zamanlar o vəsiyyətçilər daha da fəallasdırlar, müxtəlif ideyalar meydana çıxır və damışqlar prosesində Azərbaycana qane edən məqamlar çıxalmayıdadır. İlk növbədə, problemin mərhələli həll yolu ilə aradan qaldırılması artıq dünya birliyində qəbul edilən bir yanaşmadır. Bizim məqsədimiz ondan ihanətdir ki, Azərbaycanın suvereniliyi borşa olunsun. Bizim başqa dövlətin torpağında gözünüz yoxdur, amma öz torpağınızı da heç kimə verən deyilik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı olaraq qalacaqdır. Çünki asrlor boyu Azərbaycanın torpağı olubdur. Bundan sonra da biz nail olmamışq və nail olacaq ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması mümkün olsun. Diplomatik, siyasi, iqtisadi saylarda çox əhəmiyyətli və biz bunu edirik.

Eyni zamanda, düşmən bilməlidir ki, bizim gücümüz var, güclü ordumuz var. Ona görə ordu quruculuğuna göstərilən diqqət məhz bu məqsədi daşıyır.

Bizim bütəniniz bu il 2004-cü ilə müqayisədə toxunmam 40 faiz artdır. Hərbi xərclərimiz 76 faiz artıb və bundan sonra da artacaqdır. Biz qüdrətli ordu yaradacaq və istənilən vaxtda, istənilən yolla öz doğma torpaqlarımızı azad edəcəyik.

Əziz bacılar və qardaşlar!

Mon bu gün çox xoşbəxtəm ki, yenidən sizinlə birlikdəyəm. Keçən dəfə burada olarkən mon sənəd verdim ki, probleminiz nadir, siza necə kömək etməyim. Dediilər ki, Sizin sağlığınız, hər şey yaxşıdır, agar problemlər varsa, rayon icra hakimiyyəti ilə birləşdə biz özümüz hə-

lari həll etməyirik. Mon istəyirəm ki, problemlər ümumiyyətə, aradan qaldırılsın. Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün insanlar, bütün xalqlar daha da yaxşı həyatə layiqdirler. Biz bunu təmin edəcəyik. Biz Azərbaycanı qüdrətli ölkəyə çevirəcəyik ki, hər bir valandash azad yaşasın, rəhat yaşasın, işlə fəmin olunsun, yaxşı maaş alsun, övladları yaxşı oxusunlar, mehribanlılıq olsun. Azərbaycanda biz bunu istəyirik. Bu meyillər var, amma istəyirəm ki, bu müsbət meyillər daha da geniş vüslə alınsın.

Yəhudiilər mənim qardaşlarımdır, mən bu duygularla, bu hissələrlə yaşayram. Siz qeyd edədiniz, mənim yadından çıxdı. Kolumbiya Universitetində mənə bu barədə sual verdildər. Mən ürəkədən golən sözlərimi deyirəm. Orada da nə təhlükət namına, yaxud da ki, hansısa bir siyasi xal qazanmaq üçün demədim. Çünkü onu bir dəfə demək olar və ondan sonra unudula bilər. Bu, bizim siyasetimizdir, bizim əməlümüzdir, bizim işimizdir. Azərbaycanda bir neçə adam var, adını siyasetçi qoyub, amma nə ilə möşğül olur? Boşqoşluqla, boş-bos şəyər dansı, adama yaraşmayan ifadələr səsləndirirlər. Amma bunların arxasında heç nə yoxdur. Nə iş var, nə əməl var, nə hansısa bir xəstəyə əl uzadıb, nə qəçqına kömək edib, nə daşı-das təstüfə qoyub, nə cəmiyyət üçün hansısa bir faydalı iş görübüldür. Yox, ancaq söz dənişməq, boş-bos vadələr vermək, həqiqətə uyğun olmayan sözələr dənişməq - budur onlarn işi. Bizim siyasetimiz bizim işimizdir. Bu is bütün sahələrdə özünü göstərir: xarici siyasetdə real nəticə var, daxildə də var, iqtisadiyyatımız dünyada on yüksək sürətlə artır. Bu, bizim sözümüz deyil. Beynəlxalq Valyuta Fonduunun sözüdür. 2005-ci ildə Azərbaycan iqtisadiyyatı artıq sürətində görə dünyada lider olka olacaqdır. Azərbaycanda yaşayan bütün xalqlara diqqət, qayğı artırıbdır. Mon bunun torpafdarıyam, bu, mənim siyasetimdir. Azərbaycanda heç vaxt ayrı-seçkilik olmamalıdır və heç vaxt da olmayaçaq-

dr. 1990-ci ilin əvvəllərindəki yanlış, cənayətkar siyasetin nəticəsinə Azərbaycanda milli zmində problemlər əmələ gəlməyə başlamışdı. Anma Azərbaycan xalqı buna dözmədi. O iqtidar hakimiyətdə canı bir il qaldı. Naya görə? Xalq dözmədi buna, imtiha elədi onlardan, radd elədi o siyaseti. Azərbaycanda heç vaxt ayrı-seçkililiyə yol verilməyəcəkdir. Heç vaxt dini, milli zmində fərq qoyulmayaçaqdır. Bu, bizim siyasetimizdir. Azərbaycan xalqının siyasetidir və biz birlikdə bunu davam etdirəcəyik. Mən sizi ürəkdən salamlayıram, sizə on xoş arzularını, on xoş duygularını çatdırıram. Həmişə heç xoş ahval-ruhiyədə olasınız. Həmişə üzünüz gülsün, həmişə bir yerda olaq, yığışaq, danışaq, səhəbələşək, ölkəmizin bütün problemlərini həll edək.

Siz çansaklı, yeni-yeni uğurlar arzulayıram!

Sağ olun!

QUBA OLİMPİYA İDMAN KOMPLEKSİNĐƏ BEYNƏLXALQ VOLEYBOL FEDERASIYASININ DÜNYA “QRAN-PRI” TURNİRİNİN AVROPA TƏSNİFAT MƏRHƏLƏSİ YARIŞLARININ TƏNTƏNƏLİ AÇILIŞI

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
MƏRASİMĐƏ İŞTİRAK ETMİŞDİR**

İyulun 25-də Azərbaycanın gözəl gusələrindən birində yerləşən Quba Olimpiya İdmən Kompleksində 2006-ci Beynəlxalq Voleybol Federasiyasının dünya “Qran-pri” turnirinin Avropa təsnifat mərhələsi yarışlarının təntənəli açılış mərasimi olmuşdur.

Yarışlarda Avropanın 8 an güclü komandası - Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Rumuniya, Bolqarıstan, Niderland və Polşanın qadın voleybolçuları öz güclərini sınayacaqlar. İyulun 31-nə qədər davam edəcək yarışda ilk üç yeri tutan komandalar finala vasiqə qazanacaqdır. Prezident İlham Əliyev mərasimdə iştirak etmək üçün Olimpiya kompleksinin stadionuna gəldi. Stadiona toplaşan çoxsaylı tamaşaçılar dövlətinizin başçısını, xanım Mehriban Əliyevəni və ailə üzvlərini hərarətli alqışlarla qarşıladılar.

Komandalar təntənəli müsiqinin sədaları altında meydانçaya daxil oldular. Mərasimi Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev açdı.

**GƏNCCLƏR, İDMAN VƏ TURİZM NAZİRI
ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI**

-Canab Prezident!

Əziz idmançılar!

Hörmətli qonaqlar!

Sizi Milli Olimpiya Komitəsi və Gənclər, İdman və Turizm Nazirliyi adından ölkənizin ən gözəl gülşələrindən biri olan Qubada salamlayır. "Xoş gəlmisiniz!" deyirəm.

Qadın voleybol komandaları arasında beynəlxalq "Qran-pri" turnirinin mərhələ yarışlarının bütün iştirakçılarına qələbə sevinci arzulayram.

Hənəyya çox yaxşı molundur ki, ölkəmizdə idman və bədən tərbiyəsi yüksək inkişaf dövrünü yaşayır.

Azərbaycan idmanının bugünkü uğurlarının zəmini xalqımızın ulu öndəri, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dəbi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi dəqiqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırmışdır. Ulu öndərimizin bu sahədəki arzularını respublikamızın Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri canab İlham Əliyevin siyasi reallaşdırılmışdır. Möhtərom Prezidentimiz Azərbaycanda idmanın bir çox istiqamətlərinin inkişaf etdirilməsi, maddi-texniki bazannı genişləndiriləsi, idman salnaməmizin yeni nailiyyətlərlə zənginləşdirilməsi ilə yanşı, bir zamanlar ölkəmizdə az qala unutulmuş idman növlərinin, xüsusilə də onun komanda növlərinin dirçəldiləsi ilə və qısa zaman kəsiyində bəlo idman növlərinin beynəlxalq miqyasda çıxmışında da müstəsna xidmətlər göstərmişdir.

Bu gün biz burada qadın voleybol komandaları arasında beynə-

xalq "Qran-pri" turnirinin Avropa təsnifat mərhələsi yarışlarının açılış mərasimina toplaşmışıq. Azərbaycan voleybolçuları son illərdə böyük uğurlar qazanmışlar. Voleybolçularımızın beynəlxalq miqyasda qazandıqları yüksək nəticələri nəzərdən qaćırmayan Beynəlxalq Voleybol Federasiyası Azərbaycanda bəlo yarışların keçirilməsinə qərar vermişdir. Özü də bu yarışın ölkəmizin dillər bir guşosunda, müasir lələblərə cavab verən Quba Olimpiya İdman Kompleksində keçirilməsi bölgələrimizdə voleybolun nə qədər populyar olduğunu əyanı tacəssümündür.

Bu yarışların respublikamızda təşkilinə görə beynəlxalq idman qurumuna öz dərin təşəkkürümüz bildirirəm. İnənəram ki, 8 ölkənin komandalarının iştirak etdiyi yarışlar gözəl idman bayramına çevriləcəkdir. Hər bir komandaya qələbə sevinci arzulayram. Sağ olun!

Daha sonra Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Rita Ooms çıxış etdi.

**AVROPA VOLEYBOL KONFEDERASIYASININ
VİTSE-PREZİDENTİ XANIM RITA OOMSUN ÇIXIŞI**

-Hörmətli canab Prezident!

Azərbaycan Voleybol Federasiyasının hörmətli prezidenti!

Hörmətli voleybolçular, rəsmi nümayəndələr və əziz qonaqlar!

Avropa Voleybol Konfederasiyası adından sizi Azərbaycanın Quba şəhərində salanılayıram. Azərbaycan Voleybol Federasiyasının bu mötəbər beynəlxalq yarış lazımi səviyyədə hazırlanmasından biz qürur hissi duyuruq. Çünkü bu, həm də idmanın bizim hamimizi birləşdirdi-

yini vurgulayan bir amildir. Mən əminəm ki, bu həftə biz idman sahəsində həyəcanlıdırıcı oyunların şahidi olacaqıq. Avropanın 8 ən güclü komandası gələn il keçiriləcək "Qran-pri" turnirində iştirak etmək üçün ilk üç yer uğrunda mübarizə aparacaqdır. Mən təşkilat komitəsinin bütün üzvlərinə, rəsmi nümayəndələrə və komandalara uğurlar arzulayırıam. Ümid edirəm ki, bu günlər Qubanın idman sahəsində çoxlu voleybol həvəskarları ilə rastlaşacaqıq.

Ən sonda mən idmanına, xüsusilə də voleybolşa çox diqqət yetirdiyim görgü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təsakkütümüz bildirmək istəyirəm. Biz son dörd ildə Azərbaycanda voleybolun necə inkişaf etdiyinin canlı şahidiyik.

Diqqətinizə görə çox sağ olun!

Müdafiə Nazirliyinin horbi orkestrinin ifasında Azərbaycanın dövlət himni azərbəjənlişə səsləndi. Yarışların rəsmi açılışı elan olundu. Komandalar stadionu tərk etdikdən sonra yaşılı meydandançaya el pəhləvanları, balaca idmançılar çıxaraq məharətlərini göstərdilər.

Açılsı mərasimi konsert programı ilə başa çatdı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdən sonra Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanum Rita Oomsla səmimiyyətlə görüşdü.

İyulun 26-da yarışların ilk oyunları keçiriləcəkdir. Azərbaycan voleybolcuları bolqarlarla, Türkiyə voleybolcuları isə Almaniya komandası ilə qarşılaşacaqlar.

26 iyul 2005-ci il

XAÇMAZDA UŞAQ-GƏNCLƏR İDMAN MƏKTƏBİ İLƏ TANIŞLIQ

İyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna gəlmədir.

Dövlətimizin başçısının pişvazına minlərlə xaçmazlı çıxmışdır. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, respublikamızın rəhbərini salamlayan şüurlar yazılımış transparantlar var idi.

Prezident İlham Əliyev əvvəlcə Xaçmaz Uşaq-Gənclər İdmən Məktəbinin yeni binasına gəldi. Dövlətimizin başçısını və xanum Mehriban Əliyevə burada gül-çiçəklə qarşıladılar. Azərbaycan Prezidenti rəmzi aqılış bildirən lenti kəsdi, balaca idmançıların nümunəvi çıxışlarını baxdı, məktəblə tanış oldu.

Məktəbin direktoru Nəriman Babayev bildirdi ki, Xaçmaz rayonunda idman məktəbi 1960-ci ildə yaradılmışdır. İndi yaxşı şərait yaradılmış məktəbdə sərbəst güloş, cüdo, futbol və atletika üzrə 655 uşaq məşğul olacaq, 50 müəllim-işçi çalışacaqdır.

Sonra dövlətimizin başçısı məktəbin qarşısına toplaşan insanlarla səmimi görüşüb səhbat etdi, onların problemləri ilə maraqlandı.

27 iyul 2005-ci il

XACMAZDA ÖZƏL KLİNİKA İSTİFADƏYƏ VERİLMİŞDİR

İyulun 26-da Xacmazda "N-KAYM Klinik" özəl klinikası istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu münasibələ keçirilən tədbirdə iştirak etmişdir. Dövlətimizin başçısı bu özəl tibb müəssisəsinin rənizi açılışını bildirən ləti kosdi.

Klinikanın direktoru Natiq Mütəllimov məlumat verdi ki, tikintisine 7 il əvvəl başlanmış ikimərtəbəli bina on müasir tələblərə cavab verən səviyyədə inşa olunmuş, Avropa ölkələrindən götürülmüş avadanlıq və ləvazimlətlə təchiz edilmişdir. Burada quraşdırılmış aparalılar vasitəsilə bir çox xəstəlikləri müalicə və müayinə etmək mümkündür. Klinikada onlarda yeni iş yeri yaradılmışdır.

Prezident İlham Əliyev klinikann rentgen, stomatoloji, kardioloji, corrahiyyə, ginekologiya, sarğı, intensiv terapiya otaqları, qan laboratoriysi, palataları və aptek ilə yaxından tanış oldu. Dövlətimizin başçısının cür özəl səhiyyə müəssisələrinin yaradılmasının əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmət göstərilməsi baxımdan əhəmiyyətini vurğuladı, yaradılmış şəraitü yüksək qiymətləndirdi və kollektivə uğurlar arzuladı.

Prezident İlham Əliyev klinika ilə tanışlıdan sonra binanın qarşısına toplanan sakinlərlə somunu söhbət etdi, onların problemləri ilə maraqlandı, şikayətlərini dinlədi.

Xacmazlılar respublikanızın rəhbərinin fəaliyyətini yüksək dəyərləndirərək, xalqınızın ümummilli lideri Heydər Əliyevin siyasi xətti-

ni uğurla davam etdirdiyinə və regionların sosial-iqtisadi inkişafına, əhalinin gizəranının yaxşılaşmasına diqqət yetirdiyi üçün minnətdarlıqlarını bildirdilər.

27 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV PARKI İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev Uşaq-Gənclər İdman Məktəbi ilə tanışlıdan sonra Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkına geldi. Dövlətimizin başçısını və onun xəmənum böyük hörmət və ehtiramla qarşılayan sakinlər Prezidentlə görüşüb səmimi səhbət etdilər. Prezident İlham Əliyev onların problemləri ilə maraqlandı, şikayətlərini dinledi, orıza və məktublarına baxılacağına bildirdi.

Sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin parkda ucalmış abidəsi öünənə gül dəstəsi qoydu, burada yaradılmış səliqə-səhmanı, görülüñ abadlıq və yaşıllaşdırma işlərini yüksək qiymətləndirdi. İnsanların asudə vaxtının səmərəli keçməsi üçün yaradılmış şəraitdən razi qaldığını vurğuladı.

27 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 26-da Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış muzeylə tanış olmuşdur.

Heydər Əliyev parkında müasir tələblərə uyğun yaradılmış və bu il mayın 10-da istifadəyə verilmiş muzey altı günədan ibarətdir. Burada ulu öndərin ailəvi şəkilləri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən respublikada kənd ləsərrüfatının, sonayenin inkişafı üçün gördüyü işlərə dair fotosəkkillər, bəbelə Xaçmaz rayonuna safları. Xudat konserv zavodunun əməkçiləri ilə görüşünü. Nabran-Yalama zonasının ümumiyyətli kurort zonasına çevirmək məqsədi ilə 1982-ci ildə Xaçmazda olmasını, döyüñün apariet dövlətlərinin başçıları ilə görüşlərini olsın etdirən fotosəkkillər nümayiş olunur. Ulu öndərimizin həyat və fəaliyyətinə həsr olunmuş kitablardan, dövlətimizin başçısı İlham Əliyevin 2003-2004-cü illərdə rayona safları zamanı çəkilmiş fotosəkkillərdən ibarət guşələr də diqqəti cəlb edir.

Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə maraqla tanış oldu, xatira kitabına öz ürək sözlərini yazdı:

“Heydər Əliyev muzeyinin ekspozisiyası ilə tanış oldum. Muzeydə Heydər Əliyevin həyat fəaliyyəti fotosəkkillərdə və başqa eksponatlar da olsın olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi irsinin öyrənilməsi və tədqiqi göləcək nəsillərin tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Xalqa sədəqətlə xidmət etmək, onun qayğıları ilə yaşamaq. Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək Heydər Əliyevin

fəaliyyətinin əsas prinsipləri idi. Bu gün bu siyaset Azərbaycanda davam etdirilir və bundan sonra da əbədi yaşayacaqdır.

**İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
26 iyul 2005-ci il".**

Muzeydən xatirə olaraq Heydər Əliyev Fonduna muzeyin məkəti və rəsmi əsəri təqdim edildi.

Sonra Prezident İlham Əliyev muzeyin hövətində yerli rəssamların əsərlərindən ibarət sərgiyə baxdı. Beynəlxalq və respublika səviyyəli müsahibələrdə müükafatlara layıq görülmüş müxtəlif janrlarda çəkilmiş bu ol işləri böyük maraq doğurdu.

27 iyul 2005-ci il

HEYDƏN ƏLİYEV PARKINDA XAÇMAZ RAYONUNUN SAKİNLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 26-da Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayonun sakinləri ilə görüşmüştür.

Cörüşü Yalama Bələdiyyəsinin sədri Vəqif Sərdarov açdı.

**YALAMA BƏLƏDİYYƏSİNİN SƏDRİ
VAQİF SƏRDAROVUN ÇIXIŞI**

- Möhtərəm cənab Prezident!

Çox hörmətli Mehriban xanım Əliyeva!

İcazə verin, təbiətinin gözəlliyi, torpağının bərəkəti ilə seçilən Xaçmaz bölgəsinin ən əziz və ən möhtərəm qonaqlarına ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin ideyalarına sadıq qalan rayonumuza 150 mintlik ahalisinin salamlarını və səmimi arzularını yetiririm.

"Azərbaycanın hər bir şəhəri, hər bir qəsəbəsi, hər bir kəndi mənim üçün əzizdir, doğrudır, mənim Vətənimdir" - deyən möhtərəm Prezidentiniz bu gün doğma Bakı, Qarabağ, Naxçıvan qədər əziz olan Xaçmaz torpağında qonaqdır.

Xaçmaz camaatı ulu öndərimiz Heydər Əliyevin xalqımıza böyük bir nemət kimi əmanət etdiyi müstəqilliyimizi qoruyan və onun keşiyində daim duran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında six birləşərək, onun daxili və xarici siyasetini ürokdan dəstəkləyir.

Möhtərəm cənab Prezident, apardığımız uğurlu siyaset bütün res-

publikumuzda olduğu kimi. Xaçmaz torpağında da öz baharını vermekdedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı, yoxsullğun azaldılması, sahibkarlığa kömək proqramları Xaçmaz rayonunda da uğurla həyata keçirilir. Burada da tiksinti, quruculuq, abadlıq işləri geniş vüsütlə alınışdır. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan park, öntündə durduguñuz bu gözəl abidə xalqımızın dahi oğluna dərin ehtiramın təcəssümüdür. Amma onun xatirəsinə an böyük abidə 150 minlik Xaçmaz camaatının hər birinin qolbində, ürəyindədir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş böyük layihələr, o cümlədən əfsanədən hoqiqətə, reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft koməri ölkəmizə, dövlətçiliyimizə böyük qüdrət, xalqımıza isə əmin-amalıq və firavan həyat gatırəcəkdir.

Möhtərom canab Prezident, qarşidan parlament seçkiləri gəlir. Bilin ki, xaçmazlılar rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklər. Yaşadığım Yalama kəndindən Sizə bir misal çəkmək istərdim. 2005-ci il mayın 10-da Yalamada bir şəhid abidəsi açıldı. O abidənin öntündə man Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sadri kimi bir partiya biletli təqdim etdim. O gün bəlkə də yüzlərlə partiya biletli təqdim olunmuşdu. Amma mən dediyim biletli təqdim etdiyim şəxsin 85 yaşı vardır. 1920-ci may ayında doğulmuş, ömrünün 60 ilindən yuxarısına pedaqoji iş sorğu etmişdir. Böyük Vətən müharibəsi iştirakçısıdır. Mən bu biletin surətini Sizə verirəm. 85 yaşında partiyaya üzv olmaq - bu, Heydər Əliyev zakasının, Heydər Əliyev dövlətinin qələbəsidir. Heydər Əliyevin ideyalarının ölməzliyi, səməzliyi deməkdir. Möhtərom canab Prezident, bu həm də Sizə olan inanın təcəssümüdür. Biz Azərbaycan xalqının gələcəyini, bu Vətənin gələcəyini yalnız və yalnız Sizin rəhbərliyinizdə görürük. Möhtərom canab Prezident, bu yolda Sizə uğurlar arzuluyram. Ulu öndərimiz vaxtla demişdi ki, mənim komandanım mənim xalqındır.

Bu gün biz də deyirik ki, hörmətli icra hakimiyyəti başçımız başda olmuşla, 150 minlik Xaçmaz camaati Sizin komandanı üzvləridir.

Möhtərom canab Prezident, icazə versəydiniz, mən bir neçə kələm ilə çox hörmətli Mehriban xanım Əliyevaya müraciət edərdim.

Çox hörmətli Mehriban xanım, Siz mənəvi irsinizin davamçısı. Azərbaycan mödəniyyətinin təhlükəsizliyinə da böyük xidmət göstərən Heydər Əliyev Fonduñun prezidentisiniz. Təkcə Heydər Əliyev Fonduñun prezidenti kimi yox, artıq içtimai xadim kimi də təminniniz. Sizin tərəfinizdən uğurla həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı bizim rayonumuzda da tətbiq olunur. Bu proqram çərçivəsində rayonumuzda üç məktəb tikilir. Çox hörmətli Mehriban xanım, buna görə bütün xəcməzlər adından Siza dərin təşəkkürümüzü bildirir və onun edirik ki, bütün nəcib işlərinizdə Siza hörmətə yaradıcı olacaq. Sizin bu nəcib təşəbbüsünüzə qosularaq, biz də Yalama kəndində bir məktəb binası tikib təhvil vermişik. Sizə söz veririk ki, ikinci bir məktəb binasını sentyabrın 15-nə kimi təhvil verəcəyik.

Çox hörmətli Mehriban xanım, inanıraq ki, Siz gələcəkdə yüksək adlar, çox beynəlxalq mükafatlar alacaqsınız. Amma bilin, on böyük mükafatımız Azərbaycan xalqının bütün dünyada xoşməramlı sofiri olmayılarımızdır. Siza uğurlar diləyirəm. Allah Sizə yar olsun.

Möhtərom canab Prezident, diqqətinizə görə çox sağ olun!

27 iyul 2005-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ**

**MEHRİBAN XANIM ƏLİYEVA XAÇMAZ
RAYONUNUN BİR SIRA KƏND
MƏKTƏBLƏRİNĐƏ OLMUŞDUR**

Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaza səfəri çərçivəsində Prezidentin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva rayonun Sayad və Mişkənd kəndlərində məktəblərin tikintisi ilə tanış olmuşdur.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə rayonda 5 təhsil ocağı tikilir.

Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, bu layihə dövlət tərafından da dəstaklanır və sentyabrın 15-dək respublikada 132 məktəbin hamısı istifadəyə hazır olacaqdır.

Xaçmazda məktəb tikintisini həyata keçirən "Azərkəndlikinti" Səhmdar Cəmiyyətinin nümayəndələri işlərin gedisi barədə məlumat verdilər. Sakinlər və müallimlər Sayad məktəbində nozardə tutulan 100 nofərlik 4 sinifin azlıq edəcəyini diqqətə çatdırırlar.

Mehriban xanım söz verdi ki, olavaş olaraq daha 5 sinif otağı tikiləcək və 200-dən çox şagirdin təze məktəbdə təhsil alması üçün şərait yaradılacaqdır.

Müskünlək kəndində 11 nömrəli "Kəndlikinti" Trestinin inşa etdiyi məktəb də 200 yerlidir. Tikinti işləri sürətlə gedir. Kənd sakinləri humanist fəaliyyətinə, böyükən nəslə göstərdiyi qayğıya, təhsilin maddi-texniki bazasının genişləndirilməsi üçün gördüyü işlərə görə

Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

YUNESKO-nun xoşməramlı səfiri belə layihələrin bundan sonra da əhatəli şəkildə həyata keçiriləcəyini söylədi.

Mehriban Əliyeva və qızı Leyla kənd sakinləri ilə xatirə şəkilləri çəkdirdilər.

27 iyul 2005-ci il

XALQA XİDMƏT EDƏN XOŞMƏRAMLI SƏFİR

Ötən illərin unudulmaz hadisələri yaxşı yadundadır. Keçən əsrin 70-ci illərində Sabirabad rayonunda komsomol və partiya işlərində çalışırdı. Azərbaycanın rəhbərlik edən unudulmaz Heydər Əliyev həmin illərdə respublikamızın şəhər və rayonlarına vaxtaşırı səfərlər edirdi. Yeri gəlmışdan, ulu öndər Heydər Əliyevin ölkə əhalisi ilə görüşmələr onun mərd oğlu Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev bu gün həvəslə, təşəbbüsə davam etdirir.

Heydər Əliyevin Sabirabadə səfərinin bir epizodunu unutmaq mümkün deyil. Qaraləpo kəndində adlı-sənli pambıq ustası, Sosialist Əməyi Qohramanı Fatma Hüseynovanın brigadasında, tarlada qızlarla görüşüb səhəbat edən unudulmaz rəhbərimiz zərif barmağına nisan üzüyü taxmış bir qızın üz tutub soruşdu:

- Həl demək, nişanlanısan, töbrik edirəm, bəlkə bir şeyə ehtiyacın var? Utanma, de.

Həmin qız başını aşağı salıb susdu.

Fatma Hüseynova özüntü qabağa verib:

- Yoldaş Əliyev, elə bir şeyə ehtiyacımız yoxdur, amma...
- Nə anuma, sözünü de, Fatma xanım.

- Vallah, utanıram deməyə, amməsi odur ki, yoldaş Əliyev, briqadada nişanlı qızlar çoxdur, amma mebel, soyuducu saridian ehtiyacımız var.

Həmin ilin payızında Heydər Əliyevin göstərişi ilə rayonumuza və qızlarla mebel, soyuducu, xalt-xalça və s. göndərildi.

Dahi Heydər Əliyev belə rəhbər idi, şüklər olsun ki, indi də canab İlham Əliyev həmin qaydada xalqa rəhbərlik edir. Onun Maştağı qə-

səhəsinə, Quba, Xaçmaz rayonlarına son səfəri bir daha göstərir ki, ölkə başçısı kimi xalqına xidmət etdiyəcək ucalır, qüvvətlənir.

Tanınmış yazıçı alim Mircəlal Paşayev, məşhur jurnalist Nəsir Əmanquliyev ocağının horarətini, işığını monoviyatunda, varlığında gözdürən, Aida xanum kimi tanınmış şəqsüñəs-alının qolları arasında böyükən Mehrəban xanum Əliyeva yeni tipli, yeni dünya görüşlü, yenisi qısqəlli Azərbaycan qadının bütün cəhətlərini təcəssüm etdirən şəxsiyyətdir. Mehrəban xanum içtimai xadimdır, masul vəzifə başındadır. Heydər Əliyev Fonduñun rəhbəridir. Mədəniyyətin inkişaf tapşısına çalışır, bunun üçün yeni-yeni təşəbbüsərlər cəmiş edir. Mehrəban Əliyeva YUNESKO-nun xoşməramlı səfəridir. Azərbaycanda təhsilin anlayışlı xeyriyyəçilərindən biridir. Onu tez-tez internal məktəblərində, əsəq evorində, orta məktəb şagirdləri arasında görürük. Məktəb binalarının tikintisində onuya yüksək qiymət və diqqətə layiqdir. Sabiq deputatı olduğum Hacıqabul rayonunda iki ənqar kənd məktəbi binasının tikintisindən görə Mehrəban xanumda minnətdarlığım bildirirəm. Bir azərbaycanlı xanum kimi Mehrəban Əliyeva bizim günümüz qarşısında ucalır, ölkəmizin tərəqqisi üçün alındıq goloni osırgəmir.

Eşidəndə ki, Yazıçılar Birliyində "Xoşməramlı səfir" kitabının təqdimat mərasimi keçirilir, ora geldim. Həmin məclisədə cəmiş edib ürak sözlərimi dedim, "Şəms" nəşriyyatına minnətdarlığını bildirdim. Doğru deyirlər ki, golın ocağa gol. Mehrəban xanum dahi Heydər Əliyevin ocağının işləşməsini yandırır, onun nurlu, uca, noxib şəxsiyyətinin şəfəqləri indi ölkəmizin hər yerinə yayılmışdır. O gün olsun ki, Heydər Əliyev Fonduñun yardımını və Mehrəban Əliyevanın təşəbbüsü ilə doğma Şuşamızda məktəb binaları tikilsin, bizlər də yığışırıq o dağlar qoyununa təbrikə gedək.

Səmaya PİRİYEVA,
28 iyul 2005

"HEYDƏR ƏLİYEV BAĞI"nda QUSAR RAYONUNUN SAKİNLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qusar şəhərində Heydər Əliyev bağında rayon sahinkərli ilə görüşmişdir.

Görüşü rayon ağsaqqalı İsləmədər Quliyev açıdı.

RAYON AĞSAQQALI İSCƏNDƏR QULİYEVİN ÇIXIŞI

- Möhtərom cənab Prezident!

Qusar rayonuna xos golib, soşa gotirmisiniz! Səfəriniz uğurlu olsun, qədəmləriniz sayal olsun! Doğma Azərbaycanımızın hər yerində olduğu kimi. Qusar torpağında da camaatımız Sizi ruh yüksəkliyi ilə, böyük sevinə qarşılıyır. Bu, Siza olan hədsiz məhəbbətin, hüsnəragħbatın ifadəsidir. Bu torpaqda, Şahdağın zirvələrindən Xəzər sahilinə qədər olan yerdə, müqəddəs məkəndə Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olmuş Əliyevlər ailəsinin qoyduğu izlər yaşayır. Böyük Vətən müharibəsi illərlində görkəmlilər, Əziz Əliyev də Dağıstan rəhbərlərini etdiyi dövrədə Qusar torpağında olmuş, burada görüşlər keçirmişdir.

Dünya səhərli ekoloq-alim, akademik Həsən Əliyev müharibədən sonra illərdə dəfələrlə Qusar torpağına galmış, qarış-qarış gözmiş, onu əsrarəngiz ləbiatına vurğunluğununu ifadə etmiş, insanlara bu gəzəlliyyət qoruyub saxlamaq zərurətini məsləhət görmüşdür. Əziz qonağımızın məsləhətlərini həmişə yadda saxlayırıq.

Siz 1998-ci ilin oktyabrın 3-də alanız, ulu öndərimiz Heydər Əliyev ilə birləikdə Qusara golmişdiniz. Mədəniyyət evinin qarşısında ke-

çırılın görüşdə möhtərom Heydər Əliyevin qusarlıqlara və Qusara verdiyi böyük qiymət yadımızdan heç vaxt çıxmayaçqdır. Heydər Əliyev 1993-cü ildə hakimiyətə göldükdən sonra Azərbaycanı dünya xəritəsindən silmək təhlükəsindən qurtarmış, öz əzəggörən siyaseti ilə neft strategiyasını həyata keçirmiş, ölkəmizi qanunsuz silahlı dəstələrdən təmizləmiş, xalqımızın gələcəyə olan ümidiini artırmışdır.

Hörmətli Prezidentimiz!

Sizin indiki gəlisiñiz biza keçənilki səfərinizi də xatırlatdı. O vaxt Siz biza məsləhət görüldünüz ki, gənələri azərbaycanlıq, Vətənə xidmət etmək, onun ərazi bütövlüyüünü qorumaq ruhunda tərbiyə etmək hər kasın, o cümlədən yaşı nəslin hərcudur. Biz bunu etməyi həmişə özümüzə hərc bilirik.

Möhtərom Prezident!

Bu gün Siz Qusar şəhərində böyük bir idman kompleksinin tikintisinin tamalını qeydünüz. Peygəmbərimiz Məhəmməd Əleyhissala-mın gözəl hadisələrində birində deyilir ki, ey insanlar, həmişə bir-birinə qarşı mərhəmətli olun ki, gəydəki allah da sizə mərhəmətli olsun. Dündənə mərhəmətli inlərin mərhəmətli, qayğıkeş, humanist insan, insanpərvər insan Heydər Əliyev ilk dəfə Şərqdə ölüm hökmünü ləğv etdi. İnsanları təcridxanalardan azad etdi, evlərinə, cəmiyyətə qaytardı.

Möhtərom Prezident!

Çox sağlam ki, Siz cənab Heydər Əliyevin getdiyi yolu layiqincə davam etdirirsiniz. Sizin xarici və daxili siyasetinizi, həm ölkəmizədə, həm də ondan konarda gördüyüntüz işlərin hanusunu ürəkdən alıqlısayır, dəstəkləyirik və Sizi minnətdarlığınızı bildiririk.

Mən xanım Mehriban Əliyevinə burada olmasından istifadə edərək demək istəyirəm: hörmətli Mehriban xanım. Sizin gözəl sözleriniz inca çiçək kimidir. Sizin üzərinizə həm ağır, həm də şərafli bir vəzifə düşübür. YUNESKO-nun xoşməramlı safiri kimi, Heydər Əli-

yev Fonduunun prezidenti kimi Sizdən bir çox insanlar kömək umur, yardım dilöyir. Deməyin ki, burada biz də Sizdən nə isə xahiş edəcəyik. Ancaq onu xatırlatmaq istəyirəm ki, Qusar şəhərində uzun müddət Leninin adını daşıyan pioner düşərgəsi fəaliyyət göstəribdir. Siz uşaqların sevimlisiiniz. Qusarlılar həmin düşərgəyə Sizin adınızı verilməsini xahiş edir. Qey. Azərbaycan xalqının övladları burada istirahət eləsinlər, aylənsinlər.

Möhtəramı canab Prezidel!

Görkəmlü akademik Hasan Əliyevin 2007-ci ilin dekabrında 100 illiyi tamam olacaqdır. Qusar ahlı istəyir ki, bu münasibətlə Qarabulaj istirahət zonasında gözəl bir park salınsın və burada onun adı da im yasadılsın.

Bizi yada saldıqımız üçün, bize böyük məhəbbət göstərdiyiniz üçün Siza ürəkdan minnətdəriq və işlərinizdə uğurlar arzu edirik. Sağ olun.

QUSAR MUSIQİ MƏKTƏBİNİN DİREKTORU ZAHİD MUSTAFAYEVİN ÇIXIŞI

- Hörmətli canab Prezident İlham Əliyev!

Bildiyiniz kimi, adətən Olimpiya möşəli əvvəlcə Yunanistandakı Olimp dağında yandırılır. Ancaq Sizin Prezident möşəliniz ulu Heydər dağının alovundan alovlanmışdır. Həc şübhəsiz ki, həmin möşə Siza həmişə uğurlu yol, qələbə yolu göstərəcəkdir.

Sizin Prezidentlik möşəlinizin işığında bu gün respublikamızda görülen bütün quruculuq, abadlıq, tikinti işləri və Olimpiya komplekslərinin yaradılması hanumuzun ürəyindəndir. Qusarlıların dostu, hanumuzun sevimlişi canab İlham Əliyevə esq olsun!

Ömür arzu çələngidir, salxım-salxım, gilə-gilə,
Arzularınız çiçək açısun, görüm Sizin ildən-ilə,

Açılışa gələrsiniz, gələn il Siz gülbə-gülə.

Lozgi xalqı, vallah, yaxşılığı yero atan deyil.

Qadir Allah mərdi heç vaxt naməndlərə satan deyil!!

Yaşasın Prezidentimiz!
Bir daha xoş gəlmisiniz!

29 iyul 2005-ci il

QUBADA VOLEYBOL BAYRAMI DAVAM EDİR

VARİMFİNALLAR VƏ FİNAL "QRAN-PRI"nin
BƏZƏYİNƏ ÇEVRLƏCƏK

Bolqaristan və Almaniya komandaları üzərində eyni hesabla (3:1) iki ardıcıl qələbə yarımfinalın "qapısını" vaxtından əvvəl Azərbaycan voleybolçularının üzüntü taybatay açılmışdı. Onların dünənki rəqibi - Türkiyə kollektivi isə təsəffüf ki, ilk iki gündə almanlara da uduzaraq həllədici mərhələdə oynamaq imkanlarını təmamilə itirmişdi. Lakin bu heç də onu bildirmirdi ki, Azərbaycan-Türkiyə görüşü elə bir əhəmiyyət kəsb etmir. Əksinə, qardaş ölkələri təmsil edən dost-rəqiblər bütün Avropanın diqqət mərkəzində olan Quba Olimpiya İdman Kompleksində möhtəşəm voleybol bayramını daha da gözəlləşdirmək üçün avvəldən axırdağək fədakar mübarizə aparmaq əzminə idilər.

Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkənin voleybolçularının oyununu izləmək üçün Olimpiya kompleksinə gəlnəndi. Salona toplaşan çoxsaylı tamaşaçılar dövlətimizin başçısını hərəkatla qarşılamışlar.

Prezident İlham Əliyev burada Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer ilə səmimiyyətlə görüşüb, səhbət etmişdir.

Sonra dövlətimizin başçısı və Avropa Voleybol Konfederasiyasının rəhbəri, digər rəsmi şəxslər oyunun gedisi izləmişlər.

Doğrudan da, komandalar bir-birinə layiq idi. Meydanın bir tərəfində Faiq Qarayevin yetirmələri Alla Həsənova, Yelena Şabovta,

Natalya Məmmədova, Yelena və Oksana Parxomenkolar, Valeriya Korolenko, digər tərəfdən isə Rəşad Yazuçularoğluun komandası - Neslihan, Natalya, Bahar, Özlə və onların rəfiqələri.

Oyunun gedisi də hər iki komandanın yalnız qələbə baradə düşündürünü təsdiq etdi. Ilər xal uğrunda kaskin mübarizə ilə müsəyəyi olunan birinci hissənin sonuna yaxın Azərbaycan voleybolçuları möhkəm iradə nümayis etdirdilər. Onlar uzun müddət hesabda geri qalmalarına baxmayıaraq, hissəni qələbə ilə başa çatdırıbildilər - 25:22. İkinci hissədə isə müvafiqiyətlə sevinən Növbəti Türkiyə komandasına çatdı - 25:23.

Üçüncü hissə də gərginliyinə görə ilk iki hissədən fərqlənmədi. Bu dəfə də sevinən tərəf hələ ötən il Bakıda keçirilən olimpiya təsnifat turnirindən bizim azarkeşlərin dərin rəğbətini qazanan Neslihan və oyundaşları oldular - 25:22. Nəticədə, Türkiyə voleybolçuları matçda 2:1 hesabi ilə irəli çıxdılar.

Növbəti, dördüncü hissə əvvəlkilərdən də gərgin keçdi və çox uzandı. Hissənin sonlarında Natalya Məmmədovanın qarşısalımmaz zərbələri nəhayət, Azərbaycan komadasına 30:28 hesabi ilə müvafiqiyətlə qazanmaq və ümumi hesabi bərabərləşdirniük imkam verdi - 2:2.

Sonuncu, beşinci hissədə isə Türkiyə voleybolçuları daha müləşəkkil oynayıb (15:9) görüşün təleyini öz xeyrinə həll etdilər - 3:2.

Qubada voleybol bayramı davam edir. Qarşıda "Qran-Pri"nin həllədici oyunları durur. Yarımfinallarda mübarizəni Azərbaycan, Polşa, Almaniya komandaları davam etdirəcəklər. Dördüncü yarımfinalçı isə Azərbaycan-Türkiyə qarşılaşmasından sonra meydanı çıxan Polşa və Hollandiya komandalarının görüşündə müəyyən-

losmali idi.

Bu gün turnirdə istirahət günüdür. Sabah "Qran-Pri"nin on mərəqə oyularına start veriləcək. Yarımfinallar və final bu turnirin bəzəyinə çevriləcək.

Oqtay BAYRAMOV,
"Xalq qızəti"
29 iyul 2005-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN ƏLİYEVƏ QUSARDÀ
VƏ QUBADA İNTERNAT VƏ ORTA
MƏKTƏBLƏRDƏ OLMUŞDUR**

Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna safiri cərçivəsində dövlətmizin başçısının xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva Qusar şəhərindəki internat məktəbində olmuşdur.

Məktəbin kollektivi hörmətli qonağı böyük səmimiyyatla, öz doğmaları kimi qarşıladılar.

Məktəbin yataq və tədris korpusunu gözən Mehriban xanuma məlumat verildi ki, 1957-ci ildə tikilmiş 189 yerlik bu tədris ocağı sonuncu dəfə 35 il bundan avval əsəslə tamir olunduğu gərə bərabər vəziyyətdədir. Son vaxtlar yerli iş adamı tərəfindən qismən tamir edilsə də, məktəbin problemləri çoxdur. Qazanxana tamamilə sıradan çıxdığını görə qısqa aylarında böyük çətinlik yaranır. Yeməkxana binası isə istifadə üçün tamamilə yarsızlı haldadır.

Pedaqoji kollektiv Heydər Əliyev Fondu tərəfindən məktəbin təmirinə, avadanlıq və dorsliklərlə təminatma kömək göstərəcəyi barədə Mehriban xanının verdiyi məlumatı sonsuz razılıqla qarşılıdı. Heydər Əliyev Fondu tərəfindən ölkədə bu il tikiləcək 152 kənd məktəbindən dördü Qusar rayonunun payına düşür. Həmin məktəblərin ti-

kintisinin gedisi ilə yaxından tanış olmaq üçün əvvələc Köhnə Xudat kəndində galən Prezidentin xanımını sakinlər cətiramlı qarşılardılar. Mehriban xanım Əliyeva tikinti meydancasına gedərək işlərin gedisi ilə maraqlandı. Məktəbi inşa edən "Azorsutəchizatlıkinti" Şəhədar Cəmiyyətinin sadri Mirzəcan Xəlilov 12 sinif otağından ibarət 240 yerli məktəbin sentyabrın 15-dək istifadəyə veriləcəyini bildirdi.

"Yeniləşən Azərbaycana yeni məktəb" Programına uyğun olaraq, Qusarın Gündüzqala kəndində də yeni məktəb binası tikilir. Fonduun prezidenti burada da inşaat işlərinin vəziyyəti ilə yaxından maraqlanırdı. Söhbət zamanı kənd sakinləri uzun illər onları düşündürən və narahat edən məsələnin həllinə görə hörmətli qonağa təşəkkürlərini bildirdilər. İnşaatçılar işa tikinti işlərində kənd camaatının yaxından köməyini xüsusi vurguladılar.

Azərbaycan Prezidentinin səmimi salamlarını sakinlərə çatdırın Mehriban xanım onların digər sosial problemlərlə bağlı arzularını dövlətimizin başçısına yetirəcəyini söylədi.

Quba rayonu Qəmirləqazma kəndinin uşaqları indiyədək keçən əsrin əvvələrində tikilmiş, bir neçə otaqdan ibarət və heç bir şəraitli olmayan binada təhsil almaq məcburiyyətində qalmışdılar. İndi Heydər Əliyev Fonduun təşəbbüsü ilə köhnə məktəbin yerində yeni tədris korpusu ucaldılaqcaqdır.

Mehriban Əliyeva yerli sakinlərlə səmimi görüşdükdən sonra məktəbin inşa olunduğu yerdə baş çəkdi, tövsiyələrini verdi. İnşaat işlərinin yerinə yetirən Nəqliyyat Nazirliyinin Avtovol Departamentinin tərestə rəisi Rauf Həbibov tikinti işlərinin plan barədə məlumat verdi.

Sonra Heydər Əliyev Fonduun prezidenti, Mehriban Əliyeva və qızı Leyla məktəbin bünövrəsinin qoyulması mərasimində iştirak et-

dilər.

İnşaatçılar müasir tələblərə uyğun istilik və digər kommunikasiya sistemini malik 20 otaqlı məktəbdə əsas işləri yeni dərs ilinədək həsa çəldiracaqlarını bildirdilər.

Prezidentin xanımı və qızı məktəblərin hər birində müəllimlər, uşaqlar və inşaatçılarla xatirə şəkli çəkdirdilər.

29 iyul 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN VƏSAITİ HESABINA KÜRDƏMİRƏD 30 SİNIF OTAĞI TİKİLİR

Kürdəmir rayon Təhsil Şöbəsi və pedaqoji kollektivlər yola saldıqları dərs ilini şagirdlərin təlim-tərbiyəsi, müstəqil respublikamızın laiyqli vətəndaşı kimi həyata hazırlanması sahəsində yüksək uğurlarla başa vurmuşlar. Başqa diqqət, hər şeydən əvvəl, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Bilik gününtün təsis edilməsi", "Təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında", "Aərbaycan Respublikasının əmək məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı programı"nın təsdiq edilməsi barədə tarixi forman və sərəncamlarda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə, tədris prosesində yeni metod və təlim texnologiyalarının tətbiqinə yönəldilmişdir.

Ümumiyətə, ötən dərs ilində rayonun 57 əmək məktəbinde - 40 orta, 14 əsas, 5 ibtidai məktəbdə 20377 nəfər şagird təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 1687 müəllim və pedaqoji işi müşəkil olmuşdur. Bundan başqa, rayonda 11 məktəboğadır, 5 məktəbdənəzarər tərbiyə müəssisəsi fəaliyyət göstərməşdir.

Ölkə Prezidentinin yuxarıda adını çəkdiyimiz forman və sərəncamlarının uğurla həyata keçirilməsi məktəblərin və digər təlim-tərbiyə müəssisələrinin maddi-tədris bazasından, yeni sinif otaqlarının, məktəb binalarının tikilib istifadəyə verilməsindən çox asılıdır. Bu gün biz tam razılıq və minnətdərlər hissi ilə bildiririk ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Programı respublikamızda olduğu kimi, rayonumuzda da müvafiqiyyətlə həyata keçirilir. Son vaxtlar Şilyan kənd orta məktəbində 9 əlavə sinif otağı, şəhər 3 sayılı, Bağ-

man, Çöhranlı kənd məktəblərinin hər birində 5 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Yenikənd orta məktəbində 66 sinif otağının tikintisində də işlər sürətlə davam etdirilir.

Yeri gölmüşkən, bir məsələ üzərində xüsusilə dayanmaq istəyirəm. Mən bir təhsil işçisi kimi, respublikada yeni məktəb binaları və digər sosial əhəmiyyətli binaların inşa edilməsi sahəsində gördüyü böyük işlər, asash və məqsədönlü tədbirlər görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sadri, YUNESKO-nun xoşməramlı safiri Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür və minnətdərlərimizi bildirirəm. Heydər Əliyev Fondunun bilavasita yardım ilə hazırda rayonumuzun müxtəlif məktəblərində 30 əlavə sinif otağının tikintisi sürətlə davam etdirilir.

Karrar, Beyi və Sovla kəndlərindəki məktəblər toxunmın yarım os bundan əvvəl ciy kərpədən inşa edilmişdi. Uçmaq töhlükəsi altında olan həmin binalarda dərs keçmək, demək olar ki, mümkün deyildi. Yaranmış ağır vəziyyəti aradan qaldırmaq üçün Heydər Əliyev Fondunun vəsaiti hesabına Karrar kəndində 12, Beyi kəndində 10, Sovla kəndində 8 əlavə sinif otağının tikintisinə başlanılmışdır. İnsaat işlərini "Göyçaykəndtikinti" İdarəsi aparır. Bütün diqqət və söylər ona yönəlmüşdür ki, həmin məktəblər yenidən ilində istifadəyə verilsin.

Bundan başqa, 2005-2006-ci dərs ilinə hazırlıqla əlaqədar "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Programı"na uyğun olaraq onlara əlavə sinif otağının, o cümlədən Böyük Kəngərli, Söyüdlər kəndlərində müvafiq olaraq 192 və 100 yerlik yeni məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur.

Əlbəttə, bütün bular cox yaxşıdır. Ancaq nəzər almaq lazımdır ki, yüksək son nəticə təhsilin keyfiyyəti, şagirdlərin mənəvi və fiziki həzırlıq soviyyəsi ilə ölçülür. İşimizi bu tələblər baxımından təhlil edərkən deməliyik ki, son illər göstəricilərimiz xeyli artmışdır. Məsələn, keçən il respublikamızın ali məktəblərinə imtahan vermiş şə-

girdələrdən 8 nəfəri 500-dən artıq, 5 nəfəri isə 600-dən artıq bal toplaşmışdır. Ali məktəblərə qəbul sahəsində şəhər 1, 2, 6 sayılı, Atakışili, Yenikənd, Döyirmənli, Axtaçı kənd orta məktəblərinin məzunları daha yaxşı naicələrə nail olmuşdur.

Kəçən dərs ilində ali təhsil müəssisələrində qəbulun yekunları rayon təhsil şöbəsinin şurasında və məktəb pedaqoji şuralarında, valideynlərlə keçirilən birgə yığıncaqlarda geniş müzakirə olunmuş, bu sahədə zaif nəticələr əldə etmiş məktəblərin üzərində nəzarət gücləndirilmiş, cavabdeh şəxslər ciddi intizam və məsuliyyətə cəlb edilmişdir. Müəllimlərin pedaqoji, metodiki və ixtisas hazırlığı daim diqqət mərkəzində olmuş, metodbirlişmələrin, baza dəyər mənləqələrinin tərkibi qabaqcıl, hazırlanmış müəllimlər hesabına möhkəmləndirilmişdir.

Son 4 ildə rayonun ümumtəhsil məktəblərində "İlin an yaxşı tərbiyacısı", "İlin an yaxşı metodbirlişəsi" və s. müsabiqlər keçirilmiş, təlim-tərbiya işinin müxtəlif problemlərinə aid "döyrimi masa"lar təşkil edilmişdir. Əldə etdikləri uğurlara görə Atakışili kənd orta məktəbinin coğrafiya müəllimi Xanlar Osmanovun, Cöhranlı kənd orta məktəbinin biologiya müəllimi Elmira Cavadovanın, şəhər 1 sayılı orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemifirə Qurbanovanın, 4 sayılı uşaq bağıçası - körpələr evinin tərbiyacısı Gülnarə Mirzayevanın qabaqcıl iş təcrübəsi öyrənilərək geniş yayılması tövsiyə olunmuşdur.

Məlumdur ki, müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin yüksəldilməsində "döyrimi masa"ların böyük rolu var. Çalışırıq ki, belə tədbirlər müntəzəm keçirilsin, müzakirəyə çıxarılan masolələr hər şeydən əvvəl öz aktuallığı ilə seçilsin, təcrübə əhəmiyyəti yüksək olsun. Bu cəhətdən şəhər 1 sayılı, Kəhnəbazar orta, şəhər 3 və 5 sayılı körpələr evi - uşaq bağıclarında "Müasir dövrə təhsil sistemi"nin inkişafında yeni yanaşma və baxışların təşəkkülünən rolu və əhəmiyyə-

yəti, "Təhsil sistemində yeni yanaşma keçisiyyətinin yüksəldilməsində mühüm amildir". "Şagirdlərin şəxsiyyət kimi həyata hazırlanmasında müəllim osas simadır" və s. mövzularda keçirilən "döyrimi masa"lar pedagoji kollektivlərin elmi-metodiki hazırlığında mühüm rol oynamışdır.

Son vaxtlar rayonun təlim-tərbiyə müəssisələrində istedadlı şagirdlərlə aparılan işlərin məzmunca yaxşılaşması nəticəsində onların fənn olimpiadalarının rayon və respublika turlarında iştirakı yaxşı nəticələrlə başa çatmışdır. Kürdəmir rayon təhsil işçiləri cari dərs ilində əldə etdikləri uğurları daha da artırcaqlar.

**Tacəddin NOVRUZOV,
Kürdəmir Rayon Təhsil Şöbəsinin müdürü
30 iyul 2005-ci il**

"ATAHOLDİNQ" ŞİRKƏTLƏR QRUPUNA DAXİL OLAN "EXCELSIOR" HOTELİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XANIMI
MEHRİBAN ƏLİYEVANIN MƏRASİMİDƏ İŞTİRAK ETMİŞDİR

Avqustun 1-də Bakıda Nərimanov rayonu arazisində "Ataholdinq" şirkətlər qrupuna daxil olan "Ataturizm" Məhdud Məsuliyyəti Cəmiyyətinin 5+ ulduzu "Excelsior" hotelinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanı hotelin önündə böyük hörmət və cətirənlər, gül-cicəklər qarşılıqlılaşdırılar.

Prezident İlham Əliyev hotelin rəmzi açılışını bildirən lenti kosdi. "Ataşəaat" tərəfindən 2 il ərzində inşa edilən bina ilə yaxından tanış oldu.

"Ataholding" şirkətlər qrupunun Məsləhət Qrupunun sədri Əhməd Erentək məlumat verdi ki, 22,5 milyon dollara başa golən "Excelsior" hotelinin tikintisində Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya istehsalı olan aksessuar və materiallardan istifadə olunmuş, daxili və xarici görünüşündə isə Avropa üslubuna üstünlük verilmişdir. Bu yarışıqlı bina bir "Imperial" lüks, iki "Royal" lüks, dörd "Crown" lüks, qırx beş "Heritage" standart, doqquz "Duke" kiçik otaqlardan, ielas otaqları və biznes mərkəzlərindən, restoran və bəllardan, sağlamlıq mərkəzindən və s. ibarətdir. Beynəlxalq mühafizə

və təhlükəsizlik standartlarına uyğun şəkildə inşa edilən 5+ ulduzu hotelə qonaqlara 210 nöfər pesəkar heyət xidmət göstərəcəkdir. Hotelin sağlamlıq mərkəzi on müasir avadanlıqla təchiz olunmuşdur. Müştərilərin kəhənsiz internet xidmətindən, 24 saat ərzində ofis xidmətlərindən və s. istifadə etmək imkani olacaqdır.

Bildirildi ki, "Excelsior" hotelinin əsas möqsədlərindən biri Bakı məğənə arzusunda olan qonaqlara Azərbaycan tanıtmaqdır. Onlar burada Azərbaycanın ənənələrini, inəsənatının çalarlarını hiss edəcəklər. "Excelsior" Azərbaycanın turizm sonayesinə yüksək səviyyəli xidmət standartlarını əks etdirən prespektivlər göstərəcəkdir.

Prezident İlham Əliyev hotelin ayrı-ayrı otaqları, xidmət sahələri, salonları, idman qurğuları ilə tanış oldu, yuxarı mərtəbədən ofrazi seyr etdi.

Sonra Prezident İlham Əliyev Azərbaycan Otüsti Xoxkey Federasiyasının yaxınlıqdakı idman bazası ilə də tanış oldu.

Federasiyanın prezidenti Fazıl Məmmədov məlumat verdi ki, Amerikanın "Astratuf" şirkəti tərəfindən İspaniyadan gotirilmiş xüsusi ot örtüyü olan meydança dünya standartlarına cavab verir. Sentyabrda burada otüsti xoxkey üzrə Avropa birinciliyi keçiriləcəkdir. Bütün geyinmə-soyunma otaqları, meydançanın suvarma sistemi tamamilə yenidən qurulmuş, bir sözə, idmançılar hər cür şərait yaradılmışdır. Bütünlükda idman bazasına 1 milyon dollar vəsait sərf olunmuşdur.

Prezident İlham Əliyev müvafiq otaqları, meydançanı gözdi, suvarma sistemi ilə tanış oldu, görənlər işləri yüksək qiymətləndirdi, xoxkeyçilərin məşqlərinə baxdı.

Sonra hotelin tətənəli açılış mərasimi oldu. Mərasimi "AtaHolding" şirkətlər qrupu İdarə Heyatının söri Mahir Rofiyev açaraq dedi:

- Möhtərəm Prezident, zati-alılırları canab İlham Əliyev!

"AtaHolding" şirkətlər qrupunun "Excelsior" hotelinin açılışında iştirakımıza görə Siza dərin minnətdarlığımızı bildirir, bundan faxr və qürur hissi keçiririk.

Zati-alılırları. Sizin iştirakınız hotelin tikintisində çalışan insanların əməyinə verilən ən yüksək qiymət. Azərbaycanda sahibkarlıq, özəl sektorun inkişafına dövlət qayığının təzahürüdür. Ulu Tanrıdan diləyirik və əminik ki. Azərbaycanda uzun illər Sizin iştirakınızla sayız-hesabsız belə tədbirlərin keçirilməsinin şahidi olacaqıq.

Hörmətli qonaqlar!

Hörmətli mətbuat nümayəndələri!

Biz sizi bugünkü tədbirlərimizdə salamlamaqdan dərin məmənəliliğin hissi keçiririk.

GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI

- Möhtərəm canab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Son illər xarici ölkələrlə turist mübadiləsinin genişlənməsi, respublikamızda turizm şirkətlərinin və mehmanxanalarının sayıının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına integrasiyası

istiqamətində görülen ardıcıl işlərdəndir. Sözün əsl mənasında demək olar ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanı beynəlxalq səviyyəli turizm məkanını çevirmək siyaseti hörmətli Prezidentimiz canab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir və ümumimilli liderimizin bu arzusu, istəkləri, tövsiyələri gerçəkləşdirilir.

Respublikada sahibkarlığın inkişafına yönəlmış tədbirlər digər sahələrlə yanaşı, turizm sektorunda çalışan iş adamlarında da stimul yaratalmışdır. Nəticədə Bakı şəhərində, respublikanın regionlarında beynəlxalq standartlara uyğun mehmanxana və turist iştirahət mərkəzləri tikilmiş, istifadəyə verilmişdir. Xatırlatmaq istəyirəm ki, 2001-ci ildə ölkəmizdə 149 mehmanxana var idisə, indi Azərbaycanda 242 mehmanxana və ona bərabər obyektlər mövcuddur. Azərbaycana gələn turistlərin sayı tədricən artır. 2002-ci ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 834 min idisə, 2003-cü ildə 1 milyon 13 min nəfər, 2004-cü ildə isə 1 milyon 548 min nəfər təşkil etmişdir. Bu ilin altı ayında Azərbaycana 677 mindən artıq xarici vətəndaş gəlmüşdir.

Turistlərə göldükdə isə, onların sayı 2002-ci ildə 428 min, 2003-cü ildə 629 min, 2004-cü ildə 855 min nəfər olmuşdur.

Mehmanxanaların xidmət səviyyasının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədi ilə hörmətli Prezidentin təsirişi və Nazirlər Kabinetinin qərarı ilə "Turist-ekskursiya xidmətlərinin sertifikasilaşdırılması"nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara uyğun olaraq, Azərbaycanda mehmanxanaların təsnifatı aparılır. İndiye qədər Bakı şəhərində 14, digər şəhər və rayonlarda 7 mehmanxana təsnifatdan keçmiş və göstərdikləri xidmətə uyğun dərəcələr almışdır.

Hörmətli canab Prezident!

"Excelsior"un açılış mərasimindən öncə müvafiq qaydalara uyğun olaraq, eksperl qrupumuz hotelin fəaliyyəti və gələcək xidmətləri ilə

tanış olmuş, təkintiyyə və göstərilən xidmətlərə əldəqə yüksək qiymət vermişdir. Məltsənə hal kimi, ekspert qrupunun təklifi ilə "Excelsior" hotelinə 5+ ulduz dərəcəsinin təqdim olunması qərara alınmışdır.

İazonizlə, mən bu sertifikatı və 5+ ulduz ləvhasını hotelin rəhbərliyinə təqdim edərdim. Bütün gələcək turistlərin və Azərbaycanın vələndəşlarının adından turizm sahəsində işləyən insanlara böyük uğurlar diləyirom. Diqqətinizi görə çox sağ olun.

"ATAHOLDİNQ" ŞİRKƏTLƏR QRUPU MƏSLƏHƏT ŞURASININ SƏDRİ ƏHMƏD ERENTORUN ÇIXIŞI

- Möhtəram cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu əlamətdər gündə "Excelsior" hotelində sizləri görməkdən məmənluq duyur, özümüz həddən artıq xoşbəxt biss etdiyimi bildirmək istəyirəm.

"Ataholding" şirkətlər qrupunun investisiyası ilə inşa edilən və onun tərəfindən idarə ediləcək "Excelsior" hotelinin açılış mərasimində iştirak etdiyinizi görə hamunza dərin minnətdarlığımı bildirirəm.

"Ataholding" şirkətlər qrupu maliyyə, sənaye, kənd təsərrüfatı, inşaat, turizm və xidmət sahələrində fəaliyyət göstərir.

17 şirkəti və 1000-dən artıq işçisi olan "Ataholding" şirkətlər qrupu "Deloitte Touche", MİRİ kimi dünyaniın on aparıcı audit şirkətlərinin keçirdiyi yoxlamaların nəticələrinin də göstərdiyi kimi, şəfəf və yüksək maliyə malik qurumudur və daha da inkişaf edərək, Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutmaqdadır.

Bu gün cənab Prezidentimiz tərəfindən açılan "Excelsior" hoteli beynəlxalq səviyyədən keçiriyən hotellərlə roğabətə girmək qabiliyyəti ilə yanaşı, "Aura" sağlamlıq mərkəzi də daxil olmaqla, dünyada

bənzəri olmayan və yegana sayıla biləcək bir layihədir. 5 il bundan avval düşündürümüz və doğrudan da gərgin əmək sərf edilmiş bu layihəyə on böyük hədiyyə cənab Prezidentimizin açılış mərasimində şəxson iştirak etməsi və öz xeyir-duasını vermosıdır.

İnsallah, 2006-ci ildə Londonda keçiriləcək "Qızıl aclar" müsabiqəsində 5 nominasiya üzrə - on yaxşı dizayna malik hotel, on yaxşı dizayna malik adlı otaq, on yaxşı dizayna malik lüks otaq, on yaxşı dizayna malik Prezident otağı, on yaxşı dizayna malik sağlamlıq mərkəzi nominasiyalarında "Excelsior"un namizədiyi irəli sürülməcək və ümidivari ki, ikinci hədiyyəni də alacaq. Azərbaycana mükafatla qayıdaçığıq. Bu mükafatı Azərbaycan üçün alacaq. Azərbaycana hədiyyə edəcəyik. Bundan əlavə, hotelimiz Dünya Lider Hotellər Assosiasiyasının təzvii olacaq. Azərbaycanın turizm potensialını dünyaya təqdiməcəqdır.

Bu günə qədər gördüyüm və bundan sonra görəcəyimiz işlərin təməlində Azərbaycan xalqının əməkumülli lideri Heydər Əliyev siyasetinə, bu siyasi uğurla davam etdirən cənab Prezidentə inamımızdur. Biz Azərbaycanda gələcəyin Azərbaycanla gələcəyinə inanırıq. Əminlik ki, önmüzdəki illər arzında Azərbaycan dünyada güclü, regionda isə lider bir ölkəyə çevriləcəkdir. "Ataholding" şirkətlər qrupun və Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbəri kimi həmişə dediyim bir sözü təkrarlamışlığım: Biz iş adamları üçün on vacib amil iqtisadi sabitlik və onun əsasını təşkil edən siyasi sabitlikdir. Mərhum Prezidentimiz Heydər Əliyevin Azərbaycanda hər qərar etdiyi siyasi sabitlik nəticəsində yaranmış iqtisadi sabitlik cənab Prezidentimiz tərəfindən verilən fərman və sərəncamlar, təsdiq edilən qanunlar və dövlət proqramları ilə dəha da möhkəm olmuşdur.

Möhtəram cənab Prezident, Siz həyata keçirdiiniz beynəlxalq saflar və gərgin iş rejimi şəraitində iş adamlarını yaddan çıxarmır.

onlara diqqət və qayğıınızı əsirgəmirsiniz. Məhz bunun nəticəsidir ki, Azərbayeandalı iqtisadi inkişaf bütün regionda və paytaxt Bakıda özünü göstərməklədir. Bu inkişafı görməmək üçün "kor", başa düşmənək üçün isə "cəhil" olmaq lazındır.

Bu gün də burada Sizin xeyir-duanızla açılan "Excelsior" hoteli Azərbaycanın inkişafını sübül edən nümunələrdən biridir. Eyni zamanda, hotelinizdə azərbaycanlı Türkə, almandan filippinliyə qədər müxtəlif millətlərdən olan insanların çəhəşəsi ölkənin dünyaya na qədər integrasiya olunduğunu və qloballaşan dünyada Azərbaycanın özünəməxsus yer tutduğunu göstərməkdədir. Bu qədər fərqli millətlərdən olan insanları burada birləşdirən amil təkcə pul deyil, həmdə layihənin cəhdediciyi və ən əsası, Azərbaycanda mövcud olan sabılılıq inanıdan doğan işləmək arzusudur.

Hər bir layihə əvvəlcə xəyallla başlanır və səmimi arzu ilə nəticələnir. Azərbaycana göldiyim gündən bori xəyallarından biri də Azərbaycana layiqli, beynəlxalq standartlara uyğun, dünya miqyaslı bir hotel inşa etmək idi. Uca Allahun köməyi ilə mən bu gün arzuma çatmışam. Buna görə öncə mənə hayatı bağışlayan Allahımı şükür və həmd edirəm. Məni həyata gotiron, bu günlərə gətirib çıxaran ata və ananın ruhlarına rəhmət diləyirəm. Gərgin iş rejimində mənə göstərdikləri sabır və dəstəyə görə öz ailəmə laşəkkirinə bildirirəm.

"Ata Holding" şirkətlər qrupunun səhmdarları başda olmaqla bütün kollektivə, xüsusilə də bütün bacarıqlarını ortaya qoyaraq, gördüklli işlərinə görə "Ataİnsaat" və "AtaTurizm" in əməkdaşlarına, onların ailələrinin sabır və dəstəyinə görə təşəkkür edirəm. Ən əsası, Siz cənab Prezident "Excelsior" hotelinin açılış mərasimində iştirak edərək xeyir-duanızı verdiyinizə görə minnətdarlığımı bildirirəm!

Hörmətli qonaqlar!

Mərhum Prezident Heydər Əliyevin "Hər zaman fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərinən çıxış

edərək qeyd etmək istəyirəm ki, mən də fəxr edirəm ki, özümü bir azərbaycanlı kimi hiss edirəm. Ona görə də əbədi arzum Azərbaycan və onun xalqının xoşbəxt və sırvən yaşamasıdır. Bunun da açarımın Heydər Əliyev siyasetində və Siz cənab Prezidentdə olduğunu bildirirəm. Mənim əbədi arzumun açarı Siz cənab Prezidentdədir. "Excelsior" hotelinin qızıl açarını təqdim edir və xeyir-duanızı vermək üçün icazənizlə, Sizi kürsiyyə dəvət edirəm.

Diqqətinizə görə minnətdarlığımı bildirirəm.

"Ata Holding" şirkətlər qrupunun Məsləhət Şurasının sədri İlham Ərentək dövlətimizin başçısına hotelin qızıl açarını təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Prezident İlham Əliyev hotelin Fəxri qonaqlar kitabına ürək söz-lərini yazdı.

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN ƏLİYEVA QƏBƏLƏ
RAYONUNUN DAŞCA KƏNDİNDƏ
MƏKTƏB BİNASININ TİKINTİSİ
İLƏ TANIŞ OLMUŞDUR**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safi Mehriban Əliyeva dövlətlimizin başçısının Qobulə rayonuna səfəri çərçivəsində avqustun 18-də rayonun Daşca kəndində məktəb binasında tikinti işlərinin gedisi ilə tanış olmuşdur.

Burada inşaatçılar və kənd sakinləri Mehriban xanım Əliyevanın səmimiyyatla qarşıladılar. Bildirildi ki, indiyadək olverisiz binada dərs keçən kənd uşaqları Mehriban xanımın birbaşa qayğısı və köməyi sayısında sentyabrdan təzə, hər cür şəraitli olan məktəbdə oxuyacaqlılar. Kənd sakinləri bu diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıq etdilər.

Mehriban xanım rəhbərlik etdiyi fondun vəsaiti hesabına yeni dərs illinə kimi respublikamızın müxtəlif yerlərində 152 təzə məktəbin təkilib istifadəyə veriləcəyini bildirdi. "Yeniləşən Azərbaycana yeni məktəb" programının hazırda uğurla həyata keçirildiyini xatırladan Mehriban xanım, Daşca kənd məktəbində tikinti işlərinin gedisi ilə yaxından maraqlandı, öz tövsiyələrini verdi, məktəbin təzə avadanlıqla təchiz olunmasına da yaxından kömək göstəriləcəyini söylədi.

Mehriban xanım sonra inşaatçılarla, kənd sakinləri ilə səmimi söhbət etdi, onlara qayğı və problemləri ilə maraqlandı.

Kənd sakinləri ölkəmizdə təhsilin inkişafına, uşaq evlərinə, internatlara göstərdiyi qayğıya görə ona ürəkdən gələn xos sözlər dedilər.

Heydər Əliyev Fondunun prezidenti yeni tikilan məktəbin qarşısında kənd sakinləri ilə xatirə şəkli çəkdirdi.

19 avqust 2005-ci il

RAYON MƏDƏNİYYƏT EVİ VƏ SƏRGİ İLƏ TANIŞLIQ

Dövlətimizin başçısı İlham Əliyev xalq sonatının, onun dayarlı nümunələrinin qorunub saxlanmasınmə vəcibliyini bildirdi.

Sonra Azərbaycan prezidentini incəsənət məktəbi uşaqlarının əl işlərində, turizm istirahət mərkəzlərinin fotosəkillorinə, "Azərxalça"nın yeni yaranmış və 80 nəfərlik işçisi olan Qəbələ filialında toxunan xalçalara baxdı. makaron məmulatlari fabrikinin möhsullarının çeşidləri ilə maraqlandı. Bildirildi ki, bu fabrikdə 20 nəfər işlə təmin olunmuşdur.

Dövlətimizin başçısı sərgidə nümayiş etdirilən möhsullara bazarда tələbat olduğunu, qodim xalq sonatının yaşadılmasının zərurılıyini vurguladı. sahibkarlara dövlət tərəfindən bundan sonra da qayğı göstəriləcəyini bildirdi.

Dövlətimizin başçısına üzərində ümummilli liderimiz Heydər Əliyevin, özünün portretləri və Azərbaycanın bayraqı toxunmuş xalçalar hədiyyə edildi.

Azərbaycan Prezidenti daha sonra yeni bərpa olunmuş mədəniyyət evi, onun 500-dən çox lamaşçı tutan yaşılı teatrı ilə tanış oldu və burada xatırə şəkli çəkdirdi.

19 avqust 2005-ci il

QƏBƏLƏ TARİX-DİYARŞÜNASLIQ MUZEYİ VƏ TİKİLMƏKDƏ OLAN HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ

Avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Qəbələ tarix-diyanətşünaslıq muzeyində olmuş və Heydər Əliyev muzeyinin binasının tikintisində baxmışdır.

Dövlətimizin başçısı İlham Əliyevi və Mehriban xanımı burada gül-cicəklə qarşılıdlar. Direktor Xahiş Məmmədov məlumat verdi ki, tarix-diyanətşünaslıq muzeyi və tikilməkdə olan Heydər Əliyev muzeyi eyni ərazidə yerləşir. Tarix-diyanətşünaslıq muzeyi 1980-ci ilin mayından fəaliyyət göstərir. 2004-cü ilin aprelindən yeni binaya köçmüştür. Fonda 12 mindən çox eksponat vardır. Bunların xeyli nadir eksponatlardır. Muzey Qəbələnin 2500 illik tarixini əks etdirir. Burada ümummillilər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qəbələyə səfərlərini əks etdirən fotosəkillər də toplanmışdır.

19 avqust 2005-ci il

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ XANIMI MEHRİBAN ƏLİYEVANIN QƏBƏLƏ RAYONUNA SƏFƏRİ

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də şəhər Qəbələ rayonuna gəlmüşdür.

Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevam rayon mərkəzində yol boyu on minlərlə insan böyük hörmət və ehtiramla qarşılıdı. Onların əllərində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin portretləri, ulu öndərin müdrük kəlamları yazılış transparantlar və ölkəmizin rəhbərini salamlayan şüurlar var idi.

Prezident İlham Əliyev əvvəlcə Qəbələnin mərkəzindəki Heydər bağına gəldi. Buraya toplaşmış minlərlə sakın dövlətimizin başçısı və xanımını alqışları, gül-çiçəklə qarşılıdı.

Azərbaycan Prezidenti və ailə üzvləri ümummilli liderimiz Heydər Əliyevin abidəsi öününe gül dəstələri qoydu. Sonra Heydər bağında Qəbələ rayonunun sakinləri ilə görüş keçirildi.

Görüşü rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev açıldı.

QƏBƏLƏ RAYON AĞSAQQALLAR ŞURASININ SƏDRİ NAZİM MUSTAFAYEVİN ÇIXIŞI

- Möhtəram cənab Prezident! Qəbələyə xəş gəlmisiniz!
Hörmətli görüş iştirakçıları!

Man Qəbələ rayonunun ağsaqqalları, bütün ictimaiyyəti, gəncləri adından cənab Prezidentimiz İlham Əliyevə "Xəş gəlmisiniz!" deyi-

rəm və onu bağırma basıram, öpürəm.

Gündən-güna çıxışlarıdan doğma Azərbaycanımızın bütün rayonlarında olduğu kimi, bu gün Qəbələ rayonunda, qədim Qəbələ şəhərində də ən istəkli adamınızı qəbul edirik. Ona görə bütün caamatımız adından, Qəbələ əhalisi adından ona bir daha "Xəş gəlmisiniz!" deyirom və onu bağırma basıram.

Əziz Prezidentimiz, ilk növbədə onu demək istəyirəm ki, gündən-güna çıxışlarıdan doğma Azərbaycanımızın dilbər güşəsi Qəbələ gözəl inkişafdadır.

Cənab Prezident, ulu öndərimiz, əhədiyəş Prezidentimiz hələ bir neçə il bundan önce bu meydanda bizimlə məhribaneasına söhbət etmişdir. Biz bu gün onun abidəsi önündə toplaşmışıq. Qəbələnin bu gözəl meydani bütün qəbələlilər, galən qonaqlar üçün ulu öndərini ziyanət yeri olacaqdır.

Cənab Prezident!

Bu gün Azərbaycanın hər yerində olduğu kimi, Qəbələdə da inkişaf vardır. Ulu peyğəmbərimiz buyurmuşdur ki, şəhər işa gedib, axşamlar evinə dönen insanlar xoşoxtdır. Bu xoşoxtılıq Siz xalqımıza verninizin. 600 min iş yerinin açılması o deməkdir ki, işləyərək özüñü və ailəsini saxlayacaqdır. Yaxşı yadındadır, on iki-on üç il öncə biz cörək növbəsinə durub aldığınız cörəyi sixanda su çıxırı. Bu gün isə bu gözəl yaşayışı biza Siz vermisiniz və buna görə Sizə minnətdir.

Qəbələdə, o cümlədən Azərbaycanımızın hər yerində inkişaf var, quruculuq işləri gedir. Ətrafa baxdıqca, biz ağsaqqalların qalbi açılır. Azərbaycan xalqı Sizi çox sevir, ancaq qəbələlilər daha çox sevirlər. Ona görə ki, Sizin buraya hər gəlininizdən sonra Qəbələdə inkişaf dəha da sürətlənir. Hər lərafda quruculuq, abadlıq işləri, dəha gözəl binalar tikilir. Bu gün Qəbələdə emqıl zavodu, konserv zavodu, asfalt zavodu, belən zavodu fəaliyyət göstərir. Bunların hamısı Sizin say-

nizdə. Sizin göstərişinizlə başa gəlibdir. Bu, xalqın iştayıdır. Xalq Sizi dəstəkləyir. Siza həmisi arxa-dayaq olacağımı bildirir.

Cənab Rezident!

Məlum edirəm ki, bu gün biz qəbələlilər Sizinləyik. Azərbaycan xalqı Sizə seçkidle 70% səs vermişdisə, bu gün təkcə qəbələlilər deyil, Azərbaycan xalqı Sizə 99% səs verməyə hazırlıdır. Azərbaycanımızın bu gözəl güşəsində həmisi bizim yanımızda olmuşunuz və daim xeyrduanızı eşitmışık. Qəbəla camaatı. Qəbələ ağsaqqalları bütün illər boyu Sizi hakimiyyət başında, yəni Prezident kimi görmək istayır. Sizi çox uzun illər, yəni on illər, daha çox Prezident görməyi arzulayı-

rıq.

Bu gün Qəbələdə gedən quruculuq işlərinə nəzər saldıqda görürük ki, bu, hər birimizin qəlbində fərəh hissi doğurur. Xalqımız Sizə min-nətdardır. Bu gözəlliyi, bu yaraşığı, bu əmin-amanlılığı Siz biza bəxş etmişiniz. Cənab Prezident, mon Sizi bir daha salamlayıram, bağrıma basıram. Yənə deyirəm, qəbələlilər Sizinlədir. Siza arxadır və Sizi dəstəkləyirlər. Cənab Prezident, mon bütün qəbələlilər adından, o cümlədən gənclər, ağsaqqallar adından Sizə uzun ömürlər, cansağlığı arzulayıram. Ulu Tanrı həmisi dayağımız olsun! Sağ olun!

19 avqust 2005-ci il

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ XANIMI MEHРИBAN ƏLİYEVANIN İSMAYILLI RAYONUNA SƏFƏRİ

İVANOVKA KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ

Xəbər verdiyimiz kimi, avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində olmuşdur. Kəndin mərkəzi meydanına toplanmış minlərlə sakın dövlətimizin başçısını və xanımını böyük sominiyyətə və alğışlarla qarşıladı.

İvanovka sakınlarının oedadları Azərbaycanın bu mənzərəli və hərəkətli güşəsinə bir neçə əsr avval Rusiyadan köçürülmüşlər. Onların nəsilləri burada əmin-amanlıq şəraittində yaşamış. respublikamızın ictimai-siyasi hayatında faal iştirak etmişlər.

Kənd mədəniyyət evinin qarşısında Prezident İlham Əliyevin İvanovkahıllarla görüşü olub. Görüşü Nikitin adına kolxozun sədrı Aleksey Kozlovsev açdı.

NİKİTİN ADINA KOLXOZUN SƏDRİ ALEKSEY KOZLOVSEVİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xannı!

Biz kənd sakınları Sizi İvanovka torpağında salamlamama şadıq, bu, bizim üçün böyük şərəfdir. Nəsillərin əlaqələri qırılmış, əksinə, davam edir. Sizin atanız, əziz ümummilli liderimiz Heydər Əliyeviç Əliyev Zərifə xanımla birləşdə kəndimizdə qonaq olmuşlar. Bu, vaxt

Ivanovka üçün şəraf idi. İndi isə xüsusilə şorofdir ki, bir ayın ərzində biz Sizinlə ikinci dəfə görüşürük. Biz huna çox şadıq.

Heydər Əliyev bizim camaata həmişə kömək edirdi, bizi həmişə dəstəkləyirdi. Bu gün belə bir təsərrüfatı saxlaya bilməyiniz, ilk növbədə, hörmətli Heydər Əliyeviç, indi isə İlham Heydəroviçin xidmətidir. Buna görə çox sağ olun.

İlham Heydəroviç, sülhsevər siyaset apardığımıza, regionların sosial-iqtisadi inkişafı programını hayatı keçirdiyinizi görə Sizə təşəkkür edirik. Məktəblərin, xəstəxanaların, uşaq bağcalarının lükintisinə dair program hayata keçirən Mehriban xanımə təşəkkürümüzü bildiririk.

Ivanovka camaati, dediyim kimi, son bir ayda kəndimizdə iki dəfə olan Prezidentimizi salamlamaqla yanaşı, Əli Kərimlinin himayə etdiyi gənclər hərəkatının separatçılıq fəaliyyətini pisləyir. Ivanovka camaatı onları pisləyir və bu gün belə qüvvələrə Azərbaycan xalqı arasında yer yoxdur.

Bir daha demək istəyirəm ki. Sizi bu torpaqda salamlamağa çox şadıq və ağor vaxtınız varsa. Sizi təsərrüfatınızna baxmağa dəvət edirəm. Çünkü nəlliyyətləriniz, fəaliyyətinizin bəhrəsi var.

İndi buraya toplaşmış camaatın hamısı Ivanovka kəndindəki Nikitin adına kolxozun aməkçiləridir. Sizinlə dayandığınız bu küçəyə, icazənizlə, Heydər Əliyeviç adını vermək və Ivanovka kəndində onun büstünü qoymaq istordik. Biz burada həm də kolxozmuzun mərhum sadri Nikolay Vasilievic Nikitinin büstünü qoymaq istərdik.

Sizin hamınıza bir daha somimi qəlbdən təşəkkür edirik. Respublikamızın rəsfi naməni uzun illər çalışımağımız üçün Tanrı Sizə möhkəm cansağlığı versin. Biz Azərbaycanda yaşayan ruslar, Azərbaycan ruslarıyız. Azərbaycan Vətənimizdir və biz ölkəmizin vətənpərvərləriyik. Biz Sizi daim dəstəkləməmişik və həmişə də dəstəkləyəcəyik. Al-

lah canınızı sağ eləsin. Tanrı Sizə yar olsun.

Sonra çıxış edən pensiyaçı Mariya Orlova Azərbaycan dövlətinin başçısına müraciət edərək dedi:

- Əziz canah İlham Heydəroviç!

Əziz xanım Əliyeva!

Bu gün sizə kəndimizdə qarşılanığınızda çox şadıq. Düz 24 il ovval biz valdeyinləriniz Heydər Əliyevi və Zərifə Əzizovnam qarşılanmışdır. Biz onda çox şad idik. Aradan çox vaxt keçib, lakin onlar on yaxın və öziz insanlar kimi qolbimizdə yaşayırlar. Xatirimdədir, mehmanxanaya gəldikdə, - Nikolay Vasilievic bizi oraya aparmışdı. - Zərifə Əzizovna dedi ki, mehmanxanada onların çox xoşuna gəlir və burada qalacaqlar. Oturub çay içildər. Heydər Əliyevi dedi ki, yoldan gəlmisiyik, indi bir az dincimizi alaq. Sonra o, Nikolay Vasilievicə dedi ki, vaxt təyin etsin, gedib obyektlərə baxaq. Zərifə xanım isə mano dedi ki, bizim Ivanovkaya baxmaq istəyir. Dediim, "Buyurun". Biz bütün kəndi gözdzik, o, camaatla hal-ahval tutur, dolanışqları, işgücləri ilə maraqlanırırdı. Həmkəndlilərimiz dedilər ki, çox yaxşı yaşıyırlar. Biziñ eviniza da gəldik, o, evə, bayat-bacaya baxdı. Sonra biz Nikolay Vasilievicgələ gedək, bizi onun arvadı Anna Timofeyevna qarşıladı, vaxt təbib onlara təşrif gölərdiyino görə Zərifə Əzizovnaya təşəkkür etdi. Mən dedim: "Zərifə xanım, biz getməliyik, cüntü Heydər Əliyevic təzliyə golməlidir". Biz gedək, 15-20 daqiqədən sonra Heydər Əliyevic gəldi, çox şəh idi, güldürdü. O dedi: "Mən hər yeri, bütün müəssisələri öz gözümənə gördüm, heyran qaldım ki, bütün bunlar təkcə kənd camaatının öz əlləri ilə yaradılıb, bütün obyektlər lazımi avadanlıqla təchiz edilib". O, sanki nağılı xatırladan kolxozun rəhbərinin xidmətlərini də vurğulayaraq dedi ki, "əgor respublikada mənim 15-20 nəfər belə rəhbər işçim olsayıd, çox razi qalardım". Onlar gedəndə Heydər Əliyevic məni quecaqlıb dedi: "Biz sizdən, bizi necə qarşılanıgınızdan, qonaqpərvərliyinizdən çox mənənnən ol-

duq". Respublikumun bütün rəhbərliyi də Heydər Əliyeviçə birlikdə gəlmişdi. Qonaqpərvərliyimizdən onlar da çox razi qaldılar.

İlham Heydəroviç atası kimi müdrik olmayı arzulayırıram. Kəndimizi necə varsa, eləcə də saxlananğı kömək edin. İndi çox evlər satılır. Lakin istaiyirik ki, bu evlər uşaqlannıza, nəvə-nəticəmizə qalsın. İlham Heydəroviç, indi isə icazə verin, yanınızda galım, əlinizi sıxın. Siza möhkəm cansağlığı arzulayın, on xoş diləklərimi bildirim. Heydar Əliyeviç və Zərifə Əzizovnaya Tanrıdan rəhmət diləyirəm. İlham Heydəroviç isə hələ çox-çox illər respublikamızın lideri olmasını arzu edirəm.

Kənd xəstəxanasının cərrahı Məhəmməd Əsgərov dövlətimizin başçısına müraciətli dedi:

- Əziz İlham Heydər oğlu!

Sizi ürəkdən salamlayıram, bizi xatırladığınıza və bizə qayğı göstərdiyinizə görə çox sağ olun. Heydər Əlirza oğlunun 1981-ci ildə kəndimizə gəldiğini, onun çıxışını xatırlayıram. Nikolay Vasilyeviçin o zaman böyük öhdəliklər götürdüyüünü xatırlayıram. Sizin gəlinişin də bizim üçün böyük bayram, hadisədir və qəlbimizdə əbədi qalacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev görüşdə nitq söylədi.

- Əziz dostlar!

Əziz ivanovkahılar!

Mən sizin haqqınızı ürəkdən salamlayıram, sizə öz hörmət və mə-

həbbətimi bildirirəm. Mən sizin rəhbərinizlə, Azərbaycanın rus icmanın ölkəmizin müxtəlif bölgələrində yaşayış nümayəndələri ilə lap bu yaxınlarda görüşmüşəm. Bizim çox ətraflı, çox açıq səhbatımız oldu. Müxtəlif nöqtəyi-nəzərləri bilmək, Azərbaycanın bütün bölgərində əmin-amanlıq olduğunu bir dəha eşitmək mənənə çox xoş idi. Ölkəmizdə yaşayış bütün xalqlar arasında sülh olması bu gün müstəqil Azərbaycanda ən böyük nailiyyətlərdən biridir.

Biz tarixi çox yaxşı bilirik, müxtəlif ölkələrdə baş verən hadisələri izleyir və görürük ki, heç də hər yerdə belə deyildir. Elə ölkələr var ki, orada müxtəlif millətlərin nümayəndələri müxtəlif həyat sürür, müxtəlif maraqlarla yaşayırlar, qarşılurmalar, problemlər möcududur. Bizim ölkəmizdə belə şəyər yoxdur. Bu, Azərbaycanın bütün vətəndaşlarının çox böyük xidmətləridir. Bu, 1970-ci illərdə da, 1990-ci illərdə də milli hamarıylıq, milli sülhə yönəldilən siyasi aparmış ümümümilli liderimiz Heydər Əliyevin çox böyük xidmətləridir. Azərbaycanın hər bir vətəndaşının cyni hüquqları və vəzifələri vardır. İnsanlar arasında milli və dini baxımdan heç vaxt, keçmişdə də heç bir fərq qoyulmayıb və bundan sonra da qoyulmayıacaqdır.

Heydər Əliyev sizin kəndə, ivanovkahıllara həmişə xüsusi diqqətlə yanaşmışdır, burada dəfələrlə olmuşdur. Onun sənimi xatirələrinə mən də eştmişəm. Sonralar sizin rəhbərliyinizlə görüşməzdə o günləri biz də xatırladıq. Bu hissələr sənimi idti, qəlbin dərinliklərinən gelən hissələr idti və mən bu hissələri indi də keçirirəm.

Sizin burada sırvan yaşamağınızdan, təsərrüfatla məşğul olmayınzdan, bütün məsələlərinizi özünüzün həll etməyinizdən dərin məmənluq duyuram. Bilirsiniz ki, Heydər Əliyev 1995-cü ildə hakimiyətə qayıtdıqdan sonra islahatlar, o cümlədən kənd təsərrüfatında, başlayanda, belə bir arzu ifadə edildi ki, sizin kolxoz olduğu kimi qalsın. Ona görə də bütün qaydalardan bir istisna kimi, kolxozun saxlanılması qərara alındı.

Məktəb təkintisi barədə müraciət də olmuspudur. Bildiyiniz kimi, in-di bər çox rayonlarda məktəblər tikilir. Biz bu müraciət barədə danış-dıqdan dərhal sonra hökmətə göstəriş verdim ki, burada ən müasir məktəb tikilməsi üçün layihə hazırlanın, yer ayrılsın. Hörmətli Mariya xalanın dediklərini de tam dəstəkləyirəm ki, ivanovkahlar - yaşlı nəsil də, gənc nəsil də İvanovkada yaşamanıdır. Bunun üçün nə lazımdırsa, hamısmı edəcəyik. İrəli sürdürülməz bütün məsələləri - iş yerləri yaradılması barədə, maliyyələşdirmə barədə də, əgor lazımdır-sa, kredit verilməsi barədə də, kənd təsərrüfatı texnikası barədə da məsələləri həll edəcəyik. Bütün mövcud məsələlər həll olunacaqdır.

Bu gün Azərbaycanda işlər yaxşı gedir, iqtisadiyyat inkişaf edir. Mən Azərbaycanın bütün rayonlarına gedirəm, vəziyyətlə tamış oluru-m. Dünyada ən yüksək iqtisadi artım bizi dədir, bütçemiz artır. Gə-lən il bütçemiz azı 5 milyard 200 milyon dollara çatdırılacaq, bu il 2 milyard 200 milyon dollar, öton il 1 milyard 500 milyon dollar ol-musudur. Yəni iki ilde hədəfə iki dəfədən çox artacaqdır. Dünyanın heç bir ölkəsində belə artım yoxdur. Ona görə də maliyyə imkanlarımız artdıqca, təbii ki, regionların inkişafına, ilk növbədə, kənd təsərrüfatının inkişafına daha çox vasitəyən olacaqdır. Azərbaycanda güclü sə-naye potensialı var və indi neft potensialı da möhkəmlənir. Lakin əhalinin yarısından çoxu kənd yerlərində yaşayır, kənd təsərrüfatı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatının inkişafına könük üçün müxtəlif tədbirlər görürlür, əhalini texnika ilə təmin edəcək "Aqrolio-q" Səhmdar Cəmiyyəti yaradılmışdır. Əlbəttə ki, sahibkarlara kreditlər veriləcəkdir. Ona görə də bu istiqamətdə məsələlər həll oluna-caqdır.

Mən çoxmillətli ölkəmizdə milli həmrəyliyin və sülbün olmasının müstəqil Azərbaycanın ən başlıca nailiyyətlərindən biri hesab edirəm. Çoxmillətli ölkədə yaşamaq böyük xosbəxtlikdir. Yalnız bir millətin nümunəyandalarının yaşadıqları ölkələrdə çox şəyden məhrum olur,

mədəniyyətlərin qarşılıqlı təsirindən, bir-birini zənginləşdirməsindən zövq ala bilmir, xalqlar arasında dostluğun nə demək olduğunu başa düşə bilmirlər. Azərbaycanda isə əksinədir və bu, bizim dövlətimizin siyasetidir, bu, ölkənin hər bir vətəndaşının qəlbində, canında yaşayır.

İnsanların hissələri ilə dövlət siyasetinin uyğun gəlməsi çox vacib-dir. Başheçəsi odur ki, bu, belə də davam etsin, saxlanılsın və ölkəmiz, onun hər bir vətəndaşı gündən-güna daha yaxşı yaşasın, həyat, iş, təhsil üçün yaxşı şərait, yaxşı tibbi xidmət olsun. Bunların hamisi gündəlikdər və maliyyə imkanları artdıqca bütün sosial məsələlə-rə - əmək haqqına, pensiyalara və digər sosial ödənişlərə dənə çox diqqət yetiriləcəkdir.

Mən sizi bər daha ürəkdən salamlamaq istəyirəm. Bu gün mənim üçün çox fərqli gündür. Çoxdan sizin kəndinizi galınmak istəyirdim. Əlbəttə, bunu öz programında planlaşdırırdım. Biz bu yaxınlarda Bakıda görüşərkən demədim ki, İsmayıllı rayonunda olacağım və hökmən kəndinizi goləcəyim. Budur, arıq goləmişəm. Sizə öh hörmə-timi bildirirəm. Xoşbaxlı yaşayın. Mən isə sizə könük üçün öz fər-simdən hər şeyi edəcəyim. Sizə xoşbəxtlik və əmən-amənlıq arzulayı-rəm.

Sonra Azərbaycan Prezidentinə və xanımına xatirə hadiyyələri təqdim edildi.

Dövlətimizin başçısı kolxozun fəaliyyəti ilə tanış oldu, istehsal binalarına baxdı. Mədəniyyət sarayında ivanovkahların istehsal eldik-ləri kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış oldu. Aleksey Kozlovcev Prezident İlham Əliyevə məlumat verdi ki, kolxoz 1936-ci ilə yaradılıb, hazırda kəndin əhalisi 3 min nəfərdən çoxdur, onların 2250 nəfəri ruslar, 455-i ləzgilər, 324-i azərbaycanlılardır. Kolxozun orazisi 8497 hektardır, onun 67 hektarı dövlət mülkiyyəti, 2907 hektarı bələdiyyə mülkiyyəti, 198 hektarı həyətyanı sahə-

4715 hektarı ısa özollaşdırılmış əkin sahəsidir. Hazırda kolxozdə 2617 baş qaramal, 6235 baş davar, 1014 donuz, 2233 ev quşu var. Kolxozdə bitiş yağı, pendir və kərə yağı, kərpic istehsal edən sexlər, çörək-bulka sexi, iki dayırman, asfall zavodlu faaliyyət göstərir.

Prezident İlham Əliyev Mədəniyyət sarayının qonaq salonuna, habelə kənd klubuna da baxdı, mədəniyyət sahəsində ənənələrin qorunub saxlanmasından məmənunluq duyduğunu söylədi.

Sonra Azərbaycan Prezidenti kolxozun və İvanovka bələdiyyəsinin inzibati binalarını, habelə kəndin Qonaq evi ilə tanış oldu. Məlumat verildi ki, ümumiyyətli lider Heydər Əliyev 1981-ci ilin iyulunda İvanovkada olarkən bu evdə qalmışdır. Dövlət başçısı həmin vaxt çəkilmiş və gərkənlü siyasi xadimin qaldığı otaqda nümayiş etdirilən fotosəkilərə baxdı.

Prezident İlham Əliyev faxri qonaqlar kitabına ürək sözlərini yazdı: "Olduqca şadam ki, İvanovka kəndində Heydər Əlirza oğlu, Zərifə Əziz qızı haqqında çox xatırələr var. İvanovkahların mənim valideyinlərimin xatırasına bəslə ehtiramla və səmimi münasibət həsləməsini yüksək qiymətləndirirəm. Atanın işini davam etdirmək üçün, öz tərafından, var qüvvə ilə soy göstərəcəyəm. İvanovkahlılara və kəndin problemlərinə münasibətim Heydər Əliyevin siyasetinin davam etdirilməsidir. Mənə, ailəmə göstərilən səmimi və məhrəban münasibətə görə bütün kənd camaatına təşəkkür edirəm. Bütün İvanovkahlılara əmin-amanlıq və sırvənlilik arzulayram".

**Hörmətlə,
Azərbaycan Prezidenti
İlham ƏLİYEV,
19 avqust 2005-ci il**

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVƏ İSMAYILLI RAYONUNUN BİZLAN KƏNDİNDƏ MƏKTƏB BİNASININ TİKINTİSİ İLƏ TANIŞ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfəri Mehriban Əliyeva dövlətimizin başçısının İsmayıllı rayonuna səfəri çərçivəsində avqustun 19-da Bizlan kəndində tikilməkdə olan 220 yerlik məktəb binasında inşaat işlərinin gedisi ilə tanış olmuşdur.

Kəndin sakinləri, müəllimlər, şagirdlər Mehriban xanımı böyük səmimiyyətlə qarşladılar. Bildirildi ki, kənddəki kəhnə məktəb binası tədrisin keyfiyyətinə mənfi təsir edirdi. Onlar bu kənddə yeni məktəb binasının tikintisi ilə bağlı göstərdiyi qayğıya görə YUNESKO-nun xoşməramlı səfərinə dərin minnətdarlıqlarını bildirdilər. Heydər Əliyev Fonduna xüsusi hadiyyə təqdim etdilər.

Fondun prezidenti Mehriban Əliyeva məktəbin tikintisi ilə yaxın dan maraqlandı, sinif otaqlarına baxdı, inşaat işlərinin yeni dörs ilinədək başa çatması üçün konkret tövsiyələrini verdi. O, qış aylarında sinif otaqlarının qızdırılması ilə da maraqlandı.

Heydər Əliyev Fondunun prezidenti kənd sakinləri, müəllimlər və məktəbililərlə xatira şəkil çəkdirdi, bura toplaşan insanların qayğıları, problemləri ilə maraqlandı.

YUNESKO-nun BAŞ DİREKTORU KOİŞİRO MATSUURA AZƏRBAYCANA GƏLMİŞDİR

YUNESKO-nun baş direktoru Koişiro Matsuura avqustun 23-də Azərbaycana gəlmışdır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hörmətli qonağı Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, "Azərbaycan Hava Yolları" Dövlət Konserniin baş direktoru Cahangir Əsgərov, ölkəmizin YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti, Vaponiyannın Bakıdağı səfiri Tadahiro Abe qarşılıqlılar.

Cənab Koişiro Matsuura hava limanında səfərinin məqsədi ilə bağlı brifinq keçirərkən jurnalistlərin suallarına cavab vermişdir.

- Cənab Matsuura, YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirirsiz və bu sahədə yeni layihələr gözlənilirmi?

- Mən YUNESKO ilə Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın indiki səviyyəsindən çox məmənunam. Xüsusilə son il arzında münasibətlərimiz xeyli inkişaf etmişdir. Bildiyiniz kimi, 2000-ci ilin aprelində mən Azərbaycana səfər etmişdim və əməkdaşlığımızdan çox məmənun qalmışdım. Bu istiqamətdə bir çox müsbət dayışıklılıklar var. Onlardan mən birini xatırladacağam. Ölkənizin birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri qismində fəaliyyətə başlamışdır. Bu fəaliyyətə başlayandan sonra Azərbaycanda qeyri-maddi mədəni irsin qorunmasına böyük işlər görmüşdür. O, xoşməramlı səfir kimi YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması işinin təşkil olunması sahəsində çox fəal çalışır. 2003-cü







Xoşməramlı safir

ilin noyabr ayında Azərbaycan müğəmə da Dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq mədəni dəyər kimi beynəlxalq soviyyədə qorunur. Biz eyni zamanada maddi-mədəni irsin qorunması sahəsində də işləyirik. Mən sonuncu dəfə Azərbaycanda olanda Bakının mərkəzi hissə - İçərişəhər də həmin bu maddi-mədəni irs siyahısına daxil edilmişdir və qəbul olunmuş qərara görə artıq o da qorunur.

Bir sözlə, hazırda Azərbaycan və YUNESKO arasında aparılan əməkdaşlıq çox yüksək soviyyədədir və bir çox sahələrdə addır.

- Cənab Matsuura, bizi bir sual məraqlandırır. Bizzət məlumatlı var ki, işgal edilmiş Azərbaycan ərazilərindən biri olan Şuşada təqribən 500-dən çox tarixi-mədəniyyət abidəsi dağıdılb. YUNESKO-nun bu-na münasibəlini bilmək istərdik.

- Əvvəlcə onu demək istəyirəm ki, ümidi varıq. Ermənistən və Azərbaycan arasındaki münəaqiş dinc yolla öz höllini tapacaqdır. Mədəni irsin, mədəniyyət abidələrinin, tarixi abidələrin qorunması ilə məşğul olan bir təşkilat kimi YUNESKO dünyamın əslənilən yerində, əslənilən güşəsində onların dağıdırılmasının aleyhinədir. Biz gələcəkdə bu cür faktlara xüsusi diqqət yetirəcəyik. Şəxşən mən özüm bu məsələyə diqqət yetirəcəyəm. Baxımayaraq ki, siz dediyiniz həmin yerlə bağlı mən höləlik ayrıca məlumat toplamamışam.

24 avqust 2005-ci il

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ YUNESKO-nun BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

Avqustun 24-də Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş direktoru Koişiro Matsuurannın geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham Əliyev YUNESKO-nun baş direktorunu və onun başçılıq etdiyi nümayəndə heyatını sənimiyyətlə salamlayaraq, onlarım əlkomıza səfərinin əhəmiyyətini vurguladı və bu səfərin uğurla keçəcəyinə əmin olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, uzun müddətdir biz müxtəlif layihələr üzərində birgə işləyirik və çox yaxşı natiçərlər əldə etmişik. Ünidvaram ki, sizin Azərbaycana səfəriniz münasibətlərimizə yeni tokan verəcəkdir. Biz elmin inkişafı, mədəni irsin qorunması sahəsində də əməkdaşlıq edirik və əminəm ki, əlaqələrimiz bütün sahələrdə genişlənəcədir.

Prezident İlham Əliyev vurguladı ki, Azərbaycan sürətə inkişaf edən ölkədir, iqtisadiyyatımız getdikcə güclənir. Bu işa həzo sosial sahaya, mədəniyyət və təhsil sahələrinə daha çox vəsait ayrımağa imkan verir. Dövlətimizin başçısı YUNESKO-nun belə möləbər nümayəndə heyatının Azərbaycana səfərinin əlkəniz üçün əhəmiyyətini bir dəfə qeyd edərək dedi ki, ünidvaram, bu səfərdən çox mənənin qalaqasıınız. Azərbaycan çox qonaqpərvər diyardır və burada hanı əlkomizi sizə ən yüksək soviyyədə töqdim etmək üçün əlindən gələni edəcəkdir. Əlkomıza goldiyinizi görə sizə bir dəfə təşəkkürümüz bil-

dirir, safirinizin saməralı və yaddaqlan olmasına arzulayram.

Səmimi görüşə görə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyev dərin minnətdarlığını bildirən YUNESKO-nun baş direktoru Koishiro Matsuura dedi ki, bizi Azərbaycana səfərə davət etdiyiniz üçün Sizə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Buraya goldiyimiz andan Azərbaycan xalqının qonaqpərvərliyini hiss edirik. Ölən səfərimdən həri Azərbaycanda böyük döyişikliklərin baş verdiyinin şahidi oldum. Öləkəniz böyük sürətə inkişaf edir. Çox məmənunuq ki, sosial sahəyə və təhsilə daha çox diqqət yetirilir.

Azərbaycanda təhsil sahəsinə böyük əhəmiyyət verildiyini təkrar vurğulayan YUNESKO-nun baş direktoru dedi ki, bu istiqamətdə sizinlə əməkdaşlıq etməkdən çox mənənənuq. Azərbaycanda təhsilə dair konfrans keçirilir və bu tədbirdə biz də iştirak edirik. Bu gün bu sahədə əməkdaşlığı dair memorandum da imzalanacaqdır. Çox şadam ki, Siz əlkənizin mədəni irsini qoruyursunuz. Elə əlkələr var ki, mədəni irsin qorunması unudur, bunu ümumi iqtisadi inkişaf qurban verir. Lakin Azərbaycan mədəni irsin qorunmasına xüsusi fikir verir. Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi söyləri yüksək qiymətləndirir və onu təbrik edirəm.

Cörüsədə qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.

25 avqust 2005-ci il

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ YUNESKO ARASINDA BİRGƏ RƏSMİ MƏLUMATIN İMZALANMASI VƏ YUNESKO-nun BAŞ DİREKTORUNA “ŞÖHRƏT” ORDENİNİN TƏQDİM OLUNMASI MƏRASİMİ

Avqustun 24-də Prezident Sarayında Azərbaycan Respublikası ilə YUNESKO arasında birgə rəsmi məlumatın imzalanması və YUNESKO-nun baş direktoru Koishi Matsuuraya Azərbaycanın yüksək dövlət mükafatı olan “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi olmuşdur.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevəni, YUNESKO-nun baş direktoru Koishi Matsuura və xanımının hararətlə qarşılıqlılaşdırılar.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və YUNESKO-nun baş direktoru Koishi Matsuura imzaladılar.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli qonaqlar, xanımlar və canablar!

Bu gün çox əlamətdar bir gündür. YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində çox vacib sənəd imzalanmışdır. YUNESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və bu əlaqələrin inkişafında hörmətli canab Matsuurannın müstəsnə xidmətləri vardır. Canab Matsuurannın fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan Prezidenti onu ölkəmizin yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif edibdir və bu gün man bu ordeni təqdim etmək istəyirəm.

Canab Matsuura YUNESKO-nun baş direktoru vəzifəsinə seçildik-

dən sonra dünya mədəniyyətlərinin yaxınılaşmasına çox böyük töhfə vermişdir. Azərbaycanla YUNESKO arasında olan əlaqələrin yüksək səviyyəyə çatmasında da canab Matsuurunun çox önemli rolü olmuşdur. İçərisəhərin və Qız qalasının dünya mədəni irsi siyahısına daxil edilməsi də məhz canab Matsuurannın bilavasitə iştirakı ilə baş vermişdir.

Hörmətli canab baş direktor, Azərbaycan dövləti və Azərbaycan xalqı sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və bu mükafat da onun təzahürüdür. İndi isə icazə verin, bu mükafatı Sizə təqdim edim.

Prezident İlham Əliyev “Şöhrət” ordenini YUNESKO-nun baş direktoru Koishi Matsuuraya təqdim etdi.

YUNESKO-nun baş direktoru Koishi Matsuura dövlətimizin başçısına dərin ləşəkkürünü bildirərək dedi:

- Canab Prezident!

Hörmətli xanım Əliyeva!

Bu gün Azərbaycan Respublikasının yüksək ordenini almaq mənim üçün on böyük şərəfdır. Hətta hesab edirdim ki, mən bunu qazanmağam. Aneaq Siz bu gün məni yüksək ordenlə təltif edirsiniz. Bu ordeni verməklə, məni göləcək işlərimdə Azərbaycan və YUNESKO arasında əməkdaşlığın genişləndirilməsinə, nəinki mədəniyyət sahəsində, cənubi zamanda təhsil sahəsində də əlaqələrin, əməkdaşlığın dəha da inkişaf eldirilməsinə həvəsləndirirsiniz. Sizə, Azərbaycan xalqına dərin ləşəkkürümü bildirirəm. Çox sağ olun.

25 avqust 2005-ci il

BAKIDA BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNİN TƏMƏLİ QOYULMUŞDUR

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
MƏRASİMƏ İŞTİRAK ETMİŞDİR**

Avgustun 24-də Bakıda, Dənizkənarı Milli Parkda YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasimə toplasınlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevəni, YUNESKO-nun baş direktoru Kōiširo Matsuuram və xanımı Takaka Matsuuram, bu beynəlxalq qurumun nümayəndə heyətinini üzvlərini hərəkətli alqışlarla qarşadılar.

Mərasimi Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu açdı.

MƏDƏNİYYƏT NAZİRİ POLAD BÜLBÜLOĞLUNUN ÇIXIŞI

-Möhtərom canab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli canab Matsuura!
Hörmətli xanımlar və canablar!

Bu gün biz milli ruhumuzun, təşəkkürümüzün ən bariz təcəssümü olan möhtəşəm muğam sənətinizin qorunması istiqamətində növbəti və sözün əsl mənasında, tarixi hadisənin canlı iştirakçalarıq.

Bu gün yeni bir musiqi məbədinin-Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulur. Tədbirin müstəsna əhəmiyyətini nəzərə alaraq,

Mehriban xanının dəvəti ilə ölkəmizə gəlniş YUNESKO-nun baş direktoru canab Matsuura və xanımı, YUNESKO-nun dünyada tanınmış bir səra xoşməramlı safları bizimlədi. Mən hörmətli qonaqları salamlayır, Azərbaycanın muğam ustaları, müsiqiciləri adından onlara darin təşəkkürünü bildirirəm. Azərbaycan xalq müsiqisinin şah qolu olan muğamlarımızın qodim tarixi var. Əsrlər boyu muğam sənətinin ilkin təravəti, klassik forması və orijinallığı Yaxın Şərqi və Orta Asiya ölkələri arasında, demək olar ki, Azərbaycanda qorunub saxlanılmışdır. Dəfələrlə nüfuzlu beynəlxalq forumlarda, festivallarda, müsabiqələrdə, simpoziumlarda səslənən Azərbaycan muğamları həmişə böyük məhəbbətlə, alqışlarla qarşılanmış, onu yaradan xalqın qürətini bir daha sübut etmişdir.

Xalqımızın canına, qanına həpmüş, daxil dünyasının ayrılmaz hissəsi olan muğam sənəti 2003-cü ildə YUNESKO-nun tərtib etdiyi "Bəşəriyyətin şifahi və qeyri-maddi ərsinin şah əsərləri" siyahısına daxil edilmişdir.

Azərbaycan muğamları bu gün də yaşayır və inkişaf edir. Əlbəttə, muğamları yaşıdan və inkişaf etdirən onun ifaçılarıdır. Onların sırasında bütün dünyada tanınan adlar vardır. Muğam əlamətində Qaradəğ muğam məktəbi xüsusi yer tutur və təsadüfi deyil ki, bu yaxınlarda Mehriban xanının laşabbbüsü və rəhbərliyi ilə "Qarabağ xanədəri" adlı çox nəfis bir albom buraxılmış və onun təntənəli təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı safları seçilməsi ilə muğamlarımızın qorunması və töbliği yeni viusal tapşırıqdır. Məhz Mehriban xanının laşabbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq müsiqisi ifaçılarının silsilə konsertləri təşkil olunur, muğam ustaları ilə işgütar görüşlər keçirilir. Azərbaycan mədəniyyətinə, inəcasatına dairin qayğı və diqqət göstərən Mehriban xanının muğam ustalarına verdili də-

lək onları ruhlandıır, yeni ugurlara soñərəbər edir.

Azərbaycan Respublikasının Prezidenti möhtəşəm İlham Əliyev xalq müsiqisinə, xüsusi ilə müğam sənətçilərinə daim qayğı göstərir. Müğamlarımızın yaşaması, qorunması və dünyada tanınması üçün bu gün təməlini qoyduğumuz Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam, müğam ifaçılarının böyük bir hissəsinin yüksək mütəkafatlılar, fərdi təqaüdlərə, faxri adlara layiq görülməsi buna sübutdur.

İnanıram ki, Beynəlxalq Muğam Mərkəzi bu canlı və nadir sənətin bütün dünyada töhlığı və tanınması, habelə tədqiqi və öyrənilməsi sahəsində nüfuzlu bir mədəniyyət ocağına çevriləcək və bizim hamımız onun keçirəcəyi mətbəər lədbirlərin, konsertlərin, festival və simpoziumların iştirakçısı olacaq.

Mən buna əminəm və hamını bu münasibətlə sənimi qolbdən töhrük edirəm.

Diqqətinizə görə minnətdaram.

İndi də icazənizlə, sözü YUNESKO-nun müsiqi sahəsində qızıl mükafatı alan, Azərbaycan Respublikasının xalq artisti Alim Qasimova verim.

Görkəmli müğam ustası, Azərbaycan müğamlarının dünyada tanınması işində böyük xidmətləri olan xalq artisti Alim Qasimov mərasim iştirakçılarını, xarici qonaqları bütün müğamsevərlər adından salamlayaraq dedi ki, mən bu ulu sənətin yolcusu kimi çox sevinirəm. Bakının çox gözəl yerində Beynəlxalq Muğam Mərkəzinin hündövrəsi qoyulur. Ona görə hu işin təşəbbüsçülərinə, bu işdə böyük kömək etdilərə minnətdarlığını bildirirəm. Xalqımızın bir bayatısını xatırlatmaq istəyirəm:

*Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala.*

Cox sağ olun, minnətdaram.

YUNESKO-nun BAŞ DİREKTORU
KOŞİRO MATSUURANIN ÇIXIŞI

- Zati-aliləri cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Hörmətli mədəniyyət naziri!

Hörmətli qonaqlar!

Hörmətli dostlar, xanımlar və cənablar!

Mən bugünkü töməlqoyma mərasimində iştirakundan dərin məmənluq hissi duyuram. Sizinlə birgə bu mərasimində iştirak etməyim-dən çox şadam.

Yaradılıcaq Beynəlxalq Muğam Mərkəzi, şübhəsiz ki, öz töhfəsinin verəcəkdir. Mədəniyyət nazirinin dediyi kimi, 2003-cü ilin noyabr ayında Azərbaycan müğamının 28 əsəri qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bu da YUNESKO-nun ikinci boyannamasında əks olunmuşdur. Bildiğiniz kimi, bu ilin mart ayından sentyabr ayına qədər Yaponiyada beynəlxalq sorgi keçirilmişdir və mən orada qərar qəbul etdim ki, iyulun 27-də həmin sərgidə BMT günü qeyd olunsun. BMT günü zamanı mən dünyanın qeyri-maddi-mədəni irsi siyahısına daxil olan əsas müsiqi əsərləri sırasında məhz Azərbaycan müğamının da səsləndirilməsi, təqdim olunması qərarına galmışdım və bu mərasim çox yaxşı təşkil edilmişdi.

Xanım Mehriban Əliyevaya mən xüsusi minnətdarlığımı bildirirəm

ki, Azərbaycanın müğam ustalarından ibarət bir qrupun həmin vaxt Yaponiyaya göndərilməsinə öz yaradımını göstərdi. Buna görə də ona ürəkən minnətdəram. Orada müğamı dinləyən bütün yaponlar, ümumiyyətlə, digər ölkələrdən gəlmis sərgi iştirakçıları bundan çox böyük və xoş təssürat alıdlar.

Man bu gün buraya gəlməmişdən əvvəl İçərişəhərdə oldum. Onu da deyim ki, İçərişəhər də bu günlərdə dünyanın mədəni irsi siyahısına daxil edilmişdir. Bu təşəbbüs maddi mədəniyyət abidələrinin qorunmasına dair 1972-ci ildə qəbul olunmuş Konvensiya çərçivəsində qaldırılmışdır. Bu konvensiya şəfahi və qeyri-maddi mədəni irsə aid deyildir. Bunu nəzərə alaraq, YUNESKO 2003-cü ildə qeyri-maddi mədəni dəyərlərinin qorunması ilə bağlı yeni bir konvensiya qəbul etdi. Bu konvensiyanın müddələlərinə uyğun olaraq, Azərbaycan müğamı da qeyri-maddi-

-mədəni dəyərlərin biri kimi, həmin konvensiyanın əks etdiridiyi siyahuya daxil olundu.

Azərbaycan müğamının əsas əsərləri bundan sonra qorunmağa başlandı. Mən sizə məlumat vermək istəyirəm ki, bu proses davam edəcək və bu siyahuya galəcəkdə müğam sahəsində yeni əsərlər də daxil olunacaqdır.

YUNESKO maddi və qeyri-maddi-mədəni irslərin qorunmasında çox qətiyyətlidir, əznlidir. Bu manada adlarını çəkdiyim iki konvensiya hüquqi həximdən çox mühüm sonadılardır.

Beynəlxalq Muğam Mərkəzi müğamın tövliq olunmasında, onun tam qorunmasında və dünyada daha da təmidiləməsində xüsusilə əhəmiyyətli rol oynayacaqdır. İnanıraq ki, bu nümunəyə uyğun olaraq, bütün dünyada qeyri-maddi-mədəni irsin qorunmasına daha da böyük diqqət yetiriləcəkdir.

Bu gün burada cənab Prezident İlham Əliyevlə, xanım Mehriban Əliyeva və YUNESKO-nun xoşməramlı səfirləri ilə birlikdə ləməl-

qoyma mərasimində iştirak etməkdən böyük mənənəlüləq duyduğumu bir daha ifadə edirəm. Sağ olun.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

YUNESKO-nun hörmətli baş direktoru cənab Matsuura!

Hörmətli xanım Matsuura!

Hörmətli qonaqlar, xanımlar və canablar!

Mən sizi bir daha salamlayıram və bu gün Beynəlxalq Muğam Mərkəzinin təməl daşının qoyulması münasibətilə hamınızı ürək dən təbrik edirəm. Bu gün böyük bayramdır. Muğam Azərbaycan mədəniyyətinin ən gözəl incisidir.

Azərbaycan müsiquisi müğam üzərində qurulmuşdur. Biz öz mədəni irsimizə çox böyük diqqətlə və qayğı ilə yanaşıraq. Azərbaycanın çox zəngin mədəniyyəti var və biz çəhəriq ki, öz mədəniyyətinimizi inkişaf etdirik və dünya ictimaliyətinə dəha da yaxşı təmdaq. Muğam hər bir azərbaycanlı üçün çox əzizdir, doğmadır. Ancaq bu günə qədər Azərbaycanda müğam evi. Muğam Mərkəzi yox idi. Mən çox şadam ki, bu gün təməlini qoymuşuz bina bir müddədən sonra öz qapılarını açacaq və Azərbaycanda çox gözəl Muğam Mərkəzi yaradılaçaqdır.

Sübhə etmərəm ki, bu mərkəz qısa müddət ərzində tikilihə başa çatdırılacaq, dünyamın ən yüksək standartlarına cavab verəcəkdir. Ümid edirəm ki, YUNESKO-nun baş direktoru cənab Matsuura və dəyərli qonaqlarımız müğam mərkəzinin açılış mərasimində də bizimlə bərabər olacaqlar. Bu gün həqiqətən çox böyük bayramdır. Azərbaycan müsiquşəvərlərinin bayramıdır, müğam ustalarının bayramıdır və bütün Azərbaycan xalqının bayramıdır. Çünkü nə qədər ki, müğam var, Azərbaycan xalqı da var.

Bu fürsatdan istifadə edərək, cənab Matsuuraya dərin münəbbələr-ləni bildirirəm ki, onun şəxsi təşəbbüsü ilə Azərbaycanın milli irlərinin, mədəni irlərinin qorunması işində böyük işlər görülübdür. YUNESKO-nun vasitəsilə Azərbaycan öz mədəniyyətini dünyaya iclimay-yotuna daha geniş şəkildə təqdim edə bilibdir. Ümid edirəm ki, gələcəkdə YUNESKO ilə Azərbaycan arasında gözəl əməkdaşlıq əmənaolırı yaşayacaqdır və möhkəmlənəcəkdir. Cənab Matsuuranın Azərbaycanın mədəni irlərinin təhlükə olummasında və YUNESKO tərəfindən qorunmasında müstəsna xidmətləri vardır və bu, Azərbaycanda yüksək qiymətləndirilir. Bu məqsədlə bu gün mənim sərəncamımla cənab Matsuura Azərbaycanın yüksək nüfuzlu - "Şöhrət" ordenni ilə təltif olunubdur. Bu münasibatla Sizi bir daha ürəkden təbrik edirəm.

Əziz dostlar, Beynəlxalq Muğam Mərkəzinin ləmolinin qoyulması münasibatla sizin hamanızı bir daha ürəkden təbrik edirəm. Sizə can-sağlığı, uğurlar arzulayramı.

Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqış-tarla qarşılandı).

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun baş direktoru Koisiro Matsuura gilizi binanın təməlinə qoyular və ilk beton qarışığı tökdülər. Gilizin içərisindəki kağızda Azərbaycan və in-gilis dillərində bu sözlər yazılmışdır:

"YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və YUNESKO-nun baş direktoru Koisiro Matsuura tərəfindən 2005-ci il avqustun 24-də qoyulmuşdur".

Mərasimdə iştirak edən muğam ustaları, mədəniyyət və incəsənət

xadimləri Prezident İlham Əliyevlə səminini görüşdülər, dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya bu tarixi hadisəyə, müğam sonatına verdikləri yüksək qiymətlə görə dərin təşəkkürlərini bildirdilər.

25 avqust 2005-ci il

AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN ADINDAN
YUNESKO-nun BAŞ DİREKTORU
KOİŞİRO MATSUURANIN
ŞƏRƏFİNƏ ZİYAFƏT

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTZİ

Avqustun 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından YUNESKO-nun baş direktoru Koishi Matsuuranın şərafına ziyafət təşkil olunmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koishi Matsuura və xanımı Takaka Matsuura. YUNESKO-nun nümayəndə heyətinin üzvləri əvvəlcə filarmoniya ilə tanış oldular, konsert salonuna baxdlar.

Filarmoniyamın yay salonuna töplaşan rəsmi şəxslər, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaliyətin nümayəndələri Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevəni və ölkəmizdə səfərdə olan qonaqları böyük hörmət və cətiramlı, alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev ziyafətdə nitq söylədi.

- YUNESKO-nun hörmətli cənab baş direktoru və xanımı!

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Mon siz Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. YUNESKO-nun baş direktorunun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Mon çox şadam ki, bu səfər çox uğurlu keçir. Bu gün çox vacib sənədlər imzalandı. Eyni zamanda, çox səmimi, işgüzar ş-

Xoşməramlı səfir

rajdə YUNESKO ilə Azərbaycan arasında olan münasibəlləri müzakirə etdik və gələcək prespektivlər haqqında fikir mübadiləsi apardıq, birlikdə Muğam Mərkəzinin təməl daşını qoymuşuk.

Azərbaycanın mədəni irlisinin qorunub saxlanması və təbliğində YUNESKO-nun və şəxslər cənab Matsuurannın böyük əməyi vardır. Bu əmək Azərbaycan xalqı və dövləti tərəfindən qiymətləndirilir və təsdiçi deyil ki, bu gün cənab Matsuura Azərbaycanın yüksək müvakafatı - "Şöhrət" ordeni ilə təltif olundu.

Bir il bundan əvvəl Parisde YUNESKO-nun baş qərargahında biz cənab Matsuura ilə görüşmüştük. Bizi aramızda olan əməkdaşlığın prioritətləri müzakirə olunmuşdu. Ölən müddət ərzində bizim aramızda əlaqələr daba da möhkəmənləndi. Mən şübhə etmirəm ki, bu səfərdən sonra YUNESKO ilə Azərbaycan arasında olan əlaqələr daha da möhkəmənlənəcək və inkişaf edəcəkdir.

Cənab Matsuurannın və onu müşayiət edən qonaqların səfər programı çox gərgindir, çoxlu görüşlər, tədbirlər keçirilibdir. Ona görə, mon sizin vaxtınızı çox alamıq istəmirəm. Xahiş edirəm ki, bu bədələri YUNESKO ilə Azərbaycan arasında olan əlaqələrin şərəfinə, cənab Matsuurannın, bu gün bizimlə birlikdə olan YUNESKO-nun xoşməramlı səfirinin şərəfinə, bütün qonaqların şərəfinə qaldıraq.

Sağ olun.

YUNESKO-nun BAŞ DİREKTORU
KOİŞİRO MATSUURANIN NİTZİ

- Cənab Prezident Əliyev və xanım Əliyeva!

Cənab Baş nazir, cənab Spiker!

Cənab Prezidentin icra Aparatının rəhbəri!

Cənab nazirlər!

Xanımlar və cənablar!

Cənab Prezident Əliyev və xanım Əliyeva, ilk növbədə, mənə və həyat yoldaşımı göstərdiyiniz xəş qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümüz bildirmək istərdim.

Məhz Sizin diqqətiniz və xanım Əliyevannın diqqəti sayəsində hamımız bu soñardan çox xəş təsəssürat alıraq. Cənab Prezident, mən xüsusilə Sizə öz minnətdarlığınızı bildirirəm ki, sərənəm imzaladıñız və məni Azərbaycan Respublikasının yüksək ordeni ilə təltif etdiniz. Buyurun, gərə bilərsiniz mən bu geçə bu ordeni yaxama taxmışam.

Son illər arzında Azərbaycan və YUNESKO arasında əməkdaşlıq bir cəx sahələrdə uğurla inkişaf etmişdir. Beş il əvvəl Azərbaycana mənim ilk sahərim baş tutdu. Mən xüsusilə vurğulamaq istəyirəm, həmin vaxtdan etibarən biz Azərbaycanda maddi və qeyri-maddi-mədəni ərsin qorunması sahəsində böyük işlər görmüşük və irəliləyişə nail olmuşsunuz.

Xanım Əliyeva, mən Siza çox minnətdaram ki, YUNESKO-nun xoşməramlı safiri olmaq təklifini qəbul edərək, bizim cərgəmizə qoşulmuş və Azərbaycanın qeyri-maddi-mədəni ərsinin tablılığında, qorunmasında bu güñə qədar böyük xidmətlər göstərmisiniz.

Cənab Prezidentin dediyi kimi, biz bir il öncə YUNESKO-nun iqtisadiyyatda görüşərək, Azərbaycanla YUNESKO arasında səmərəli əməkdaşlığın və mövəud olan münasibətlərin hansı yolla daha da möhkəmləndirilməsini geniş formaldıa müzakirə etmişdik. Məhz bu məqsəddə, cənab Prezident, bu gün Sizinlə birgə rəsmi məlumatı imzaladıq. Bu sonoddə əsas məqamlardan biri də odur ki, Azərbaycan və YUNESKO arasında mövəud olan əməkdaşlığın göləcək illarda hansı yolla inkişaf etdirilməsi göstərilir. Mən mədəni ərsin qorunması və xüsusilə, təhsil sahəsindəki əməkdaşlığını nəzərdə tuturam.

Biz Azərbaycanla təhsil sahəsində inkişaf əməkdaşlıq etmişik. Lakin bundan sonra əməkdaşığımızı daha da hərtərəfli etmək üçün xüsusilə Azərbaycanın təhsil sistemində aparılan islahatlar prosesin-

də birgə işləməyimizə söz veririk. Çalışacaq ki, bundan sonra Azərbaycanda yüksək keyfiyyətli təhsilin təmin olunmasında nailiyətlər aldə edək.

Biz bu günlərdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşığın iki başlıca sütununu, təməl daşını qoymuşqı. Bunun birincisi, mədəni ərsin qorunması, ikinci isə təhsil sahəsindəki əməkdaşlığımızdır. Cənab Prezident, bu gün mən təməlçöymə mərasimində iştirak etmək-dən çox şad oldum. Yadimdadır, mən dəliniz ki, bu Muğam Mərkəzi tikiləndən sonra bir dəfə Azərbaycanaya soñor edib onun açılış mərasimində də iştirak edərsiniz. Mən məmənuniyyətə goləcəyəm.

Cənab Prezident, əminəm ki, mən bu Muğam Mərkəzinin açılış mərasimindən sonra mədəni ərsin qorunması və təhsil sahəsində Azərbaycanda hənsi yeni irəliləyişin və müsbət nüticələrin əldə olunduğuunu Sizinlə birgə müzakirə etmək imkənimiz olacaqdır. Buna görə də mən hamını davət edirəm ki, badələrimizi qaldıraq, cənab Prezidentə faaliyyətində uğurlar ona və xanım Əliyevaya möhkəm cansağlığı arzulayaq. Sağ olun.

YUNESKO-nun HİNDİSTANLI XOŞMƏRAMLI SƏFİRİ MADANCİÜT SINQHİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Mən də ürkə sözlərini demək istəyirəm. Bizə göstərdikləri qonaqpərvərliyə görə Prezident İlham Əliyev, xanım Mehriban Əliyevaya və hörməti dəstlərə təşəkkür etmək manim üçün böyük şərafdır. Bu gün çox məhsüldər bir gündür və bir çox işlərin öhdəsindən galınışık.

Mən YUNESKO-nun xoşməramlı safiriyim. Mənim yaşım YUNESKO-nun tarixi qədərdərdir. Bu təşkilatın xoşməramlı safiri olduqdan sonra 10 kitabım çıxıb və ilk əsərim mədəniyyət və incəsanətə həsr edilmişdir. YUNESKO-nun uzun illər faaliyyətini izləmişəm və

deyə bilirom ki, ötən 50 il orzindo bu taşkilat moranum yerinə yetirərək mədəniyyət, inceşənət sahəsində böyük natiyyətlər qazanmışdır. YUNESKO-nun bir çox baş direktorları ilə görüşmişəm, ancəq onların arasında avazolummaz xidmətləri ilə yadda qalan cənab Matsuuradır. Onun söylərini biz yüksək qiymətləndiririk.

Ötən il Kabul şəhərində Mədəniyyət institutunun təkliması ilə bağlı mənim iştirakümə YUNESKO ilə Əfqanıstan arasında saziş imzalamaşmışdı. Həmin işlərin davamı olaraq, cənab Matsuuramın dəstəyini hiss etdi. O, nəinki öz taşkilatı vasitəsilə, digər taşkilatlar və tərafdaşlar vasitəsilə, Yaponiya, İtaliya və Almaniyanın dəstəyi ilə institutun yaradılmasına yardım etdi. Əfqanıstan müəllimləri bu təhsil ocağında təkmilləşmə kursları keçirlər.

Bu gün tamalqeyinə mərasimində iştirak etdiklən sonra ləm əmənilikdə bildirirəm ki, YUNESKO 50 il orzində ali, ülvü məqsədlər namına mədəni ırsın qorunması sahəsində necə işləyib. Beynəlxalq Mütəmməd Mərkəzi açılanca sonra bu, yeni natiyyələr olacaqdır.

Şəhərin birinci xanımı Mehraban Əliyevaya öz adından və həmkarlarının xoşməramlı səfirlər adından dərin ləşəkkürümüz bildirirəm. Xüsusi vurğulamaq istəyirəm ki, bu günlər Mehraban xanının bizimlə olmasına, işçilərinizə yardımçı olmasını görməkdən çox sad oldum. Hanımıız onun etmək istəyirki, bu cür xoş və yaddaqlanan qonaqpərvərlik bizim xatirəmizdə daim yaşayacaqdır. Çox sağ olun.

25 avqust 2005-ci il

YUNESKO-nun BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN AZƏRBAYCANA SƏFƏRİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru Koisiro Matsuura avqustun 24-də Heydər Əliyev adına Sarayın qarşısındaki parka gələrək, ümummilli liderimizin abidəsiönüne gül dəstəsi qoymuş, xalqımızın dahi oğlunun xatirasını ehtiramlı yad etmişdir.

Sonra qonaq parkla tanış oldu. Azərbaycanın mədəniyyət naziri Polad Bülbüləoğlu park haqqında, ulu öndərin adını daşıyan saray baradə məlumat verdi.

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM

YUNESKO-nun baş direktoru Koisiro Matsuura və onu müşayiət edən şəxslər avqustun 24-də Şəhidlər Xiyabanında olmuşlar.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qohrəman oğullarımızın xatirasını ehtiramlı yad edən cənab Koisiro Matsuura şəhid məzarları üzərinə tor qırənfillər düzəldi. "Əbədi məşəl" abidəsininönüne əksli qoydu.

Hörmətli qonağa 20 Yanvar faciəsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri baradə atraflı məlumat verildi. Sonra qonaqlar Bakının mənzərəsini seyr etdilər.

25 avqust 2005-ci il

HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ

YUNESKO-nun baş direktoru Koisiro Matsuura avqustun 24-də Heydər Əliyev Fondunda olmuşdur.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva hörmətli qonağı böyük səmimiyyətlə qarşılıdı.

YUNESKO-nun baş direktoru, onu müsaiyət edən nümayəndə heyətinin üzvləri avvalca fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümumümmilli liderinizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotosəkillər barədə ətraflı məlumatlar verildi.

YUNESKO-nun baş direktoru və nümayəndə heyətinin üzvləri fənomen şöxiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hadiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənat xadimləri ilə çoxilmiş şəkillərinə böyük maraqla baxdılar.

Cənab Koisiro Matsuura fondla tanış olduqdan sonra Xatirə kitalına öz ürək sözlerini yazdı.

Sonra fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə cənab Koisiro Matsuura və nümayəndə heyətinin üzvləri arasında görüş oldu.

Mehriban Əliyeva qonaqları bir daha salamlayaraq dedi:

- Sizin hər birinizi ölkənizdə görünəkdən çox böyük qürur hissi duyarım və çox şadam. Cənab baş direktora xüsusi minnətdarlığını çəldirmək istəyirəm. Məhz onun Azərbaycana göstərdiyi böyük diq-

qot və marağın sayasında bu səfər baş tutmuşdur.

Azərbaycanla YUNESKO arasında həmişa sıx əməkdaşlıq olub və son zamanlar hər əməkdaşlıq, demək olar ki, yeni bir mərhələyə qədəm qoyub, sürətli inkişaf edir. Mən əminəm ki, indiki səfər əməkdaşlığımıza yeni bir təkan verəcəkdir.

Əziz dostlar, mən Səzə Heydər Əliyev Fondu haqqında qısa məlumat vermək istəyirəm. Heydər Əliyev Fondu 2004-cü il mayın 10-dan fəaliyyətə başlamışdır. Fondun əsas məqsədləri, əsas vəzifələri Heydər Əliyev lərafından yaradılmış azərbaycanlıq fəlsəfəsinin, azərbaycanlıq ideyasını təbliğ etmək və gələcək nəsilərə çatdırmaqdır. Fəaliyyətə başladığımız ilk gündən qarşımıza zamanın tələblərinə cavab verən vəzifələr qoymuşuq. Böyük, qlobal layihələr hayatı keçirmiş. İlk gündən çalışmışım ki, konkret insanların konkret problemlərinin həllində kömək edək.

Bir il arzında ölkənin sosial problemlərinin həllində çox böyük işlər görmüşük. Mən yalnız bir neçə layihəni vurğulamaq istərdim. Uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan usaqlara, diabet xəstəliyindən aziyyət çəkən usaqlara yardım, təlasəmliyəsiz həyat, təhsil sahəsində çox böyük layihələr hayatı keçirir. Bu sahədə ən mühüm layihəmiz olan "Yeniləşən Azərbaycana yeni məktəb" programı çərçivəsində yeni dərs ilinədək 152 məktəb tikiləcəkdir.

Bizim fəaliyyətimizin prioritet istiqaməti cəmiyyətimizin ən zaif, yardımına ehtiyacı olan təbəqələrinə kömək olı uzatalmadan ibarətdir. İnanıram ki, bu görüşdən sonra fondumuz YUNESKO kimi çox nüfuzlu beynəlxalq təşkilatla birlikdə bir sira irimiqayışlı layihələr həyata keçiricəkdir.

Təəssüf edirəm ki, Azərbaycan səfəriniz cəmi iki gün çəkir, çox qıсадır. Azərbaycan çox gözəl, çox maraqlıdır, çox qədim tarixa malik olan ölkədir və çox istərdim bunların hamısını görə biləsiniz.

Azərbaycan xalqının çox gözəl əmənələri var, bunlardan biri hesab

edirəm ki, on gözəli qonaqpərvərlikdir. Biz qonaq görməyə həmişə çox şad olurq. hər bir qonağı özünüzü doğma və yaxın hesab edirik. İnanıram ki, siz bu qonaqpərvərliyi özünüz görüb hiss eadəcəksiniz.

Bir daha Azərbaycana xoş gəlmisiniz, Sizi görməyə çox şadam. Sizin hər birinizin ürəyindən keçənləri eşitnək və hər bir istəyinizi həyata keçirməyə çox şad olardım.

YUNESKO-nun baş direktoru Koisiro Matsuura səmimi görüşə, xoş sözlərə görə özünü və xanumunun, nümayəndə heyətinin üzvləri adından təşəkkürünü bildirdi. 2000-ci ilin aprelində Bakıda "Kitabi-Dadə Qorqud" dastanının 1500 illiyinə həsr olunmuş tədbirlərdə iştirakçı, Azərbaycanın ümummilli lideri ilə görüşlərini xatırlayaraq, fondun çox maraqlı ekspozisiyaları ilə tanışlıqdan, xüsusilə özünün da böyük insan Heydər Əliyevlə birlikdə çəkdirdiyi şəkilli görməkdən məmənən olduğunu söylədi. O, Heydər Əliyev Fondunun prezidenti və xoşməramlı səfir Mehriban Əliyevanı çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək, ona qardaşlığın və qarşılıqlı əlaqələrin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraqlı doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

Mehriban xanım Əliyeva cənab Koisiro Matsuuraya onun məruzə və çıxışlarının miniatür nəşrini, fondun fəaliyyətindən bəhs edən kitab və qol saatı hədiyyə etdi. Cənab Koisiro Matsuura fondun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun medalını, "Qloballaşma və mədəni irs" kitabını təqdim etdi. Qonaqlar xatirə şəkilli çəkdirdilər və fonddan xoş təəssüratla ayrıldılar.

“GÜLÜSTAN” SARAYINDA YUNESKO - AZƏRBAYCAN BİRĞƏ KONFRANSI KEÇİRİLMİŞDİR

Avqustun 24-də “Gülüstan” sarayında “YUNESKO - Azərbaycan: gələcəyə körpü” mövzusunda konfrans keçirilmişdir.

Konfransı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva açdı.

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVANIN ÇİNİŞİ

- Cənab baş direktor!
Hörmətli xanım Matsuura!
Əziz xoşməramlı səfirler!

Xanımlar və cənablar!
Bugünkü konfransın iştirakçılarının hanımı salamlayırlar. Sizin hər birinizə “Xoş gəlmisiniz!” deyirəm. İnanıram ki, bugünkü konfransınız çox səmərəli keçəcək və Azərbaycan təhsilinin inkişafına öz müraciət təsirini göstərəcəkdir.

İlk növbədə icazə verin, ölkənizdə rəsmi səfərdə olan YUNESKO-nun baş direktoru Koisiro Matsuuram sizin hamıınızın adından salamlayımlım. Cənab baş direktorla birlikdə Azərbaycana gəlnək üçün vaxt və imkan tapdıguna görə xanım Takaka Matsuuraya öz minnətdarlığım bildirirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün bizim qonaqlarımız arasında mənim həmkarları, YUNESKO-nun xoşməramlı səfirləri də iştirak edirlər. İcazə verin, onları Sizə təqdim edim.

Maşhur fransız astronavlı cənab Patrik Bodrini və onun ailə üzvərini səzə təqdim edirəm. Xüsusü vurğulanmaq istərdim ki, cənab Patrik Bodri gəncələr üçün Avropanı kosmik döşəngəsi layihəsinin müəllifidir. Onun təhsilə bağlı coxsaylı layihələri böyük uğur qazanmışdır.

Bizim hörmətli qonaqlarımızın arasında xoşməramlı sofır cənab Ömər Zülfü Livaneli də var. Onun zəngin yaradıcılığı xalqlar və mədəniyyətlər arasında dialoğun qurulmasına da xidmət edir. Xoşməramlı sofır cənab Kitin Minyoz maşhur soyyah və alimdir. O, sülh ideyalarının təbliği və ətraf mühitin qorunması sahəsində çox mühüm işlər görmüşdür. Mən onu və onunla birlikdə ölkəmizə gələn xanımıni salamlayıv və Sizə təqdim edirəm. Mahir müsiqiçi İvri Gitlis artıq 20 ildir ki, xoşməramlı sofır kimi təhsilin və mədəniyyətin inkişafına xidmət edir. O, sülhə və birliyə çağırılan mahnıları ilə bir çox ölkələrdə yaxşı tanınır.

Xoşməramlı sofır xanım Ki Fuk Fan Ti bütün həyatını sülh və barış edeyalarına həsr etmişdir. Onun yaradıldığı Beynəlxalq Ki Fondu hərbi münaqışalar zamanı zorar çəkən uzaqlara yardım göstərir. Mən onu və həyət yoldaşımı Siza təqdim edirəm.

Hörəmətli cənab baş direktörlerə birlikdə Azərbaycana YUNESKO-nun məsul işçiləri və ekspertləri də gəliblər. Ekspertlərin bir çoxu ölkəmizdə olub, məcburi kökün və qacqın ailələrində yaşayış uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələri işləyib hazırlanırlar və bu gün də bizimlə əlaqələrini uğurla davam etdirirlər. Bu gün bizim konfransda Azərbaycan təhsilinin çox nüfuzlu nümayəndələri iştirak edirlər. Mən inanıram ki, siz bugünkü konfransın ideyalarını öz konkret fəaliyyətinizdə həyata keçirməyə çalışacaqsınız.

Sizə bu işdə uğurlar arzulayıram.

Bugünkü tödbirimizdə sofırlar və beynəlxalq qurumların nümayəndələri də iştirak edirlər. Ümidiyaram ki, Azərbaycan təhsilinin dünya təhsil məkəməsinə daxil olması prosesində onlar da öz köməyini

göslərəcəklər.

Bizim konfransın çox simvolik və böyük mənaya malik adı var: Gələcəyə körpü. Mən inanıram ki, biz birlikdə bu körpünü yaratmağa nail olacaqıq.

Əziz dostlar! YUNESKO-nun dəstəyi ilə 2000-ci ildə Dakarda keçirilən ümumidünya təhsil forumunun sənədləri səzə yaxşı məlumatdır. Əslində bu hamımız üçün təhsil sahəsində müəyyən edilmiş ümumi bir strateqiyadır. Sözsüz ki, hər bir ölkə bu strateqiyamı həyata keçirəndə öz milli xüsusiyyətlərini və təhsil sahəsində toplannmış təcrübəni nəzərə almmalıdır.

Məlumatdır ki, Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar xüsusi dövlət programı şəklində təsdiq olunmuşdur. Bu global programla yanaşı, Təhsil Nazirliyi və təhsillə bağlı olan digər qurumlar da çox mühüm layihələr üzərində işləyirlər. Bu layihələrin bir qismində mötbəbər beynəlxalq təşkilatlar da iştirak edir.

Mən təhsillə bağlı bir layihəni xüsusi vurğulamaq. "Yeniləşən Azərbaycana yeni məktəb" barəsində ayrıca danışmaq istərdim. Bu layihədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin bir çox strukturları da iştirak edir. Bildiğiniz kimi, Heydər Əliyev Fondundan təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 152 məktəbin inşası və lazımi avadanlıqla təchiz olunması nəzərdə tutulmuşdur.

Bu gün mən böyük fərqli hissi ilə demək istəyirəm ki, bu il ərzində Azərbaycanda irimiqyaslı bir layihə həyata keçirilmişdir. Ölkə Prezidentinin sərvətəməməsi məsələsi olaraq klassik, müasir Azərbaycan və dünya adəbiyyatının on döyərli əsərləri latın qrafikası ilə çap olunur. Bu layihə üzrə inşayıcı 250-dən çox kitab, hərəsi 25 min tiraj ilə çap edilərək Azərbaycan oxucularına çatdırılmışdır. Azərbaycanın hər bir məktəbi, kitabxanası bu kitablarla təmin olunmuşdur. Həmin kitablar bu gün bu sarayda nümayiş etdirilir.

Bir sözə, bütün bunlar deməyə imkan verir ki, bizim təhsilimizin inqisaf istiqaməti düzgündür və böyük uğurlarımız da vardır. Amma uğurlarla yanaşı təhsil sistemində bu gənə qədər həllini tapmayan problemlər də var. Bu problemlərin bir çoxu keçmiş sovetlər məkanına xas olan problemlərdir. Mənə cəl golir ki, bu problemlərin aradan qaldırılması üçün pilot layihələr höyata keçirsovxdik pis olmazdı. Digər keçmiş sovet respublikalarında da bu təcrübədən istifadə oluna bildirdi.

Bizim on ağır problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan 1 milyondan artıq qəçqin və məcburi köçkünləri olan ölkədir. Ərazilimizin 20 faizi işgal altındadır. Məcburi köçkünlərin təhsilini təşkili ilə bağlı ölkəmizdə nadir təcrübə qazanılmışdır. Biz işgala məruz qalan ərazilərdə ovvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qəçqin-köckünlər yaşayışlı döşəngələrdə yerləşir. Biz həm də müəllim kollektivlərini saxlaya bilmişik və onlar döşəngələrdə uşaqların təlim-tərbiyi ilə məşğul olurlar. Bu, doğrudan da nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hammuzun on böyük arzusu odur ki, torpaqlarımız azad olumandan sonra bu məktəblər öz doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitde davam etdirə bilsin.

Ümidvaram ki, YUNESKO ilə hərlihdə hazırlanıyan yeni proqramlar məcburi köçkünlərin qəçqin uşaqlarının təhsilinə öz nüfuslu ləsirini göstərəcəkdir.

Hörmətli baş direktor! Çıxışının sonunda sizə bir kitab təqdim etmək istərdim. Sizin nitqlərinizdən ibarət olan bu kitab xüsusü nəsrdır. Bu kitab Azərbaycan oxucularına ünvanlanmış sözlərinizdə açılır. Kitabın xalqının qohrəmanlıq dəstəsi olan "Dədə Qorqud"un təntənləni yubileyində çıxışınız da daxildir. Bu kitabın naşri ilə bağlı sizi ürkədən töbrik edirəm. İcazə verin, kitabı sizə təqdim edin və sizi çıxışa dəvət edim.

YUNESKO-nun BAŞ DİREKTORU
KOİŞİRO MATSUURANIN ÇIXIŞI

-Çox hörmətli xanım Əliyeva!

Hörmətli Baş nazirin müavini!

Hörmətli təhsil naziri!

BMT-nin nümayəndələri, xanımlar və cənablar!

Bu konfransın açılışında iştirak etmək mənim üçün böyük şərəfdir. Konfrans təhsilə həsr olunmuşdur və bu, Azərbaycan üçün çox müüməm məsələlərdən biridir. Azərbaycanla YUNESKO-nun əməkdaşlığı çox böyük önem daşıyır. Mən xanım Mehriban Əliyevaya işgəzarlığına və canşosanhıgliyinə görə minnəldarlığını bildirmək istəiyim. YUNESKO-da biz onun mədəniyyət sahəsindəki gözəl işlərindən xəbərdarlıq. Eyni zamanda, təhsil sahəsində gördüyü işləri da nəzərə-çarpan və təqdiroleyiçidir.

Təhsil naziri Misir Mərdanova da öz minnəldarlığını bildirirəm ki, Parisdə mütəzakirələr zamanı bu təşəbbüsü irəli sürüb və çox yerində, vaxtında keçirilən bir tədbirin təşkilinə nail olubdur.

Bu, mənim Azərbaycana ikinci səfərimdir. Cənab İlham Əliyevin və Mehriban xanımın dəvəti ilə ölkəməzə gəlmışam. Birincə dəfə mən beş il önce Prezident Heydər Əliyevin dəvəti ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinə həsr edilmiş tədbirlərlə əlaqədər gəlmışdım. Heydər Əliyevlə çəkilmış şökullarını bu gün fonda görəndə çox şad oldum. Bu şökullar mənə çox dərin təəssürat bağışlamışdır.

Bizim ikitərəfli münəsibətlərimizdə çox irəliləyiş olmuşdur. Bakının içərisəhəri 2003-cü ildə YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilmişdir. Mən bu gün orada da olmuşam. YUNESKO-nun mədəni irsi siyahısına düşə biləcək yerdərə də baş çəkəcəyəm. Onlar Qobustan və Atəsgahdır. Bu səfər zamanı mən Heydər Əliyev Fondunda da olmuşam. Azərbaycanın birinci xanımı tərəfindən yara-

dən dən daha bir fonda olmağı da qarşımı məqsəd qoymuşam. Bu, Azərbaycan Mədəniyyətinin Dostları Fondudur. Eyni zamanda, bu sahə zamanı Beynolxalq Muğam Mərkəzinini binasının təməlinin qoymasında da iştirak edəcəyim və bu, mənim üçün böyük şərəfdir.

Bildiyimiz kimi, 2003-cü ilə Azərbaycan muğamı YUNESKO-nun başarıyyətin mənəvi və şifahi modəni irsini daxil edilmişdir. Lakin indiki sahənin əsas məqsədlərindən biri məhz təhsilə bağlıdır. Yəni Azərbaycanla bu sahədə əməkdaşlığınıza daha da genişləndirmək istəyirik. Artıq bizim Azərbaycanla texniki və peşə, informasiya və kommunikasiya texnologiyaları sahəsində geniş əməkdaşlığımız var və bu YUNESKO-nun iki qurumunun, - texniki və peşə təhsili və təlimi üzrə mərkəzi (Bonnda yerləşir) və Moskvada yerləşən təhsildə informasiya texnologiyaları strukturu, - xətti ilə həyata keçirilir.

Eyni zamanda, YUNESKO hanı üçün təhsil təşəbbüsünü həyata keçirir. 2005-ci ilə irəli sərülmiş və təşəbbüsündə YUNESKO-nun davamlı inkişaf layihəsinə yönəldilmiş təhsil programının yerinə yetirilməsi çox ənənəli yer tutur. Bu programda 2005-2014-sü il qədər təhsil on illiyinin keçirilməsi qərara alınmışdır və YUNESKO bu sahədə əsas rol oynayacaq təşkilatlardan biridir. Bu məqsədə hazırda biz hərtərəfli plan üzərində işləyirik.

Bilirik ki, Azərbaycan bu təşəbbüsə qoşulan əsas tərəfdəşlərdən biri olacaq və davamlı inkişafına yönəldilmiş proqramları dəstəkləyəcəkdir. Bu il Prezident İlham Əliyev tərəfindən yüksək şəhəriyyətə malik olan təhsil komissiyası yaradılmışdır. Komissiyanın əsas vəzifəsi təhsilin bütün aspektlərini yaxşılaşdırmaq və dünya standartlarına uyğun bir şəkildə galitməkdir. Bunun üçün Azərbaycanda mövcud olan təhsil sisteminin güclü və zəif tərəfləri dərindən öyrəniləcək və təhsilin yaxşılaşdırılmasına dair aparılacaq işlərin istiqamətləri mütiyyənətləşdiriləcək.

Bu il iyulun 6-da YUNESKO Parisdə təhsil sisteminin davamlı in-

kişəsinə yönəldilmiş islahatlara bəsər olunmuş bir konfrans keçirilmişdir. Konfrans Azərbaycanın təhsil naziri tərəfindən də dəstəklənmişdir. Azərbaycandakı indiki konfrans çox vaxtında keçirilən bir tədbirdir. Azərbaycanda təhsil sistemi sahəsində çox nəzərəçarpan müsbət dəyişikliklər baş vermişdir. Bununla əlaqədar biz çox dərin müzakirələr aparmışdıq və bu müzakirələr zamanı Azərbaycanda təhsilin bütün aspektləri nəzərdən keçirilmişdir.

Biz bilirik ki, Azərbaycan çox böyük problemlərlə rastlaşmışdır. Bununla belə, bəzi problemlər var və əgər indi onların üzərində işləməsək, uzunmüddəli perspektivdə bu problemlər ölkənin təhsil sistemini və iqtisadi inkişafına çox mənfi təsir göstərə bilər. Artıq biza verilən məlumatda görə, xüsusən orta məktəblərdə davamlılığın azalması müşahidə olunur. Ümumiyyətə, müəllimlik metodikalarına yənidən baxılmalıdır. Təhsil mühitinin pisloşması ilə müşahidə olunan bəzi aspektlər mövcuddur. İnfomasiya texnologiyalarının olmaması böyük bir problemdir. Son bir neçə il ərzində Azərbaycanda çox ölçülü-biçilmiş makroqlıslı siyaset aparıldığını görə və neft sektoruna qoyulan sərmayələr sayısında ittizimlərə gələn bir neçə il ərzində ölkədə ÜMD-in 3 dəfə artacağı gözlənilir. Ümidvarıq ki, nellər sənayesindən əldə olunan galirlər çox düşünülmüş şəkildə istifadə olunacaq, ölkənin insan potensialının güclənməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan siyaset bizdə nikbinlik doğurur.

Bu konfransda biz Azərbaycanda təhsil islahatına yönəldilmiş tədbirlər haqqında daha geniş məlumat almaq istərdik. Bütün bunlar Parisdə müzakirə olunan məsələlərin mənşəti davamlı olacaq və davamlı inkişafə yönəldilmiş təhsil on illiyinin əsas məqsədlərini Azərbaycanda tətbiq etmək niyyəti gündür. Öz tərəfinizdən sizə islahatlarımızda hərtərəfli yardım göstərəcəyik. Son müzakirələrimizin nəticəsi olaraq, Azərbaycan hökuməti ilə əməkdaşğa dair memorandum

inzalayacağımız. Bizim asas prioritetlerimiz strateji planlaşdırma və təhsilin idarəetimini. Təhsil əldə etmək imkanlarında hərəkətlik, təhsilin keyfiyyəti, asas texniki və peşə vərdişləri, yüksək informasiya və kommunikasiya texnologiyalarının təhsilə tətbiqi və təhsildə beynəlxalq əməkdaşlığıdır.

Azərbaycana bu safərimin asas məqsədləri Azərbaycanda keçirilən təhsil istahallarının izlənməsi və təhlili və bunun əsasında Təhsil Nazirliyinin ümumi maruzasını hazırlamaqdır.

Mən ümidiyəm ki, sizin keçmişdə əldə etdiyiniz nəqliyyotlər bu konfransda müzakirə olunacaqdır. Lakin bununla yanaşı, mövcud olan problemlər haqqında geniş fikir mübadiləsi ediləcək və bu da aparılan istahalları daha da istiqamətləndirəcəkdir. Konfransın nötiçələrinə əsasən, YUNESKO-nun gələcəkdə Azərbaycana göstərəcək yardımın istiqamətlərini müəyyənləşdirəcəyik.

Diqqətinizə görə sağ olun.

Sonra çıxış edən təhsil naziri Misir Mərdanov xatırladı ki, bu, YUNESKO-nun xoşməramlı safəri Mehriban xanımın təşəbbüsü ilə Təhsil Nazirliyinin YUNESKO ilə birgə keçirdiyi ikinci konfransdır. İlk tədbir Parisdə olmuşdur. YUNESKO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə tədbirlər ilk dəfə məhz Azərbaycanla bağlı keçirilir.

Nazir dedi ki, ümummilli Liderimiz Heydər Əliyev tərəfindən asası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasetin sənədində təhsil sahəsində də ciddi irəliləyişə nail olunmuş, xüsusilə beynəlxalq əlaqələrinə xeyli genişlənmüşdür. Hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3500-dək tələbə təhsil alır. Dünyanın aparıcı universitetlərində Azərbaycanın orta

məktəblərinin bitirmiş 3000-dən artıq gənc ölkəmiz üçün zaruri ixtisaslara yiyələnir. Təhsil Nazirliyi dönyanın 30-dək ölkəsi ilə əlaqələr yaratmışdır. 20-dən artıq beynəlxalq təşkilatla 60-dan çox birgə layihə və proqramlar həyata keçirir.

Beynəlxalq əlaqələrdə YUNESKO ilə əməkdaşlığı xüsusilə vurğulanın nazir bu sahədə əməkdaşlığın 5 istiqamətini sadaladı. Habelə Avropa ali təhsil sisteminə integrasiya istiqamətlində görülən işlərdən danışdı, o cümlədən bu ilin mayında Azərbaycanın Boloniya prosesi-nə qosuldugunu bildirdi.

Azərbaycan təhsilinin inkişafına mənfi təsir göstərən sabablərdən danışan M.Mərdanov Ermanistannın Azərbaycana hərbi təcavüzünün ağır nöticələrini xüsusilə vurğuladı. Bildirdi ki, bu təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ümumilikdə 1000-ə yaxın təhsil müəssisəsi dağıdılmış, 115 min şagird, 16 minə yaxın müəllim məcburi köçküň düşmüşdür. Dünya praktikasında Azərbaycan yeganə ölkədir ki, böyük çatınlıklarla baxmayıaraq, işğal edilmiş ərazilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və zoruri şərait yaratmaq mümkün olmasa da, ölkənin müxtəlif bölgələrində həmin məktəblərin fəaliyyətini və köçküñ uşaqların təhsilini təşkil etmişdir.

Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın həyata keçirilməsindən səhəbat açan nazir dedi ki, hazırda programın III mərhəlösündə nəzərdə tutulan tədbirlər reallaşdırılır. 2002-ci ildən başlayaraq təhsilin ən ciddi problemləri ilə bağlı inkişaf programının işlanıb hazırlanması və həyata keçirilməsinə üstünlük verilir. Hazırda təhsil sisteminin müxtəlif sahələri üzrə ümumilikdə 15 program mövcuddur. Onların 16-sı həyata keçirilir. 5-ü təsdiq, 6-sı hazırlanma mərhəlösündədir.

1998-2005-ci illərdə 50219 yerlik 201 yeni məktəb binası tikilmişdir. YUNESKO-nun xoşməramlı safəri Mehriban xanım Əliyeva-

nun əşəbbiüsü və təşkilatçılığı ilə xüsusi qayğıya chtiyacı olan usaqların təhsil allığı 25 müəssisə osaslı şəkildə bərpa edilmişdir. Həydar Əliyev Fondu kənd rayonlarında yerləşən və qoza vəziyyətində olan 152 məktəb üçün yeni binalar tikilməsi üzrə xüsusi program hazırlanmışdır və bu istiqamətdə intensiv iş gedir.

Son üç ildə ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri dörsliklər pulsuz təmin edilmişdir. Bununla da postsovət məkanında, Azərbaycan şagirdlərin dörsliklər pulsuz təmin edilməsini reallaşdırıran yeganə ölkə olmuşdur.

İslahat cərçivəsində ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi sahəsində eksperimentlərə başlanılmışdır. 59 pilot məktəbinə maliyyə müstəqilliyi verilmişdir, adambaşına maliyyələşdirme mexanizmi si-naqdan keçirilir. Eksperimentin nəticələrinə əsasən, bu yeniliyin təhsilin keyfiyyətinin yüksəldilməsinə real təsiri yoxlanacaq, müsbət nəticələr əldə olunarsa, ikinci mərhələdə bu təcrübənin coğrafiyası genişlənəcək. Üçüncü mərhələdə isə maliyyə islahati bütün ölkəni əhatə edəcəkdir. Nazir çıxışının sonunda əmin olduğunu vurğuladı ki, YUNESKO ilə imzalanacaq memorandum təhsil sahəsində Azərbaycan - YUNESKO əməkdaşlığında yeni mərhələnin başlangıcı olacaqdır.

BMT-nin Azərbaycandakı rezident-əlaqoləndiricisi MARKO BORSOTTI çıxışında vurğuladı ki, təhsilli yoxsullığın azaldılması arasında əşkar əlaqə vardır. Çünkü təhsil səviyyəsi artırıqca, işsizlik azalır. Azərbaycanın istori clında, isterse də təhsildə çox gözəl və müsbət tarixi əmənələri vardır. Məsələn, Dövlət Neft Akademiyası və Bakı Dövlət Universiteti dünya miqyasında şöhrət qazanmış tədris ocaqlarıdır. Azərbaycan camiiyyətində həmişə təhsilə çox böyük diqqət yetirilmiş, burada çox böyük mədəni mühit yaradılmışdır.

Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir ölkədir. Cənab Prezident tərəfindən təhsil komissiyasının yaradılması, söz-

süz ki, göləcəkdə bu sahədə işlərin aparılması üçün çox gözəl zəmin yaradır. Təhsilin keyfiyyətinin artırılması ciddi məsələdir. Azərbaycanın say göstəriciləri çox gözəldir. Lakin indi keyfiyyətə Tükir verilməlidir. Bu baxından idarəetmənin yaxşılaşdırılması əsas principlərdən biridir. Təhsil sisteminde idarəetməyə diqqət yetirilməsi və bu sistemin dəha səmərəli, dəha yüksək nəticələrə yönəldilməsi, zənnimə, böyük önem kəsb edir.

İqtisadi sistemin tələblərinə uyğun olaraq təhsil sisteminin yenidən qurulması məsləsi çox vacibdir. Bu müxtəlif amillərin iqtisadi tələblərə uyğun olaraq nəzərə alınması ölkənin xeyrinə olacaqdır. Azərbaycan üçün bəzi məslələr birinci dərəcəli məqsəd deyildir. Məsələn, ibtidai məktəblərə uşaqların az gəlməsi Azərbaycan üçün elə bir problem deyildir. Lakin bununla belə təhsil sahəsində problemlər mövəuddür. Ancaq orta məktəblərin şagirdlərinin sayında qızların səviyyəsinin saxlanması çox vacibdir. Çünkü açıq etiraf etməliyəm ki, ölkənin bəzi rayonlarında qızların məktəblərdən təz çıxarılması özünlü bürüzə verir.

Eyni vaxtda, tədris proqramlarının təkmilləşdirilməsi mühüm məsləhətdəndir. Bu, qlobal iqtisadiyyata integrasiyanı çox vacib amillərindən biridir. Bundan əlavə, informasiya texnologiyalarının təhsilin bütün sahələrində, bütün mərhələrdə tətbiq edilməsi ölkənin və iqtisadiyyatın goləcək ehtiyaclarını ödəmək üçün çox vacibdir. Universitetlərlə tədqiqat mərkəzləri arasında əməkdaşlıq yeni təkan almazıdır. Aərbaycandan xaricə göndərilən tələbələrin sayı artırmaq lazımdır. Bu da ölkənin goləcək inkişafına müsbət təsir göstərər. Gözəl əmənələrə malik ölkə kimi Azərbaycanın goləcəkdə öz təhsil və mədəni səviyyəsini dəha da artırması üçün bütün imkanlara malik olduğunu vurğulayan cənab Borsotti dedi ki, bu, goləcəyə nilsibin baxmağa imkan verir. Bununla yanaşı, digər ölkələrin də bu sahədə təcrübəsinə diqqət yetirilməlidir. Çünkü təhsil goləcək nəsillərin yaradıl-

masına yönəldilmiş asas sahədir.

Bağ nazırın müavini. Dövlətçəqçinkomun sədri Əli Həsənov çıxısında YUNESKO-nun baş direktorunun bir sıra xoşməramlı safirlərlə birləşdikdə Azərbaycana səfərini Azərbaycan xalqına və YUNESKO-nun xoşməramlı safiri. Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyevaya sonnimi mütnasibotin təzahürü kimi qiyamətləndirdi.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişesinin agrılı nəticələrini xatırladan Əli Həsənov dedi ki, hazırda dünyada olan 19 milyon nəfərdən çox qəçqin-köcögünün 5%-i Azərbaycanın payına düşür. Ermenistannı işğal etdiyi Azərbaycan ərazilrinə vurduğu ziyan təxminən 6 milyard ABŞ dolları həcmində hesablanır. Təhsil salıncına çox ciddi zorba daymışdır. 1000-dən çox təhsil müəssisəsi işğal zamanında qalmış və dağıdılmışdır. Bu gün əraziləri işğal olunmuş rayonlar üzrə 687 məktəb, 61 məktəbəqədar və 51 məktəbdənənar təbiyə müəssisəsi fəaliyyət göstərir. Həmin tədris ocaqlarında 93 min şagird təhsil alır, onların təlim-təbiyəsi ilə 17 min müəllim işşək olur. Bu məktəblərdə təhsil alan şagirdlərin hamısı pulsuz dərsliklərlə təmin olunur. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr da 5200 şagird yerlik 18 orta məktəb, 600 yerlik 18 uşaq bağçası təklib istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq səroncanuna əsasən məcburi köçkünlərin ailələri üçün hazırda yeni salınan 15 qəsəbədə 2 min şagird yerlik 15 məktəb, 175 yerlik 5 uşaq bağçası tikilir.

Məcburi köçkünlərinin maddi-texniki bazalarının yaxşılaşdırılmasında ABŞ-in, Yaponiyanın Azərbaycandakı səfirlikləri, BMT-nin, YUNİSEF-in, ABŞ-in Beynəlxalq İnnişaf Agentliyinin, digor beynəlxalq humanitar təşkilatların Azərbaycandakı nümayəndəlikləri da yaxından iştirak edirlər.

Natiq dedi ki, bütün bunlarla yanaşı, əraziləri işğal olunmuş rayonlarda ümumtəhsil məktəblərində çox ciddi problemlər da mövcud-

dur. Onların böyük əksoriyyəti yerli məktəblərin nəzdində, eləcə də tədris üçün yararlı olmayan binalarda dözləməz şəraitdə fəaliyyət göstərir, maddi-texniki bazası xeyli aşağıdır, məktəb avadanlığı, sinif otaqları çatışır.

YUNESKO-nun xoşməramlı safiri, Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəçqin və məcburi köçkünlər uşaqların təhsil problemləri ilə əlaqədar məruzə hazırlamaq məqsədi ilə 2005-ci ilin mayında ölkəmizdə saforda olan YUNESKO-nun nümayəndələri də Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkünlərin məktəblərinin fəaliyyəti ilə tanışlıq zamanı bütün bu problemlərin canlı şahidi oldular.

Lakin şəraitdən dözləməzliyinə baxmayaraq, məcburi köçkünlərin şagirdlərin təhsilsə həvəsi yüksək olaraq qalır. Məhz bunun nəticəsidir ki, məcburi köçkünlərin məktəblərinin mənzənləri arasında ali və orta ixtisaslı acaqlarına qəbul olunanların sayı digər məktəblərlə müqayisədə heç də aşağı soviyyədə deyildir. Təkcə keçən ilde 4 min nəfərdən çox qəçqin və məcburi köçkünlər uşaqları ali məktəbə daxil olmuşdur.

İllkin hesablamalara görə, bu il onların sayı 5 min nəfərdən çoxdur. Bizim dövər olduğumuz problemin dünyada analoqu olmadığı kimi, müasir tələblərə cavab verməyən məktəblərdə təhsil alan qəçqin və məcburi köçkünlərin təhsilsə yüksək göstəricilər əldə etməsinin də, yəqin ki, dünyada analoqu yoxdur. Bunun özü Azərbaycan gəncərinin təhsilsə olan marağına ayani sübutdur. Natiq daha sonra dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxtdan qəçqin və məcburi köçkünlərin üzvləşdikləri çoxsaylı problemlərin dünya içtimaiyyətinə çatdırılması və onların həllino daim diqqətlə yanaşır. Bu gün keçirilən konfrans da bunun konkret ifadəsidir. Bu diqqət və qayğıya görə, məcburi köçkünlər adından fondun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban xanım Əliyevaya dörin

minnətdər həqimizi bildirir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyirik. Azərbaycanda təhsil problemlərinə diqqət yetirdiyinə görə YUNESKO-nun baş direktoru canab Koisiro Matsuuraya bir dəha təşəkkür edir və ümidi var olduğumu bildirirəm ki, ölkəmizdəki qacqın və məcburi köçkü uşaqların təhsil problemlərini həllində bugünkü tədbir əhəmiyyətli rol oynayacaq və YUNESKO da bu müümü işdə biza daim yardımçı olacaqdır.

Sonra cənab Koisiro Matsuura və nazir Misir Mərdanov YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığı dair memorandum imzaladılar.

Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva konfransın geniş iclasına yekun vurdur:

- Bu gün biz Azərbaycan təhsilinin problemlərini birlikdə müzakirə edərək fikir birliyi nümayiş etdirdik. Mən inanıram ki, bu fikir birliyi biza gələcəkdə bütün problemlərin həllində yardım edəcək, əməniyimizdə böyük rol oynayacaq.

Konfrans iştirakçıları latın qrafikası ilə nəşr edilmiş kitabların sərgisində baxdlar. Tədbir iştirakçılarına hədiyyə olaraq Azərbaycan Mədəniyyətinin Dostları Fonduunun vasiisi ilə YUNESKO-nun baş direktoru Koisiro Matsuuranın Azərbaycan dilində çapdan çıxmış "Qu'ruevələr salnaməsi" kitabı paylandı. Sonra konfrans iştirakçıları xatira şəkli çəkdirdi. Qonaqlar "Gülüstan" sarayından Bakının mənzərosunu seyr etdilər.

Fasilədən sonra konfrans öz işini Bakı Dövlət Universitetində və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bölmə iclaslarında davam etdirdi, müxtəlif mövzularda diniñənilən məruzələr ətrafında müzakirələr aparıldı.

25 avqust 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ MEHРИBAN ƏLİYEVANIN YUNESKO-NUN BAŞ DİREKTORUNUN XANIMI TAKAKA MATSUURA İLƏ GÖRÜŞÜ

Avgustun 24-də Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva YUNESKO-nun baş direktorunun xanımı Takaka Matsuura ilə görüşmüdü.

Söhbət zamanı Mehriban Əliyeva ölkəmizdə gedən içliami-siyasi proseslərdə qadınların rolu barədə qonağa məlumat verdi. Azərbaycanda gender siyasətinin uğuru tətbiq olunduğunu söyləyan Mehriban xanım qadınların Milli Məclisdə və yüksək dövlət vəzifələrində təmsil olunmalarına dair coxşaylı misallar götirdi.

Mehriban Əliyeva Azərbaycanda elmin, mədəni irlisin qorunması və təbliğində YUNESKO-nun dəstəyini yüksək qiymətləndirdi.

Xanım Takaka Matsuura Bakıda keçirdikləri görüşlərdən aldığı təəssüratları bəllişdirdi. O, müstəqillikəldə edəndən sonra Azərbaycanda baş verən köklü döyişikliklərin öz ölkəsində maraqla izləndiyini söylədi, YUNESKO-nun Azərbaycana diqqət yetirməsinin təsadüfi olmadığını bildirdi.

25 avqust 2005-ci il

YUNESKO-nun BAŞ DİREKTORU KOİŞİRO MATSUURA İÇƏRİŞƏHƏRLƏ TANIŞ OLMUŞDUR

YUNESKO-nun baş direktoru Koishiro Matsuura və ölkəmizə səfərda onu müsayiat edən xoşməramlı səfirlər Bakının qədim güşəsi İçərişəhərlə tanış olmuşlar.

Şirvanşahlar sarayı qarşısında qonaqları Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qarşıladı. İlk tanışlıq "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarix-memarlıq muzey-qoruğundan başlandı. Qonaqlara məlumat verildi ki, XV əsrin yadigarı olan Şirvanşahlar sarayı Azərbaycan memarlığının incilərindən biridir. O. İçərişəhərin ən yüksək nöqtəsində tikiilmişdir. Üç həyət-terrəsda yerləşən ansambla dənizdən baxdıqda onun gözəl bir manzərəsi açılır. Muzey-qoruqla tanışlıqdan sonra cənab Matsuura rəy-kitabına ürkən sözlərini yazi.

Qonaqlar sonra "Azərxalça" İstehsal Birliyinin İçərişəhərdəki sevincə gələrək, Azərbaycan xalçaçılarının işi ilə tanış oldular. Sonra qonaqlar Məltan kərvansarasında çay süfrəsinə davət olundular, burada Azərbaycan musiqisini dinlədilər. YUNESKO-nun baş direktoru Koishiro Matsuuraya qədim musiqi alətlərinə dair kitab və disk hadiyyə olundu. Cənab Matsuura və nümayandı heyətinin üzvləri qonaqpərvərliyə görə Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya münəmtədarlıqlarını bildirdilər. İçərişəhərdə gözəti qədim Qız qalası ilə tanışlıqla başa çatdı.

25 avqust 2005-ci il

YUNESKO-nun BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN AZƏRBAYCANA SƏFƏRİ

QOBUSTAN DÖVLƏT TARİXİ BƏDİİ QORUĞU İLƏ TANIŞLIQ

Avqustun 25-də YUNESKO-nun baş direktoru Koishiro Matsuura, xanımı və YUNESKO-nun nümayandı heyətinin üzvləri Qobustan Dövlət Tarixi Bədi qoruğunda olmuşlar.

Burada qonaqları Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva səmimiyyətlə qarşıladı.

YUNESKO-nun baş direktoru, xoşməramlı səfirlər əvvəlcə sərgi ilə tanış oldular. Qobustandakı qədim qayaüstü təsvirlərin fotoskiləri, arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri qonaqlarda böyük maraq doğurdı. Onlar Qobustanda tikiləcək muzey binasının layihəsi ilə də tanış oldular. AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi müəllifi olduğu layihə haqqında ətraflı məlumat verdi.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüləoğlu cənab Koishiro Matsuuraya xaturlatdı ki, 3 il əvvəl biz Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil olunması məsəlesi ilə bağlı müraciət etmişik. Qobustan dünyada kifayət qədər maşhur olmasına baxmayaraq, müraciətimizə müsbət cavab verilməyibdir. Cənab Koishiro Matsuura dedi ki, bunun səhəbi müraciətdə lazımi sonadların olmamasıdır. O, Qobustanın YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilməsinə bütün lazımi köməyin göstəriləcəyini bildirdi.

Mehriban xanım Əliyeva vurguladı ki, bütün məsələlər yaxın vaxtlarda həll olunacaq, lazımi sənədlər toplanacaq və YUNESKO-ya göndəriləcəkdir. Biz çox sobirsizliklə gözlöyirdik ki, YUNESKO-nun baş direktoru buraya gəlsin və Qobustan abidələri ilə tanış olsun. Cənubi Qobustan, həqiqəton da, dünya miqyasında abidədir.

Söhbət əsnasında bildirildi ki, qonaqların burada tanış olduğu sərgi Avropa Şurasında da göstərilmişdir. Orada sərginin bir həftə nümayiş etdirilməsi nəzərdə tutulmuşdu. Amma maraq çox olduğuna görə bu müddət iki həftəyədək uzadılmışdı. Bu sərginin YUNESKO-nun iqtamətgahında da təşkil edilməsi məqsədouğun olardı. Cənab Koişiro Matsuura bu fikri müsbət qarşılıqlı və Qobustanın dünya mədəni irsi siyahısına daxil olunması ilə bağlı dedi ki, hesab edirəm, buda fəali müraciətiniz uğurlu olacaqdır.

Sonra qonaqlar Qobustan qoruğunu gəzdilər, yaşı on min illilərlə ölçülən və xalqımızın qədim mədəniyyətdindən xəbər verən qayaüstü təsvirləri biləvəsət seyr etdilər.

Azərbaycanın xalq artisti Sadıq Zərbəliyevin "Qavaldaş"da ifa etdiyi musiqi isə qonaqlarda çox böyük heyət doğurdu və onlar bunu alqışlarla qarşılardılar.

Daha sonra söhbət çay stüfrosi arxasında davam etdirildi. Qoruqla tanışından xatirə olaraq qonaqlara "Qobustan.Qayaüstü rəsmlər" kitabı hədiyyə edildi.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura qoruğun rəy kitabına ürkək sözlərini yazdı.

26 avqust 2005-ci il

**YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ,
TANINMIŞ ARGENTİNA PİANOÇUSU
MİGEL ANXEL ESTRELLA İNCƏSƏNƏT
MUZEYİNDƏ ÇIXIŞ ETMİŞDİR**

YUNESKO nümayəndə heyatının tərkibində Azərbaycanda safərə olan Argentinanın an sayılıb-seçilən pianoçularından biri. YUNESKO-nun xoşməramlı səfiri Migel Anxel Estrella avqustun 25-də Dövlət İncəsənət Muzeyində ifaçılıq məharətini nümayiş etdirmişdir.

Migel Anxel Estrella ömrü boyu cəmiyyətin on yoxsus təbəqələri arasında musiqiinin təbliği ilə məşğul olmuşdur. Onun YUNESKO ilə əməkdaşlığı 1980-ci ildən başlanılmışdır. Migel Anxel Estrella o vaxtdan bu sahədə səmərəli fəaliyyət göstərir. Argentina pianoçusu BMT-nin təsis etdiyi Nansen mükafatı ilə təltif olunmuşdur.

Konsertin təşkilatçularına müraciətdarlığım bildirən Migel Anxel Estrella sonra toxumın bir saat ərzində Argentina, Fransa, İspaniya, Amerika musiqisindən nümunələr, romantik parçalar ifa etdi.

Migel Anxel Estrellanın çıxışı alqışlarla qarşalandı, ona gül dəstəsi və Azərbaycan musiqiçilərinin əsərlərindən ibarət albom təqdim olundu.

26 avqust 2005-ci il

YUNESKO-nun BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN AZ TV-yə MÜSAHİBƏSİ

YUNESKO-nun baş direktoru Koişiro Matsuura avqustun 25-də Az TV-yə müsahibə vermişdir.

- Cənab baş direktor, ölkəmizə səfərə gəlməzdən əvvəl Azərbaycan haqqında hansı təsvirlərə malik idiniz? Səfər çərçivəsində Azərbaycanla tanışqdan sonra təsəssüratınız necədir? Əvvəlki və indiki təsvirləriniz üst-üstü düşürmü? Yoxsa fərqli məqamlar da oldu?

- Mənim Azərbaycana ilk səfərim beş il önce baş tutmuşdu. İndiki səfərim zamanı bir çox doyişikliklərin şahidi oldum. Xüsusən də demək istəyirəm ki, Azərbaycanın iqtisadiyyatı bu gün rovan qaydada inkişaf etməkdədir. 5-6 il ərzində Azərbaycan hökuməti, xüsusiət nəft sonayesinin inkişafından böyük golirlər əldə etmişdir. Hökumət bu galirləri mahz inkişafə sərf edir.

Azərbaycan sizin rəhbərlik etdiyiniz YUNESKO çərçivəsində hayata keçirilən tədbirlərdə necə iştirak edir?

- Azərbaycan YUNESKO-nun sərcivəsində keçirilən tədbirlərdə gel-geda daha faal iştirak edir. Xüsusilə də mən vurğulamaq istəyirəm ki, ölkənin birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra böyük faaliyyətə başlamışdır. Qişa müddət ərzində o, şifahi və musiqi ənənələrinin təbliğ və qorunması sahəsində böyük xidmətlər göstərmişdir.

Bundan əlavə, Azərbaycan hökumətinin rəsmiləri də YUNESKO səviyyəsində keçirilən tədbirlərə çox faal qoşulurlar. Xüsusilə hazırda Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində aparılan

əməkdaşlıqdan çox memnunam.

- Cənab baş direktor, məlumatdə ki, YUNESKO-nun xoşməramlı səfiri adına dünyada çox az sayıda adam layiq görülmüşdür. Onlardan biri də öz nəcib və xeyirxah omolları ilə ölkəmizdə böyük rəğbət qazanan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fonduun prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım YUNESKO-nun xoşməramlı səfiri kimi faaliyyətini necə qiymətləndirirsınız?

- Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fonduunu yaradmış və həmin Fonduñ çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki faaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. Bu hadisə bir il bundan əvvəl baş verdi. O, bu vəzifəyə təyin olunduandan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusişləşmiş və musiqi ənənələrinin qorunması sahəsindəki faaliyyətini qeyd edirik. Bu da ki, YUNESKO-da qəbul olunmuş təbirlər desək, qeyri-maddi mədəni irlərin qorunması deməkdir.

Mehriban xanım Əliyeva Azərbaycanın təhsili sahəsində də böyük xidmətlər göstərmişdir. İndi o, nəinki Azərbaycanda, həm də regional məqyasda faaliyyət göstərir.

YUNESKO-nun iki konvensiyası var. Biri maddi mədəni irlə bağlıdır. İki il öncə, 2003-cü ildə qəbul edilmiş konvensiya isə qeyri-maddi mədəni irlərin qorunması ilə bağlıdır və onun təqdimat mərasimi Rusiya Federasiyasının Kazan şəhərində keçirilmişdir. Yaxşı yadımdadır, o vaxt biz regional bir toplantı keçirdik. Azərbaycanın birinci xanımı da həmin toplantıda iştirak etdi və mənim bir dəba imkanıñ oldu ki, onunla şəxşən görüşüm və ikitəroflı əməkdaşlıq məsə-

lələrini müzakirə edək. Bir sözə, yənə demək istəyirəm ki, Mehriban xanım qeyri-maddi mədəni irlsin təbliği və qorunmasında çox faal iştirak edir. Həm regional səviyyədə, həm də qlobal səviyyədə onun xidmətləri çox əhəmiyyətlidir. Mən bunu görməkdən çox şadam.

- Cənab baş direktor, siz bu gün Qobustanda olmusunuz və Mehriban xanım Əliyeva bu qədim tarixi abidənin dünya mədəni irlsiyəsinə salınması barədə təklifi cıxış edibdir. Bu məsələyə münasibətiniz necədir? Yəni gözləmək olarmı ki, yaxın vaxtlarda bu abidə, yəni Qobustan həmin siyahıya salınacaq?

- Bəli, mən bu gün Qobustana səfər etdim. Qobustana səfərim mənə xoş, unudulmaz ləssürat başlıqlıdı. Daşlarda, qayalarda olan təsvirləri görməkdən çox məmənun oldum və bunu özüm üçün çox məraqlı səfər hesab edirəm. Mən o tarixi abidənin çox mühüm cəhətlərini gördüm. Azərbaycanın birincisi xanımı Mehriban Əliyeva təklif etmişdir ki. Qobustan qoruğu da dünya mədəni irlsiyəsinə daxil edilsin. Bu məsələ baxılmaqdadır.

Mən sizə məltiməl vermək istərdim ki: Azərbaycan tərəfindən qaldırılmış bu təşəbbüs əsasında Qobustanın namizədiyi artıq gündəlikdə durur. Lakin bu məsələ ilə bağlı biz sonra Mehriban xanımla, hələ mədəniyyət naziri ilə hərtaraflı müzakirələr apardıqdan sonra hələ bir qərar qəlmişik ki. YUNESKO-nun iki əsas tələbi var və onlar yerinə yetirilməlidir ki, Qobustan həmin siyahıya daxil edilsin. Birinci ondan ibarətdir ki, tarixi abidə olaraq Qobustana aid bütün əsərlər lazımi formada hazırlanmalıdır. İkinci, Qobustanla bağlı hərtaraflı idarəciliş planı hazırlanmalıdır. Bu iki tələb yerinə yetirilərsə, Qobustanın adı həmin siyahıya daxil ediləcəkdir. YUNESKO çərçivəsində Ümumdünya irls Komitəsi var və o, hər il öz iclaslarını keçirir. Sonuncu iclas Conubi Afrikada Durban şəhərində olub, növbəti toplantı isə 2006-ci ilin yayında Litvada keçiriləcəkdir. Mən çox ümidiyərəm ki, bu toplantı zamanı Azərbaycanın mühüm abidəsi sa-

ylan Qobustan da irlsiyəsinə daxil ediləcəkdir.

Bütün hənərları nəzərə alaraq, hesab edirəm ki, biz YUNESKO-nun missiyasını Azərbaycanaya göndərəcəyik. Yəni ekspertlər öz, azərbaycanlı hömkarlarına Qobustana aid əsərlərin tərtibatında texniki yardım göstərsinlər ki, biz istədiyimizə nail ola bilək. Mən tam əminliyimi bildirmək istəyirəm ki, dediyim iki tələb yerinə yetirildikdən sonra komitənin iclasında qərar qəbul ediləcək ki, Qobustanın adı dünya mədəni irlsiyəsinə daxil edilsin.

- Artıq bütün dünyaya məlumatdır ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistən tərəfindən işğal olunub və həmin əraziləki xeyli sayıda qədim tarixi abidələr ermənilər tərəfindən dağıdırılmışdır. YUNESKO-nun bu məsələyə eiddi reaksiyasını gözləmək olarmı və Siz bu sahədə Azərbaycanə hansı yardımları edə biləcəksiniz.

- Ən təcili məsələ ondan ibarətdir ki, münaqişə təzliklə dincə yolla öz həllini tapşın. Mən hesab edirəm ki, bu münaqişənin aradan qaldırılması BMT tərəfindən qəbul olunmuş dörd qətnamə əsasında baş vermelidir. YUNESKO-nun əsas məramı ondan ibarətdir ki, dünyənin istənilən yerində hər hansı mədəni abidə qorunsun. Mən bu münaqişə natiqəsində bir milyondan artıq azərbaycanlı qacqın və məcburi köçkünün çox ağır və çətin vəziyyətdə yaşamasından məyusluğunu bildirirəm. Bu günlərdə də onların əzab-əziyyətləri davam edir. Ümid edirəm ki, bu məsələ BMT-nin qətnamələri əsasında öz həllini tapa-caq və bundan sonra, şübhəsiz ki, YUNESKO hömkən abidələrin qorunması ilə bağlı daha qəti və daha konkret formada hansısa tədbir gərə bilər.

YUNESKO dünyənin istənilən ölkəsində tarix və mədəniyyət abidələrinin dağıdırılmasının əleyhinədir və bu, qəbul edilməzdir. Çünkü YUNESKO çərçivəsində bir sira konvensiyalar qəbul olunubdur. Mən maddi-mədəni irlsin qorunması ilə bağlı 1972-ci ildə qəbul edil-

mış Konvensiyamı xatırlatmaq istəyirəm. Həmin Konvensiyamı eyni zamanda Qobustana, İçərişəhər də aid etmək olar və bildiyiniz kimi. İçərişəhər artıq dünya mədəni irs siyahısındadır. Digər konvensiyalar da var, məsələn, Haqqada qəbul olunmuş 1954-cü il Konvensiyası. Yəni hüquqi mexanizmlər var, lakin dediyiniz abidələrin qorunması sahəsində YUNESKO-nun səmərəli fəaliyyəti, iş görməsi üçün ilk şərt odur ki, münaqışa dinc yolla, sülh yolu ilə öz həllini tap-sın.

- Cənab baş direktor, Azərbaycana səfərinizdən razı qaldınız-mı? Bu səfər Azərbaycan-YUNESKO əməkdaşlığının perspektivinə nə vərə biləcək?

- Mən Azərbaycana ikinci səfərindən çox razıyam. Eyni zamanda, ilk səfərindən də çox məmənnun qalmadım. Azərbaycana ilk səfərim 2000-ci ilin aprel ayında baş tutdu, çox maraqlı keçdi. Lakin indiki səfərim daha səmərəli və daha faydalıdır. Əgər biz YUNESKO və Azərbaycan arasında əməkdaşlığın perspektiv həqqında danışsaq, mən onu deyə bilirom ki, biz Azərbaycanın təhsil sistemində islahatların aparılmasında ölkənəza yardım göstərməyi planlaşdırırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev məni qəbul edəndə onun təhsil məsələsinə birincə dərəcəli əhəmiyyət verdiyini eşitməkdən çox şad oldum. Cənab Prezident mənə məlumat verdi ki, ölkənin hündür vəsaitinin 20%-dən çoxu məhz Azərbaycanda təhsil problemlərinə, təhsil məsələlərinə sərf olunur. Bu da çox təqdirdəlayiq hadisədir. Cənab Prezident öz fikirlərində, öz mövqeyində çox qətidir ki, Azərbaycanın təhsil sistemində islahatlar aparılmalıdır və gəncər üçün keyfiyyətli təhsil təmin olunmalıdır. Bu baxımdan bir daha demək istəyirəm ki, BMT-nin Elm, Təhsil və Mədəniyyət Məsələləri Təşkilatı, YUNESKO Azərbaycana yeni bir missiya ilə galəcəkdir. Ekspertlərimiz Azərbaycana gəlib öz həmkarları ilə təhsil sahəsində birləşə işləyəcəklər ki, lazımi nəticələr əldə olunsun. YUNESKO ilə Azərbaycan

arasında elmi və kommunikasiya texnologiyaları sahələrində də əməkdaşlıq aparılı bilər. Lakin mənim səfərinin yekunları həqqında danışsaq, hazırda əməkdaşlığımızın iki əsas istiqaməti mədəniyyət və təhsil sahəsi olacaqdır.

- Mütəsəhibəyə görə təşəkkür edirik.

ATƏŞGAHDA UNUDULMAZ KONSERT

Avqustun 25-də Suraxanıdaqı qədim Atəsgah məbədində ölkəmizdə rəsmi səfərdə olan YUNESKO-nun baş direktoru Koisiro Matsuuramın, onun xanımının, YUNESKO-nun xoş məramlı səfirlərinin şorəsinə Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük konsert olmuşdur.

Qəsəbə sakinləri YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevəni hərarətlə, gül-cicəklə qarşılıqlı. Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koisiro Matsuuramı və xanımını samimiyyətlə qarşıladı. Hörmətli qonağı və xanımına gül dəstələri təqdim edildi. Geniş konsert programında səslənən mahnı və müğamlar, oynaq rəqs havaları qonaqlarda Azərbaycanın zəngin mədəniyyətinin müsbüm qollarından biri haqqında oyani təsəvvür yaradırdı. Konsert boyu məbədin divarındaki geniş ekrannda Azərbaycanın təbiətini, tarixi abidələrinin əks eldirən sonədli kinokadrlar bu təssəfratı daha da gücləndirirdi.

Mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə YUNESKO-nun baş direktoru Koisiro Matsuuramın "Şöhrət" ordeni ilə təltif olunmasının böyük rəziləq hissi ilə qarşılandığını vurğuladı, onu ölkəmizin elm, mədəniyyət, təhsil işçiləri adından təbrih etdi. Nazir YUNESKO-nun xoşməramlı səfiri, məşhur skripləçi İvri Gitlisin ad günü olduğunu bildirərək, qocaman sonəcəyi təbrüklerini yetirdi və onu sohnəyə dəvət etdi. İvri Gitlis öz qısa çıxışında avqustun 25-nin dövriyinin bir çox tanınmış simalarının, gözəl sanatçıların, məşhur insanların doğum günü olduğunu vurğuladı və dedi ki, bu insanlar içərisində Azərbay-





canın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva da var. Mehriban xanım bütün xoşməramlı səfirlər, YUNESKO ailəsi adından təbrik edən İvri Gitlis onu müsiqi ilə salamladı.

Konsert atəşfəsanlıqla başa çatdı.

Atəsgahın höyətində rəqs edənlər Mehriban xanımı, qızları Leyla və Arzunu, cənab Koişiro Matsuura və xanumunu, xoşməramlı səfirləri də rəqsa davət etdilər.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura bu konsertin onun və sofor yoldaşlarının qolbində silinməz iş qoyduğunu, Azərbaycanın zöngül tarixi və mədəniyyəti, müsiqisi ilə daha dərindən tanış olmağa imkan yaratdığını söylədi, bu xoş anları onlara baxış edən Mehriban xanıma öz minnətdarlığını, ad günü münasibatılı an xoş arzularını bildirdi. Mehriban xanım Əliyeva xoş sözlər və təbriklərə görə YUNESKO-nun baş direktoruna təşəkkürünü bildirdi, ona Bakıya səfərinə öks etdirən fotoalbum hədiyyə etdi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, xarici ölkələrin respublikamızdakı səfirləri, yaradıcı ziyahıların nümayəndələri konsertdə olmuşlar.

26 avqust 2005-ci il



“BİRİNCİ LEDİ”- PREZİDENTİN SİMASI

MEHРИBAN ƏLİYЕVА

Azərbaycanda “birinci xanım” institutunun formalasdırılması məhz Mehriban Əliyevannın adı ilə bağlıdır. Mehriban xanım “birinci xanım” imicinə Qorb füsülu gətirməklə, özünü ledi kimi təsdiqlədi. Məliz Mehriban Əliyevannın fəaliyyəti sayəsində bu sahə ietimaiyyətin diqqətinə golub. Həzırkı “birinci xanım”ın fəaliyyəti və bir sira addımları prezident İlham Əliyevə sözün həqiqi mənasında dəstək olmaqla yanşı, həm də onun piarında əhəmiyyətli rol oynayıb və müsbət nəticələr verib.

Xarıcedə də İlham Əliyevin müsbət imicinin formalasmasında xanımı Mehriban Əliyevannın önəmli rolü var. İstər şoxsi, istərsə də möhdud dairələrdə aparılan söhbətlərdə dövlət başçısının adı onun “gözəl, cəzibədar və ağıllı xanımı” ilə birgə hallanur.

Mehriban xanının İlham Əliyevin müsbət imicinin formalasması istiqamətində fəaliyyəti yalnız onun hakimiyyətinin ilk günlərində yox, həzər Milli Məclisin deputatı kimi böyük siyasetə qoşulduğu ilk vaxtlarda özünü bürüzu verib. İlham Əliyevin ailə üzvləri ilə ietimaiyyət arasında görünüşü onun nümunəvi ailə başçısı imicini formalasdırır, onların gözəl zahiri görkəmi isə comiyyətə şüuraltı müsbət təsir göstərərkən İlham Əliyevin uğurlu siyasi imicini yaradır.

İlham Əliyevin qızı Leylannın öz anasının ietimai fəallığını bölüşməsi, bununla da dolayısı ilə birinci ledi və mənəvi dəstək verməsi də diqqəti cəlb edir. (Yeri gohmışkən, ABŞ prezidentinin böyük qızı Barbara Bush da Qırımızı Xaç Komitəsinə yardım məqsədilə təşəbbüsçü kimi

təmənur. O. QİQS və digər xəstəliklərdən azıyyət çəkən usaqlara yardım məqsədi ilə Cənubi Afrikada humanitar yardım aksiyası həyata keçirir. Ona bu fəaliyyətində anas Lora və kiçik bacısı Cenna da dəstək verirlər). Etiraf etmək lazımdır ki, Leyla Heydər Əliyevin digər nəvərləri ilə müqayisədə comiyyətdə dəha yüksək nüfuzlu malikdir. Zamanın tolobi ilə bir çox dəyərlərin dəyişdiyi, o cümlədən də Azərbaycan mentalitetinin müəyyən deformasiyalara uğradığı bir zamannda Leyla sanki mentalitetimizdən daha sağlam dəyərlərini özündə cəmləşdirib. Görünür, əksar yaşlılarından forqlı şoxsiyyətinin formalasmasına Leylanın pocziyaya marağı da müəyyən rol oynayıb. Bundan daşqa, babasının doñın gündündə durmadan göz yaşları axıltması və Baba itkişinə həssashiş Leylanın ietimai roydəki imicinə xüsusi cəalarlar götür. Suyusırın cəhərləri Leyla anasının yanında dayananda anasının zahiri görkəmına xoş eizgilişlər olavaş edir.

Mehriban Əliyevannın “Azərbaycan mədəniyyətinin dostları” Fonduñun prezidenti kimi Azərbaycanın tarixi və nadir mədəniyyət nümunələrinin xarıcedə təhlili işi şəhərindən gördüyü işlər tədricən onun comiyyətdə “birinci ledi” kimi qavramasına əsaslar yaralılmışdır. Buna görə də Mehriban Əliyevannın 2003-cü ilin oktyabr hadisələri zamanı meydanda ağır xəsarət almış azyaşlı usağı xəstəxanada ziyanlı edərək mülalicası ilə bağlı bütün xərcələri öz üzərinə götürməsi onun humanitar-ietimai fəaliyyətinin məntiqi davamını kimi qəbul olundu. Baxmayaraq ki, həmin usağın anasının seçkilərin ilkin nəticələrinə etiraz edənlər sırasında olduğu və meydana da bu məqsədə golidəy barədə məlumatlar var idi. Mehriban xanım bu adını ilə comiyyətdəki siyasi gərginliyə humanist cəalarlar götirdi. Belə bir təhlükəli məqamda M.Əliyeva bu işə qatılmaqla yaradılmış çətin vəziyyətlərdən çıxmışında dövlət başçısına dəstək olduğunu nümayiş etdirdi.

Bu fikirləri Mehriban Əliyevannın bu il iyümun 8-də metronun “Bakı Soveti” stansiyasında baş vermiş qəza zamanı xəsarət alaraq xə-

taxanaya düşmüş şaxslərə qayğı göstərməsinə da aid etmək olar. Nəzərə alınsa ki, həmin arсадı İtaliyada safarədə olan Bakı metropoliteninin rəisi Tağı Əlimadov hadisənə nəticəsində bir nəşrin həlak olması, bir neçə nəşrin isə ağır xəsarət alması faktuna laqeycdilik nümayiş etdirərək hadisənin baş vermişinə görə zərərçəkmişləri günahkar bildi, buna görə cəmiyyətdə bir ajitaj yarandı, bunun sonunda Mehriban xanımın zərərçəkənlərə hörmətlə yanaşması ictimaiyyətin qozəbinin hakimiyyətin maraqları əleyhinə yönəlməsinin qarşısını aldı.

"Azərbaycan mədəniyyətinin dostları" fondu ilə yanaşı, Mehriban xanım Əliyevannı Heydər Əliyev Fondunun prezidenti kimi ölkənin sosial problemlərinin həllində - orta məktəblərin tikilməsi, uşaq evləri və internat məktəblərinin inkişafı, talasəməyi, diabetli uşaqların müdafiəsi - xəxəndən iştirak etməsi İlham Əliyevin siyasi imicinin formallaşmasında böyük rol oynayır. Bu addımlar, dəyişisi ilə, Mehriban Əliyevanın özünün də siyasi imicini yaratdı. Düzdür, Mehriban xanım mərisahiblərindən birində "Mən siyasetlə məşğul olmuram" deyir və məqsədinin "sədəcə insanlara kömək etmək olduğunu" bəyan etdir. Lakin bununla yanaşlı, son dövrlərdə cəmiyyətdə onun siyasi perspektivi barədə müxtalif fikirlər dolaşır.

İmcimeyeke Tamilla Nağıyevanın sözlərinə görə, Mehriban Əliyevanın indiyəqədərki ictimai və humanitar faaliyyəti onun siyasetdə uğur qazanmasına imkan yaradır:

Mehriban xanım "mən siyasetlə məşğul olmuram", - desə də, əs-linda, onu bütün faaliyyəti dəyişisi ilə siyasetlə və prezidentin siyasi imicinin formallaşmasına qulluq edir.

Fikrimeca, Mehriban Əliyevanın siyasetlə aktiv məşğul olması parlamentin ab-havasına da təsir göstərəcək. Real imkanlara malik bir deputat kimi o çox işləri həyata keçirə bilər.

M.Əliyeva parlamentdə ləməsil olunması ilə digər qadın deputatlar da sözün haqqı mənasında xanım kimi nümunə ola bilər: qadın

deputatlar çalışacaqlar ki, xarici görüntüsüslərinə, təmkinlərinə, davranışlarına diqqət yetirsintər, siyasetçi - qadın imic üçün yolverilməz olan saç düzümüzündən, makyajdan çəkincinlər.

Lakin, fikrimeca, Mehriban xanım Əliyeva ictimai işlərlə fəal möşğul olaraq "Raisa Maksimovna sindirimu"ndan da çəkinnəməlidir. Bəla təhlükə bütün "birinci ledi"lərin faaliyyətində yaranı bilər. Dogrudur, o, safarlar zamanı İlham Əliyevi müşayiət edir, hətta bəzi görüşlərə də qatılır, amma onun söhbətlərə aqressiv müdaxiləsi nazara çarpınır. Mehriban xanım yaxşı ictimai xadim kimi öz mövqeyində durur. Ancaq bir sırə hallarda onun aktiv ictimai faaliyyəti bəzi dövlət qurumlarının solahiyəyəllərinin avəzedici görünüşünü yaradır. Dündür, onun ictimai faaliyyəti humanitar xarakterlidir, amma bu addımlar kütləvi və həddən artıq geniş vüsat alanda dövlət məmurlarında arxayıcılıq yaradı bilər".

Siyasi imicin formallaşdırılmasında geyim seçimi və üslubu abəməyyəlli rol oynayır. Kulturşor hesab edirlər ki, dövlətin "birinci ledi" si dəbə geyinməli, amma ifratə varmamalı, geyimində "kralica əzəməti" ləçəssüm etdirməməli, cənə zamanda sünü ciddiliyi və rəsmiyyətliyi da keçməməlidir. Azərbaycanın "birinci xanımı" Mehriban Əliyevanın geyim zövqünü moda mütəxəssisi yüksək qiymətləndirir. Müasir dəbə uyğun geyim üslubu onun zahiri görünüşünə Qərb kübarlığının gotırır. Lakin onun bu stilə birmənəli qarşılıklıdır. MDB-nin Reklam Koordinasiyası Şurasının və Beynəlxalq Reklam Komisiyasının üzvü Tamilla Nağıyeva deyir ki, ayalətlərə safarları zamanı dövlət başçısının müşayiət edən Mehriban xanım geyimində müasir Avropa stilində bir qadın az üstünlük versə, daha yaxşı olar. "Amma deməzdəm ki, bu, ayalətlərdə Mehriban xanımın reytinginə mənfi təsir göstərmir. Əksinə, obali ilə ünsiyyət zamanı da hiss olunur ki, M.Əliyevanın reytingi rayonlarda da yüksəkdir".

Bəs görünür ki, Azərbaycanın "birinci ledi"sinin ictimai titulları-

na bundan sonra siyasi vazifalar da alava olunacaq. Onsuza da parlament seçkiləri orafasında Mehriban Əliyevannı siyasetlə dəha ciddi şəkildə məşğul olacaqı barədə fikirlər səslənirdi. İndiya qədər Göncə, İmisi, Masallı, Şəki, Quba və Qusar rayonlarındakı 10əbbüs qrupları tərəfindən M. Əliyevanın deputatlıq namizədiyi irəli sürüləsə də, seçki mübarizəsinə Bakıdan qoşuldu. Əsasən, şəhərkənarı kənd və qəsəbələri əhatə edən bu dairədə Mehriban Əliyevadan başqa, 9 nəfər kişi. 1 nəfər qadın, o cümlədən 2 nəfər müxalifətçi namizəd də mübarizəyə qoşulub. Amma bu mübarizəni digərlərindən fərqləndirən başlıca amil osas namizədlərdən birinin - YAP tərəfindən irəli sürlülmüş namizədin şəxsiyyəti ilə bağlıdır. Təcərübə göstərir ki, seçiciləri parlamentdəki təmsilciliyin siyasi mənsubiyətindən çox, onun real imkamları maraqlandırır. Bu da təbiidir. Xüsusilə orta və aşağı təhəqiqətən olan seçiciləri (onların sayı isə olduqca çoxdur) parlamentdə gedən mübahisələr, deputatların bir-birinə yağıldığı töhfələr maraqlandırır. Seçicilər Milli Məclisdə öz təmsilcisi kimi, sosial problemlərinin hollina qادر və onun hüquqlarını təpdalayan dövlət məmurlarına qarşı real təsir imkanları olan deputat görmək isteyirlər. Bu həxməndən, Mehriban Əliyevannı rəqiblərini çətin mübarizə gözləyir.

27 avqust 2005-ci il

YUNESKO - AZƏRBAYCAN: ƏLAQƏLƏRİN YENİ MƏRHƏLƏSİ

YUNESKO-nun baş direktoru Koishi Matsuuannı ölkəmizə rəsmi səfəri BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı olan YUNESKO ilə respublikamız arasında yaranmış əlaqələrin inkişafının yeni mərhələsinin başlangıcı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzumunun geldikcə artlığıqını təsdiq edir.

Azərbaycanla YUNESKO arasında münasibətlərin tarixi çox məraqlı möqanıllarla zəngindir. Görkəmlı Azərbaycan alimlərinin yubileylerinin, "Dədə Qorqud" dəstəsinin 1500 illiyinin beynəlxalq miqyasda keçirilməsi, YUNESKO-nun "Dünya ırs siyahısı" na İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi ilə birgə daxil edilməsi, hazırda bu siyahuya Qobustan Qoruq Muzeyinin və Alışqalın da daxil olması üçün ilkin sənədlərin hazırlanmasına buna misal göstərmək olar. Azərbaycan YUNESKO-nun bir çox beynəlxalq konfranslarında da fəal iştirak etmişdir. Azərbaycanda YUNESKO-nun xəlli və dəstəyi ilə Mədəni Ərsin Qorunmasına dair bu təşkilatın beynəlxalq hüquqi normativ aktlarına həsr olunmuş seminar-konfrans, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının (1954) qəbul edilməsinin 50 illiyinə həsr edilmiş dayırma masa və s. tədbirlər keçirilmişdir.

Ən mühiüm nailiyyət isə Azərbaycanın birinci xanını, Heydər Əliyev Fonduunun prezidenti Mehriban xanım Əliyevannı YUNESKO-nun xoşməramlı səfiri seçilməsidir. YUNESKO ilə əlaqələrin yeni mərhələsinə bu seçim öz təsirini göstərməkdədir. Mehriban xanım Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətlə başladığı dövrdə bu beynəlxalq təşkilatla Azərbaycan arasında münasibətlər daha intensiv

xarakter alımağa başlamışdır. Xüsusilə 2005-ci ildə YUNESKO-nun tətbiq etdiyi "Başarıyyətin şəhəri və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil olan, xalqımızın mənəvi dünyasını ayrılmaz hissəsinə çevrilən müğəmlərimiz qorunması sahəsində Mehriban xanımın son vaxtlar arda, principial təşəbbüsleri bu əlaqələrin yeni mərhələsinin olamadalar hadisələridir. YUNESKO-nun baş direktoru-nun iştirakı ilə Bakıda Beynəlxalq Müğəm Mərkəzinin təməlçəyənə mərasimi da məhz bu təşəbbüslerin nəticəsidir. Xoşməramlı səfir Mehriban xanım Əliyeva təkcə mədəniyyət sahəsində deyil, milli təhsilimiz YUNESKO ilə əlaqələr yaratmasında da mühüm və əhəmiyyətli tədbirlərin həyata keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısıdır. Avqustun 24-də Mehriban xanımın təşəbbüsü ilə Gürcüstan sarayında YUNESKO - Azərbaycan: goləcəyə körpü mövzusundakı ilkin konfrans keçirildi. Çox maraqlı faktdır ki, bu YUNESKO-nun tərəfində ayrıca bir ölkəyə həsr olunmuş ilk belə tədbirdir.

Təhsil sahəsində Azərbaycan YUNESKO ilə bir neçə istiqamətdə əməkdaşlıq edir. Bunlar asanın "Təhsil həmi üçün" programı, "Assosiativ məktəblər", texniki-pəşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedrallarının yaradılması və s. sahələridir. Təhsilin mözəminunun yeniləşməsi; informasiya texnologiyalarının məktəblərdə geniş lətiqi məsələsi də əməkdaşlığın çərçivəsinə daxildir.

Təhsilla bağlı keçirilən ikinci konfrans isə bu əlaqələrin yeni mərhələsinin istiqamətlərini müəyyənəşdirdi. Belə ki, konfransda çıxış edən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan milli təhsilinin problemlərindən dəməşdə, həyata keçirilən işlahatlar barədə konfrans iştirakçılarına məlumat verdi. Ən başlıcaşı bu idi ki, Mehriban xanım Əliyeva ölkəmizin on agrılı Qarabağ probleminin təhsilimizdə yaradığı çətinlikləri YUNESKO-nun baş direktorunun və nümayəndə heyətinin nəzərinə bir daha çatdırıldı:

"Biz işgala məruz qalan ərazilərdə avvallar mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilməmişik. Bu məktəblər qəcqu-köçkün düşərgələrində yerləşir. Biz həm da müəllim kollektivini saxalaya bilməmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə möşəl olurlar. Bu doğrudan da nadir bir təcrübadır. Men inanıram ki, bu təcrübə bütün münəaqisə zonalarında istifadə oluna bilər".

Müşavirin başlıca əhəmiyyətli məhz milli təhsilimizin ümumi vəziyyəti barədə YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq idi. Konfransda çıxış edən YUNESKO-nun baş direktoru Koisiro Matsurra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Komissiyasının yaradılması yüksək qiymətləndirdi. Baş direktor Azərbaycanın təhsil sisteminde nəzərəçarpacaq müsbət dəyişikliklər olduğunu vurgulamaqla, bəzi problemlərin də qaldığını nəzərə çarpdırdı.

Konfransın on mühüm əhəmiyyəti isə YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində memorandum imzalanması oldu.

Əlbəttə, bütün bu tədbirlər YUNESKO ilə ölkəmiz arasında yeni əməkdaşlıq mərhələsinin başlangıcıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizə cəlb olunması üçün həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, yaxın goləcəkdə bu əlaqələr daha da intensiv xarakter alacaq, maddi və qeyri-maddi mədəni irsimizin qorunması və goləcək nəsillərə çatdırılmasında YUNESKO öz imkanlarından daha somoroli istifadə edəcəkdir.

28 avqust 2005-ci il

AZƏRBAYCAN İLƏ YUNESKO ARASINDA ƏMƏKDƏŞLİQ DAHA YÜKSƏK SƏVİYYƏYƏ QALXACAQDIR

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safları Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koishi Matsuuranın Azərbaycana saforinin yekunlarına dair AzTV-yə müraciət etmişdir. AzərTAc həmin müraciətin matanını oxuculara təqdim edir.

- Mehriban xanım, ölü həftə respublikamızın ictimai-mədəni höyəti üçün ona əlamətdar hadisələrdən biri YUNESKO-nun baş direktoru canab Matsuuranın və bir neçə xoşməramlı safların Azərbaycana safları oldu. Saflar çərçivəsində bir sira müümü tədbirlər keçirildi. Siz YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?

- Müstəqil Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. Bu illər arzindo ölkəmiz üçün əhəmiyyətli olan bir sira tədbirlər höyətə keçirilmişdir. YUNESKO Azərbaycan müğənnini başlıcaşlıq şəfahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. İçərişəhər. Qız qalası isə çox nadir memarlıq incisi kimi dünya mədəni irs siyahısına salınmışdır. Azərbaycanın bir sira görkəmlə şəxsiyyətlərinin yubileyi YUNESKO-nun tövqiməsə salınub və başlıcaşlıq üçün böyük əhəmiyyəti olan hadisə kimi qeyd edilir.

Dabi Məhəmməd Füzulinin 500 illik yubileyi çox geniş tədbirlərlə qeyd olunub və yekun tədbirlərində YUNESKO-nun baş direktoru canab Matsuura da iştirak etmişdir. Hər iki yubiley ilə bağlı YUNESKO-nun iqtamətgahında, Paris şəhərində də xüsusi tədbirlər keçirilmişdir.

Bu ilin sentyabr ayında Parisdə görkəmlı Azərbaycan alimi Yusif Məmmədəliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Bir sıra elm, təhsil və mədəniyyət proqramlarında Azərbaycanın qurumları iştirak edir. Azərbaycana aid olan məsələlərlə bağlı YUNESKO çərçivəsində tədbirlər keçirilir. Bu sıradə mən xüsusi təhsil sahəsində əməkdaşlığı vurğulamaq istərdim. Bildiyiniz kimi, Bakıda təhsil sistemində həsr olunmuş böyük konfrans keçirildi. Bu konfransda biz uzun müddət hazırlıq gördük. Əvvəl YUNESKO öz ekspertlərini ölkəmizə göndərmişdi, sonra ilkin tədbir Parisdə keçirilmişdir. Yekun tədbir olaraq Bakı şəhərində YUNESKO-nun baş direktoru canab Matsuuranın və xoşməramlı saflarının iştirakı ilə "Azərbaycan - YUNESKO: golçoya körpü" adlı konfrans keçirildi.

Biz canab Matsuuranın Azərbaycana safları zamanı ölkəmizin bir sıra maddi və qeyri-maddi irsinin qorunması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən çox inanıram ki, canab baş direktorun ölkəmizə bu safları YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına güclü təkan verəcəkdir.

- Mehriban xanım, Siz YUNESKO-nun ilk azərbaycanlı xoşməramlı saflarınızın və canab Koishi Matsuura qeyri-maddi irsin qorunması sahəsində fəaliyyətinizi çox yüksək qiymətləndirdi. Bu istiqamətdə yeni planlarınız varmı?

- Avqustun 24-də Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu və mən inanıram ki, bina inşa olunandan sonra bu mərkəz bütün muğamsevərlər üçün doğma bir evə çevriləcəkdir. "Qarabağ xanəndələri" albomundan sonra biz muğam layihələri üzrə işlərimizi davam etdiririk. Bu ilin sonuna qədər muğam dəstəgahları albomu işi üzü görəcək, bir sıra muğam ustalarının kitabları və albomları çap olunacaqdır. Bir neçə qədəm muğam traktatlarının tərcüməsi artıq basa çatıb və onlar da çapa hazırlanır. Müasir fransız musiqitüsnas Gerardin əsəri də tərcümə olunub və o da çapa hazırlanır. Bir sözə, muğamlar

bağlı çok geniş layihələrimiz var, yaxın gələcəkdə müğam ustaları ilə bir daha görüşmək fikrim var. Onlara həm müğam mərkəzinin layihəsinə müzakirə etmək, həm də golocok planlarınızda haqqında danışmaq istiyirəm. Azərbaycan musiqi sənətinin müğam kimi əhəmiyyətli olan başqa bir qolu da var, bu da aşiq sənətidir. Hesab edirəm ki, ona da diqqət artırmalıdır. Müğamlı yanaşı, aşiq sənətinin də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması çox zoruridir. Ümumiyyətlə, bizim mədəni irsimiz çox zəngindir, misal üçün Meyxana sənəti. Bu sənətin qadımdan çox böyük əmanətləri olub və bu gün də çox istedadlı davamçıları var. Anıma bu sənətin fəlsəfi və tərixi rülu yekərinə öyrənilməyibdir. Bir sözə, hələ böyük işlər görəmək lazımdır.

- **Bizim məlumatımıza görə, YUNESKO-nun baş direktoru və ölkəmizə səfər edən xoşməramlı səfirlərlə Siz görüşlərinizdə Azərbaycanın bir neçə tarixi abidəsini, o cümlədən Qobustanı dəniz mədəni və təbii irsin qorunması, aşiq sənətinin isə başarıyyatın şəhəri və qeyri-maddi irsinin şah əsərləri siyahısına salınmasını təklif etmişiniz. Yaxın vaxtlarda bu təkliflərinizin reallaşacağına gözləmək olar mı?**

- Çənab baş direktor və xoşməramlı səfirlər Bakıya səfər zamanı Qobustanda oldular. Biz orada bu abidənin başarıyyəti üçün nə qədər əhəmiyyətli olduğunu müzakirə etdik. Anıma YUNESKO-nun öz qaydaları var və hər bir abidənin siyahıya salınması müəyyən proseduradan keçir. Öncə bir neçə ölkədən ekspertlər təklifləri öyrənir, öz röylərini verir. Sonra komissiyaların iclaslarında müzakirələr gedir. Adətən, abidənin siyahıya daxil olma prosesi 3-5 il çəkir. Onu da nəzərdə saxalamalıyıq ki, bir ölkədən müəyyən dövr ərzində yalnız bir abidə və ya yalnız bir əsər YUNESKO-nun siyahısına daxil edilə bilər. Gələn ilin yayında YUNESKO-nun iqtamətgahında keçiriləcək növbəti toplantıda Qobustanla bağlı müzakirələr aparılacaq və mən

çox böyük ümidi bəsləyirəm ki, bu məsələ öz müsbət həllini tapacaqdır.

- **Mehriban xanım, müzakirələr zamanı Azərbaycanın işğal altında olan ərazilərindəki tarix və mədəniyyət abidələri, onların ərmanlılar tərəfindən dağıtılmışı ilə bağlı məsələlər diqqət mərkəzində olduğunu?**

- Mən bu problemlər haqqında xoşməramlı səfirlərin YUNESKO-nun iqtamətgahında keçirilən illik toplantısında və Kazanda YUNESKO-nun Avropanın üzrə toplantısında dəfələrlə danışmışam. Bildiyiniz kimi, YUNESKO elm, təhsil və mədəniyyətə məsələ olan təşkilatdır. Şübhəsiz ki, YUNESKO tarixi abidələri qorumaq üçün tədbirlər keçirməli, konkret işlər görməlidir. Diger tərafından, hərbi münaqişa zonalarında vəziyyət həddindən artıq siyasilaşdırılmışa görə YUNESKO çəhər kəsi, siyasi xarakter daşıyan heç bir bayanatla çıxış etməsin. Anıma buna baxmayaraq, mən hər bir görüşüməndə, YUNESKO-nun əməkdaşları ilə hər bir ünsiyyətdə bu sualları qaldırmağa çalışram.

- **Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni dərs ilü üçün ölkədə 132 məktəb tikilir və hər, çox böyük layihədir. Siz məktəb binalarının vaxtında təhvil verilməsi üçün işlərə çox ciddi nəzarət edirsiniz. Bu sahədə vəziyyət necədir?**

- Mən doğrudan da çalışıram ki, tikili ilə bağlı hər gün məlumat almım. Tikili lərin bir qismində özüm şəxson olunmuş, işlərin həqiqətən də çox böyük sürətlə getdiyini görürüm. Bu məktəblərin tikintisi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin yalnız ilk mərhələsidir. Hazırda ikinci mərhələyə daxil olan məktəblərin siyahısı hazırlanır. Mən inanırıam ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində an müasir tələblərə cavab verən məktəb binası olacaqdır.

- **Siz həm də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentisiniz. Hamımız da biliirk ki, Fondun 10 illik yubileyi**

o-rofesindəyik. Yaxın vaxtlarda bu Föndün xətti ilə hansı yeni la-yihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətə, Föndün 10 illik fəaliyyətini neçə qiyamətləndirirdiniz? Üzeyir Hacıbəyovun 120 va Yusif Məmmədəliyevin 100 illik yubileyləri ilə bağlı hansı tədbirlər planlaşdırılır?

- Azərbaycan Mədəniyyətinin Dosları Föndünun yubileyini yeni layihələrlə qeyd etmək istəyirik və hesab edirəm ki, ən böyük hədiyyə Üzeyir Hacıbəyov silsiləsindən ilk albom olacaqdır. Ümumiyyətə, 2005-2006-ci illəri Üzeyir Hacıbəyov ilları adlandırmış. Bu sonnətərin adına layiq olan çox global bir layihə hazırlanır. Üzeyir boyin publisistikası, müsiqi asərlərinin not yazıları nəşr ediləcəkdir. Bir sözə, Üzeyir boy Hacıbəyovun bütün ırsını oks etdirən bir layihə hazırlanır.

Görkəmlü alim Yusif Məmmədəliyevin 100 yubileyi bu ilin sentyabr ayında YUNESKO tərəfindən Parisdə qeyd olunacaqdır. Ölkəmizdə bir sırə tantanlı tədbirlər nəzərdə tutulmuşdur.

- Çox sağ olun, təşəkkür edir, hütün istiqamətlərdəki işlərinizdə uğurlar arzulayınraq.

- Sağ olun.

30 avqust 2005-ci il

ÖLKƏNİN BİRİNCİ XANIMI HANSI SİYASİ TEXNOLOQLARIN XİDMƏTİNDƏN İSTİFADƏ EDİR?

Mehriban Əliyeva: Yaxşılıq və mərhəmət kimi anlayışlar mənim üçün ümtdə anlayışlardır

Mehriban Əliyeva: Mən öhdəmə götürdüyüm hər bir işə məsuliyyətə yanaşram...

Mən konkret iş görmək, konkret adamlara kömək etmək istəyirəm

2003-cü il prezident seçkilərindən dərhal sonra baş verən olaylar Azərbaycan siyasetçiləşməsini qədər aludə etdi ki, ölkənin üfüqlarında yeni bir ulduzun doğduğunu fərginə belə vara bilmədilər. Bu ulduz-ölkənin birinci ledisi Mehriban xanım Əliyeva idi. Bu, siyasi arenanın sadə tamaşaçılarına ovval-ovvəl adı bir meteor parltısı kimi gəldi, lakin hadisələr inkişaf etdiyəcə, həm Mehriban xanımın təsadüfi fiqur olmadığının, içtimai-siyasi mühitdə tamamilə yeni baxış və yanaşma götürdiyinin şahidi oldu. Bəli, Mehriban Əliyeva Azərbaycan siyasetinə uzun müddətdir ki, davam edən və olduqca gərgin ab-hava vərmiş iqtidár-müxalifət savaşında çoxdan unudulmuş humanitar təşəkkür tərzi götürdü. İndi artıq heç kim inkar edə bilməz ki, bu, çoxdan qorarlaşmış və bəlkə də daşlaşmış, sümükləşmiş Azərbaycan siyasi élitesi tarixində yeni bir mərhələnin əsasını qoyan yanaşma idi. Mehriban xanım caniyyətimizə xalqın on çox ehtiyac duyduğu dayarlıların diçəldildi, burlara diqqətin və qayğıının artırılması təməyüllünə daxil etdi və tez bir zamanda həmin təməyülli aparıcı xəttə cəviri bildi. Yaxşısı yamandan, Xeyri şərdən, gerçayı yalandan özünə-

maxsus bir həssusluqla seçə bilən xalq buna politoloqlardan daha ayıq reaksiya verdi, bu zərif və cəzibədar xanımı aydın diqqət yetirdi və ona dala isti, məhrəm duyğular boşladı, dorin bir rəğbhətə yanaşmağa başladı. Siyaset alimləri isə yalmız xalqın gerçek simpatiyasını qazandıqdan sonra Mehriban Əliyevanın ictimai-siyasi statusunu etiraf etməli oldular.

Əslində, onun ictimai-siyasi mühitə qədəm qoyması bir qədər əvvəl, milli öndərimiz Heydər Əliyevin sağlığında başlamışdı. Azərbaycan Mədəniyyətinin Dostları Fonduunun yaradıcısı, "Azərbaycan-İrs" jurnalının təsisçisi olaraq zəngin mədəniyyətimizin təbliğat kimi müüm bir missiyanın önündə gedən xanım Əliyevanın fəaliyyəti o dövrədə bir qədər ciddiyyətliydi. sadəcə, Prezident galininin, galəcək Prezident xanumunun ictimai hayatda aktivlik göstərmək cəhdid kimi qiymətləndirilirdi. Mütləqqi Qorb ölkələri səfirlərinin xanımlarını, qadın horakatı saflarını, məshur elm, mədəniyyət və incəsənat xadimlərini başına toplayıb, dövrünün keşməkəslərindən gizdən, könlüdən uzaq salmış milli mədəniyyətimizin ictimai hayatda öz layiqli yerini tutması üçün göstərdiyi fədakarlıq da indiki dövlət başçısının siyasi portretinə onun həyat yoldaşının gölərmək istədiyi ştrixlər səviyyəsində anlaşıldı. Bu fədakarlıqla gizlənən sənimi volənpərvərliyi, gerçək milliliyi, riyadan, məkrədən, siyasi hiyləgərlilikdən uzaq ziyyahlığı, tarixlərin o təyində qalmış kütibar xalqlılığını layiqinəcə duymaq, başa düşmək və dəyərləndirmək bəlkə heç asan da deyildi. Çünkü onun fəaliyyətinə münasibət - Azərbaycan siyasetində xalqın tarixi mövcudluq şərtlərindən biri və bircincisi olan milli mədəniyyətə münasibətlə cyni idi. Bu, elə bir vaxt idil ki, siyasetə xos-zor qoşulanlar xalqın adından xalq üçün müxtəlif sünü və qondarma dəyərlər uydurur, onu "xosbəxt" etmək namına şüurlar qondəndirir, həmin uydurma dəyərlər və şüurlar uğrunda cynilə qondarma "müberizələr" aparırıdlar. Mehriban xanım isə ölkənin ilk tanınmış ziyanlı nəslinin

düşünəcə lərzini, həyat fəlsəfəsini oxz etmişdi, elə buna görə də Azərbaycan xalqına həqiqi xidmət göstərməyin düzgün yoluñu daşıq bilirdi. O, yaxşı başa düşürdü ki, dünyada özünü, keçmişini, bu gününü layiqinəcə təmsil etməyi bacarmayan, müasir biliklärə, texnologiyalara, təsəkkürlə və mədəniyyətə yiyələnməyən xalqın galəcəyinə kimliklərisi inandırmak çətlindir. Nə qədər ki, bu problemlər həll olunmayıb, dünyaya özlərini mədəni, azərbaycanlıları, türkləri isə vəhşi, barbar xalq kimi təqdim etmən ərnəknilərin bödnəm təhlilətinin qarşısını almaq mümkün olmayacaq. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizi hərbi-siyasi qarşılurmalarдан, iqtisadi böhran mənqəbəsindən, sosial aşınmadan qurtarmışdı, onun qarşısında dövlətini düzənliyi siyaseti meridianlarına çıxarmaq kimi qlobal problemlər dayanırdı. Buna baxmayaraq, böyük öndər Azərbaycanın mədəni yüksəkliyi qayğısına da qalmış, onun inkişaf perspektivlərinin magistrallı yollarını müəyyənləşdirmişdi. İndi bu yolla irəliləmək istəyənləri ardına aparmaga qadir Mehriban xanım kimi həqiqi avangard gənələr lazımdı. Mir Cəlal, Nəsir İmanquliyev ocaqlarının tərbiyəsini görmüş Mehriban xanım öz siyasi müəlliminin, "ata" dediyi öndərimizin göstərdiyi bu yolu seçdi. Görünür, bu məqamda özüne inamı sərsəlmiş sadə xalqla onun baxış bucağı üst-üstə düşdürüyü üçün tezliklə uğura tuş goldı, elin rəğbatını və təmənnəsiz sevgisini qazandı.

... Bir mənzərəni xatırlamaq vacibdir: Ötən əsrə xalqımızın başına gotırılmış müsibətlərin bəlkə də on dəhşətlisi və hənzərsizi olan 20 Yanvar faciəsinin qara ildönümülrəndən biri idi. Ucu-bucagi görünməyən insan seli hər il olduğu kimi, həmin gün də aramlı, sabırlı, təmkinlə, basabas salmadan, böyük ehtiramla müstəqillik uğrunda qurban gelmiş günahsız şəhidlərimizin ziyanətgahına doğru irəliləyirdi. Telekameralar usanmadan, matəm müsiquisi altında gedən bu prosesi canlı yayımlayırdı. İzdihəmin içində ara-sıra tanınmış simalar da

gözo dayirdi, amma axşama az qaldığından ziyarətə gələnlərin böyük əksəriyati adı vətəndaşlar idi. Elə bu vaxt kameraların "nəzərləri" iki qız ilə sakit-sakit şəhid məzarlarına doğru irəliləyən qara paltaş kükürə bir xaməm dikildi. O anda vətənpərvər tamaşaçının keçirdiyi hissəsi "mələmət qarşıq sevincə" kimi ifadə etmək olardı. Çünkü həmin xaməm bir özgəsi deyil. Prezidentin həyat yoldaşı, ölkənin birincisi xanım Mehriban Əliyeva idi. Övladlarını da yarına alıb, xalqının müqəddəs kədərini əlahiddə şəkildə yox, onunla bir yerdə, onunla bərabər hüquqda, bir suradə addimlayaraq bölüşməyə gölmüşdi. Bu adı hərəkət Azərbaycan xalqının öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban verdiyi şəhidlərin xatırmasına dərin cəhəramın hənzərsiz rəmzi mənə kəsh edən təzahür kimi yaddaşlara həkk olundu. Hər il həmin gün bütün azərbaycanlıların qəlbində duyğuların bütöv bir qarışığı, buketi tütğyan edirdi - şəhidlərimizə görə mərhamət, hüzn, qurur, onları gözgörəti ölümə aparmış "keşş qaponlar" a qarşı qəzəb və hiddət, güñahsız vətəndaşlarımızı qanına qoltan etmiş düşmənə nifrot və üşyankarlıq... Amma həmin gün ürkükələr bir duyuğu da ürkükələr öz layiqli yerini tapdı - ölkənin birincisi xanımına cəhəram və minnətdarlıq duyğusu.

Əlbəttə, o gün milyonlarla həmvətonimiz telekameraların gözü ilə bu ləl və hüznlü sohñəni müsəlhdə etmiş, bu vətənpərvər xanımın sadəliyinə, fədakarlığınə, kükürələrə heyran kəsimmişdi. Mehriban xanımın bütün sonrakı fəaliyyəti də sübuta yetirdi ki, xalq yaxınılığını, bağlılığını, hörmət və möhəbbətini belə kiçik, lakin əlamətdar addimlərlə bürüə verməklə onun ruhuna hakim kəsimlək mümkündür. Kifayətdir ki, xalq sohñəni ona yuxarıdan aşağı baxmadığını inansın. Kifayətdir ki, xalq görüsün: sən onun dördünü, cəhəyacını bilir və ona əlindən galan köməyi göstərmək, dəstək vermək isteyirsən. Kifayə-

dir ki, xalq sohñənin xoş məramını anlaya bilsin. Lakin bunun özü də asan məsələ deyil. Siyasetlə illər boyu möşəkul olanlar onu özünə pəşə seçənlər var ki, çoxillilik fəaliyyəti dövründə xalqın tükünü belə tərəpədə bilmirlər. Onlar xalqın adından boyanıllar verir, onun məraqları ilə alver edir, lakin xalqa qovuşmağı heç cür bacarmırlar. Nəcə deyərlər, hərəsi öz həyatını yaşayır - xalq öz həyatını, bu tip siyasetçilər isə öz həyatlarını. Onlar özlərini xalqdan nümkün qədər daha çox ayırmaya, bununla da sanki özlərinin müstəsnahıqlarını bürüə verməyə can atır... və elə bununla da uduzurlar. Təsəssüflər olsun ki, bu gün Azərbaycan siyasetində yer tutanların böyük əksəriyyəti məhz belələridir.

Bələləri Mehriban xanımın xalqı ilə belə asanlıqla dil tapmasına qısqanlıqla yanaşıb - başqa cür nümkün də deyil. Onlar bu birləşmənin bir yozum verir, gəh bunu kökündən inkar edir, gəh də müxtəlif səbəblərlə izah edirlər. Doğrudur, siyasi texnologiyaların inkişaf etdiyi, manipulyasiya imkanlarının günbögün artlığı, insanların nəinki şüuruna, hətta təhləkəsüruna da təsir üsullarının kaşf olunduğu bir dövrdə texnoloji imkanlardan, elmin yeni nailiyyyəti sayılan metodlardan istifadə edilməsində tövəccübü bir şey, də yoxdur. Və təsəddüfi deyil ki, Mehriban xanımın Azərbaycan siyasetinə ilhrim sürətli gəlişini, burada öz layiqli yerini tapmasını, on əsası isə geniş xalq kütlələrinin qəlbini belə tezliklə almasına da məhz, siyasi texnoloqların gücü ilə izah edənlər daha çoxdur. Etiraf edək ki, bəzən bu gənc və kükürə xanımın qısa, lakin sırayatedici nitqlərinin, hətta sözsüz, yalnız jestlər və mimmikalar səviyyəsində belə qarşısındakılara göslərdiyi təsirin altında bəzən bu fikrin gerçəkliliyinə inanır və düşüñürsən ki, görəsən, Mehriban Əliyeva hansı siyasi texnoloqların xidmətindən istifadə edir?

Ammə az sonra onun fəaliyyətinin nə qədər sadə, lakin nə qədər mühüm və ardıcıl addımlardan ibarət olduğunu xatırlayır və onun təsir mexanizmini də aydınlaşdırma bilirsən. Fakt budur ki, artıq Mehriban xanım Azərbaycanın sevilən simalarından birinə çevrilib, xalq onun fəaliyyətini izləyir, onu görmək, dinləmək, onuna ünsiyyətdə olmaq istəyir. Onun məktəblərdə, tibb ocaqlarında, müğam konsertlərində, elmi konfranslarda əhalinin ən müxtəlif təbəqələri, eləcə də xarici qonaqlarla görüşlərdə göstərdiyi humanizm, insanşəvərlik nümunələri Azərbaycanda hadleyəbil şəkildə salmış siyasetin əməni simasına məxsus bir gözəllik, tülvilik verir. Mehriban xanımın hər görüşünün, onun keçirdi hər aksiyanın İlham Əliyev iqtidarına xalqa yaxınlıq həkimindən rəsmi təhlükədən qat-qat arlıq dividendlər gətirdiyinə indi heç kimin şübhəsi yoxdur. Dərğudanın bütün bunlar cəmiyyətdəki statusu kifayət qədər yüksək olan, intellektual səviyyəsi ilə bu mərtəbədən da yüksəklərə qalxmağı bacaran bir xanımın şəxsi söyleyişləri hesabına əmələ gəlir? Onun atlığı addımlar spontan səciyyəni daşıyır, yoxsa əvvəlcədən planlaşdırılır, düzülüb-qoşulur? Respublikanın birincə xanım olması öz-özüyündə aşkarlayır ki, o, "xalq arasında çıxış"larında heç də tam sərbəst və müstəqil ola bilməz. Amma burası da var ki, planlaşdırma ilə, etiket qaydalarına əməl etməkla bu böyülü uğuru belə asanlıqla qazanmaq olmaz. Baş nədədir Mehriban xanımın losir güclü? Yuxarıda qeyd etdi ki, o, həddən arlıq sadə, ləvəzək və millətsevərdir. O, özünü kütlənin xoşuna gəlməkdə qurutmur. Nitqlərini ażbərlənmir, davranışlarını rol kimi mösqət etmir, xalq arasında səhnədə rol oynayırmış kimi hərəkət etmir. Düşüntüyü kimi damşır, olduğu kimi görünür, baxışlarını açıq, səmimi, lakin qəli lərzdə ifadə edir, insanları özüntün haqqı olduğuna inandırır. Aydın görünür ki, planlaşdırıldığı tədbirləri bütün görünən və görünmə-

yən tərəflərini irəlicədən yaxşı-yaxşı öyrənib, qaldırıldığı problemləri dərindən bilir, elə buna görə də dilektant kimi görünmür. "Qarabağ xanəndələri" albomunu nəşr edəndə də, maddi tarixi abidələrimizlə bir sıradə qədim müğamlarımızı YUNESKO səviyyəsində təmsil və təbliğ edəndə də xalqın əziz bildiyi döyərlər işlədiyini düzgün qıymətləndirir. Bürokratik aparatın, məmurların get-gəlindən bezib, haqqə ümidişlərini itirmiş həmvətənlərimizi əlindən tutanda da yüksək səmimiyyət nümayiş etdirir. Onu nə populyarlıq, nə süni səhərət, nə də bir günlük, bəs günlük dəyərlər düşündürür. Xoşa gəlmək istəsydi, Mehriban xanım yoxqın ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hesabına məktəblər, bağçalar, internatlar yox, məscidlər tikdirirdi. Müğam mərkəzləri deyil, estrada arenaları qurdurardı. Xalqın düşlənən hissəsinə yox, emosional kütlələrinə hesablanmış tədbirlər keçirir, xeyriyyəciliyin siyasi gəlir gətirən növləri ilə məşğul olardı.

Bu gün tək bizim yox, çoxlarının nəzərində beynəlxalq, regional, ölkə siyasetinin sort reallığı ilə ayaqlaşmaq zorurəti ilə üzəşən Prezidentin ictimaiyyətə on mahir əlaqələndiricisi məhz elə odur-Mehriban Əliyeva. Özünün daxildən gələn yüksək ünsiyyət mədəniyyəti, paklığı, təmizliyi, mənəvi ucaklığı, ziyanlı cövhəri ilə Mehriban xanım bu gün Azərbaycan dövlət idarəciliyinə rəsmən heç bir dəxli olmasa da, İlham Əliyev siyasi xəttini bəzən təhrif edən, onunla xalq arasında sədər yaradın "iqtidər mənsubları" ilə həqiqi antiqəzə loşkilidir. Mehriban xanım xalqına zidd mövqədə dayananların hamisə qarşı on layiqli opponentdir, baxmayaraq ki, o, bu gün nə iqtidardakı, nə müxalifətdəki opponentlərinin heç birinə qarşı açıq çıxışlar etmir. Onun aleyhdarlığı da, tərəfkeşliyi də dildə deyil, əməldədir. Mehriban xanım o qədər səmimidir ki, təbliğatdan, təsviqatdan

uzaq aməllarında da öz daxili aləmimi gizlətməyi bacarmır. Əlindəki imkanlardan ona panah gətirən, ondan nücat umanların nəfisə istifadə edir, xalqın zaruri ehtiyaclarını daqiqliklə duyub qiymətləndirir. Bunlar elə güclü və parlaq fördi keyfiyyətlərdir ki, heç bir texnoloq məsləhəti ilə başa gələ bilinəz. Bunları on mahir aktyorlar belə oynamaya qadir deyil. Bunlar insana ana südü, ata öyüdü, yaşınanış həyat təcrübəsi ilə, qazanılmış biliklərlə verilən nadir xüsusiyyətlərdir. Belə inca və hossas məsləhələrdə Mehriban xanım özünəxas daxili səmimiyyəti ilə bütün texnoloji nailiyyətlərin fəvqündə dayanan unikal saxsıyyətdir.

Bələdliklə, onun fəaliyyətinə bu prizmadan yanaşlıqda birinci xanımın hansı "texnoloq" və "məsləhətçi"lərin xidmətindən yararlanması da müyyənəlsər.

30 avqust 2005-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN ƏLİYEVƏ BAKININ
NƏSİMİ RAYONUNDAKI 1 SAYLI
KÖRPƏLƏR EVİNİN AÇILIŞ
MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR**

Sentyabrın 7-də Bakının Nəsimi rayonundakı 1 sayılı körpələr evinin Heydər Əliyev Fondunun vasaiti hesabına apaqlılaşmış əsaslı təmir və yenidənqurma işlərindən sonra təntənləli açılış mərasimini olmuşdur. Tərbiyecilər, ətraf məhəllələrin sakinləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safiarı Mehriban Əliyevan böyük səmimiyyətlə, gül-cicəklə qarşılıqlılar.

Mehriban xanım əməkdar milli liderimiz Heydər Əliyevin binanın fotosündəki portreti önünü gül dəstəsi qoydu. 1950-cu ildə tikilmiş bina üzün illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüştü. Mehriban xanımı bu ilin fevralında binanın vəziyyəti ilə tanış olunduqdan sonra fondun vasaiti hesabına əsaslı təmir işlərinə başlamağı tövsiyə etdi. Ötən müddətdə bina əslində təzələnmişliklə ləğv edilmiş, damdan təltimət zirzəmisi yoxdur, hər yer təzələndi, yeni istilik, su, qaz, işıq xələri çəkildi, həyat abadlaşdı, hətta, ətraf binalarda, yollarда da təmir işləri görüldü. Körpələr evi müəsir avadanlıqla da komplektləşdirildi.

Körpələr evinin müdürü Nəhayat Əliyeva bildirdi ki, burada valideyn himayəsindən möhrum, atılmış 3 yaşa qədər 67 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinələr keçirilir, hamısı sağlamdır. Körpələr evinin yataq, ietimai iaşa, tibbi müayinə, laboratoriya, fizi-

ki tərbiyə otaqlarını gəzən fondun prezidenti təmirlən, avadanlığın keyfiyyətinə xüsusi diqqət yetirdi. hər uşaq ayrılan yemək norması, səhiyyə xidmətinin təskili, arzaq təminatının vəziyyəti ilə maraqlandı, qaldırılan məsləhətlərin həllinə lazımi kömək göstəriləcəyini bildirdi.

Mehriban xanım Əliyeva ötən dəfəsi gəlİŞində körpölər evinə təzəvə verilmiş Orxanın o zaman sınınş pəncəsinin indi tam şagaldığını öyrənib xeyli sevindi, okiz bacılar Fatima və Zəhranın sahəhəti ilə maraqlandı. Nəsimi Rayonu İcra Həkimiyətinin başçısı Tahir Quliyev rayon arazisindəki internat məktəbləri və uşaq evlərində Mehriban xanının təşəbbüsü ilə və fondun vəsaiti hesabına aparılan təmir işlərindən danışdı, fondun fəaliyyətinin rayon sakinləri tərəfindən razılıqla qarşılandığını bildirdi. İki yaşı tamam olan Güncelin ad günü isə əsil bayram şəhidiyinə çevrildi. Hətta, valideyninin kimiliyi də bollı olmayan bu gözəl balanın şorşinosuna hazırlanan, üzərində qoşa şam yanau tort, şəhər musiqi altında ifa edilən roqsalar, oxunan mahnılar körpölərin hamisə sevincənə ürəkdən qoşulan Mehriban xanım qızı Arzu öz əlləri ilə Gündə və həmşəşidələrə tortlar, şirniyyatlar yedidirdilər.

Fondun əməkdaşları uşaqlara üzərində Heydər Əliyev Fondunun logosu həkk edilmiş hədiyyələr, oyuncalar, arzaq paketləri verdilər. Bu təsirli sohnədən mütləssir olan tərbiyəçi müəllimlər Mehriban xanımı, ömür-gün yoldaşı, Azərbaycan Prezidenti İlham Əliyevə on xəş arzu və diləklərini bildirdilər, fondun prezidentinin respublikanızdakı uşaq evlərinə, internat məktəblərinə əsl anahəq qayğısı göstərməsini yüksək qiymətləndirdilər, bu qayğı və diqqətdən minlərlə ailəyə sevincə, təsəffüfi payı düşdüyüntü dedilər. Onlar ürəkdən gələn səminiyətələ günün bir hissəsini körpölərlə keçirdiyinə görə Mehriban xanım dərin təşəkkürlərini cətdirdilər.

Körpölər evinin salonunda qoyulmuş televizorda ulu öndər Heydər

Əliyevin üç il əvvəl uşaqlarla keçirdiyi görüşün videolentindən fragment göstərildi, ümummilli liderimizin bu sözləri sösləndi: "Sizin hamımız mənim balamsınız, siz öz balam kimi sevirom, siz öz balam hesab edirəm. Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, galacayıdır, ümidiidir".

Mehriban Əliyeva körpölər evinin kollektivinə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətlərini, ideyalarını unutmağın, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti artırmağı, öz vəzifələrinin necə şərəflü, məsləhiyyətli, savab iş olduğunu dərk etməyi xahiş və tövsiyə etdi.

Eyni zamanda, Heydər Əliyev Fonduñun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı çərçivəsində görüldən işlərin bundan sonra da davam edəcəyini vurğuladı.

Mehriban xanım kollektiv üzvləri ilə birləşdə ulu öndər Heydər Əliyevin portretli önungə xatirə şəkli çəkdirdi.

8 sentyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHРИBAN ƏLİYEVA LƏNKƏRANDAKI UŞAQ EVİNDƏ VƏ FONDUN VƏSAITİ İLƏ TİKİLƏN MƏKTƏBDƏ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sentyabrın 8-də dövlətimizin başçısının cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Osmən Mirzəyev adına qarşıq tipli uşaq evində olmuş, burada tərbiyo alan uşaqların qayğı və problemləri ilə maraqlanmışdır.

Mehriban xanım uşaqların ifasında mahmurlar, şeirlərə qulaq asdı, körpalara qayğı və nəvazış göstərdi. Uşaq evindəki şəraitlə yaxından tanış olan Mehriban Əliyeva uzun illər təmir edilməyən binannın əsaslı tamirə ehtiyacı olduğunu. Heydər Əliyev Fondunun vəsaiti ilə yaxın vaxtlarda bu işə başlanacağına bildirdi.

Sonra Mehriban xanım Fondun vəsaitini hesabına tükilən yeni məktəb binasında işlərin gedisi ilə tanış olmaq üçün rayonun Şaglaser kəndinə gəldi. Məktəbin müəllim kollektivi, valideyilər, məktəblilər, inşaatçılar fondun prezidentini səmimiyyətə qarşıladılar, xeyirxah işlərinə, uşaqlara diqqət və qayğısına görə minnətdarlıq etdilər. Mehriban xanım կənd sakinləri ilə səhbət etdi, ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti barədə danışdı, özüni göstərilən səmimiyyətə görə razılığunu ifadə etdi.

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHРИBAN ƏLİYEVA ASTARA RAYONUNUN TƏNGƏRUD KƏNDİNDƏ MƏKTƏBİN TİKİNTİSİ İLƏ TANIŞ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dövlətimizin başçısının cənub bölgələrinə səfəri çərçivəsində, sentyabrın 8-də Astara rayonunun Təngərud kəndində yeni məktəb binasının tikintisi ilə tanış olmuşdur. Mehriban xanımı güllərzə qarşılayan müəllim və valideynlər məktəbə barədə ona ətraflı məlumat verdilər. Bildirdilər ki, yaşlı onanaları olan bu məktəbdə on illərdən bəri təmir işi görülməmişdir. Heydər Əliyev Fondunun vəsaitini hesabına burada 16 sinif otlaq yəni binanın tikintisindən son dərəcə razi qalan sakinlər Mehriban xanımı öz ləşəkkürələrini bildirdilər. İnşaatçılar isə söz verdilər ki, bina oktyabrın 1-dək tam hazır olacaqdır. Mehriban Əliyeva ölkəmizin gələcəyi olan uşaqlara qayğı və diqqətin ifadəsi kimi, "Yeniləşən Azərbaycana yəni məktəb" programı çərçivəsində Fondun vəsaitini hesabına hazırlı republicanuzda 132 məktəbin tükildiyini xatırlatdı və bildirdi ki, fond gələn ildən daha 500 məktəbin tikintisi üçün geniş program hazırlanmışdır. YUNESKO-nun xoşməramlı səfiri kənd sakinləri ilə səmimi səhbət etdi, onlarla xatırə şəkli çəkdirdi.

**HEYDƏR ƏLİYEV
FONDUNUN PREZİDENTİ,
YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN ƏLİYEVƏ
MASALLI RAYONUNUN
TƏZƏKƏND MƏKTƏBİNĐƏ
OLMUŞDUR**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sentyabrın 9-da, dövlətimizin başçısının sənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda tikiñtisi yenice başa çatmış Təzəkənd məktəbində olmuşdur. İnşaatçılar, müəllimlər, məktəblilər, valideynlər Mehriban xanımı səmimiyyətlə qarşıladılar. Hörmətli qonağa gül dəstəsi təqdim olundu. Fondun prezidentinə məlumat verildi ki, 22 sinif otağı olan məktəb binası comi 42 günə inşa edilmişdir. Burada 35 müəllim 500-dək şagirdin təlim-tərbiyəsi ilə məşğul olacaqdır.

Heydər Əliyev Fondunun vasaiti hesabına inşa edilmiş yeni tədris ocağının tikiñtisindən olduqca razi qalan kənd sakinləri Mehriban xanımı təşəkkürlərini bildirdilər, ona xalqımızın galəcəyi naminə xeyirxah işlərində uğurlar arzuladılar. Mehriban Əliyeva rəhbərlik etdiyi fondun vasaili hesabına "Yeniləşən Azərbaycana yeni məktəb" Programı çərçivəsində galən il respublikanızda daha 500 məktəb binasının tikiləcəyini bildirdi.

YUNESKO-nun xoşməramlı səfiri sonra kənd sakinləri ilə samimi söhbət etdi, onların qayğıları və problemləri ilə maraqlandı. Yeni məktəbdə çalışacaq müəllimləri, təhsil alacaq şagirdləri təbrik edərək uğurlar arzuladı, onlarla xatirə şəkli çəkdirdi.

10 sentyabr 2005-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN ƏLİYEVA LƏNKƏRAN
RAYONUNUN ŞAĞLASER KƏNDİNDƏ
FONDUN VƏSAİTİ İLƏ TİKİLƏN
MƏKTƏBDƏ OLMUŞDUR**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehraban Əliyeva sentyabrın 8-də, dövlətimizin başçısının cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran rayonunun Şağılaser kəndində fondun vəsaiti hesabına tikişlən yeni məktəb binasında işlərin gedisi ilə tamş olmuşdur.

Məktəbin müəllim kollektivi, valideynlər, məktəblilər, inşaatçılar Mehraban xanımı böyük səmimiyyətlə qarşıladılar, xeyirxah işlərinə, ölkəmizin gələcəyi olan uşaqların normal şəraitlə təhsil ocaqlarında təlim-tərbiyə alması üçün göstərdiyi diqqət və qayğıya görə minnətdər hər alışdır.

Mehraban xanım kənd sakinləri ilə səhbət etdi, ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti barədə damşdı, yeni məktəb binasında tikinti işlərinin gedisi ilə tamş oldu. fondun respublikamızın hər bir bölgəsində təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binaların tikilməsini davam etdirəcəyini bildirdi.

10 sentyabr 2005-ci il

**VALEH İBRAHİMOV ADINA
LERİK QƏSƏBƏ ORTA İNTERNAT
MƏKTƏBİ İLƏ TANIŞLIQ**

Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonuna səfərinin sonunda Valeh İbrahimov adına Lerik qəsəbə orta internat məktəbində olmuşdur.

Dövlətimizin başçısı və xanımı - Heydər Əliyev Fondunun prezidenti Mehraban Əliyeva 1960-ci ilə tikişmiş və asash tamirə ehtiyacı olan məktəb binasının vəziyyəti ilə yaxından tanış oldular, eyni zamanda, fənn kabinetlərinə baxıldılar, tədris üçün şəraitlə, dörsliklərə tanınmanın vəziyyəti ilə maraqlandılar.

Məktəbin direktoru, elmlər namizədi Musa Bədəlov bildirdi ki, bura 180 şagır təhsil alır. Bina çox köhnəldiyindən tamirə böyük ehtiyaçı vardır.

Prezident İlham Əliyev binanın asash tamiri üçün yaxın vaxtlarda hər cür kömək göstəriləcəyini bildirdi.

Sonra dövlətimizin başçısı məktəbin xatirə kitabına ürək sözünü yazdı: "Azərbaycan dilinin və adəbiyyat kabinetini uşaqların ana dilinin müükommal öyrənməsi işində böyük rol oynayır. Bizim adəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar adəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alınsınlar, yaxşı vələndəş olsunlar.

İnternat məktəbinin tamirə böyük ehtiyaçı vardır. Yaxın zamanlarda burada əsash tamirə başlayacaq. İnternat məktəbinin kollektivinə və burada oxuyan bütün uşaqlara uğurlar arzulayram.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
8 sentyabr 2005-ci il".**

AKADEMİK YUSİF MƏMMƏDƏLİYEVİN YUBİLEYİ PARİSDƏ YUNESKO-nun İQAMƏTGAHINDA QEYD EDİLMİŞDİR

Parısdə YUNESKO-nun iqamətgahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tadbirdə iştirak etmək üçün Pariso gəlmiş Heydər Əliyev Fondu-nun və Azərbaycan Mədəniyyətinin Dostları Fondu-nun prezidenti, YUNESKO-nun xoşməramlı safi Mehriban Əliyevanı YUNESKO-nun iqamətgahında təşkilatın baş direktorunun xanımı Takaka Matsuura, baş direktorun müavini Valter Erdelen və digər rəsmi şəxslər qarşılıqlılaşmışlar.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu foto həvəskarı olan alimin vaxtıla çökdüyü fotoskopillərdən ibarət sərgi barədə Mehriban xanım Əliyevaya və qonaqlara məlumat verərək bildirmişdir ki, bu fotosalar dünya səhərətli alimin maraq dairəsinin genişliyini, eyni zamanda Vətəninə, xalqına bağlılığını eks etdirir.

Mehriban xanım və yubiley mərasiminin iştirakçıları Yusif Məmmədəliyevin çökdüyü fotoskopillərə maraqla tamaşa etmişlər.

Yubiley mərasimi Y. Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən "Zamanın zirvəsi" sənədli filminin nümayisi ilə başlanmışdır.

YUNESKO-nun baş direktoru adından onun müavini Valter Erdelen, habelə Fransız Knyza Camiyyətinin prezidenti Arman Latt və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov mərasimədə çıxış etmişlər. Natiqlər akademik Yusif Məmmədəliyevin 100 illiyinin YUNESKO-nun iqamətgahında keçirilməsinin bu qurum üçün böyük şərəf olduğunu vurgulamış, alimin kimya elminin, müasir neft kimyası sənayesinin inkişafında əvəzsiz xidmətlər göstər-

Xoşməramlı safir

diyini, onun 200-dən artıq elmi möqalənin və 6 monoqrafiyann müəllifi olduğunu, alimin ixtirasının məhsulu olan yeni yanacaq texnologiyasının ikinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük rol oynamadığını, Sunqayıtlı kimya müəssisələrinin yaradılmasında xüsusi əmək sərf etdiyini, ölkəsinin beynəlxalq elmi möcüzələrdə ləyiqinə təmsil etdiyini vurgulamış. Azərbaycanda Şamaxı astrofizika rəsədxanasının, bəs yeni elmi tədqiqat institutunun fəaliyyətə başlamasının məhz Yusif Məmmədəliyevin adı ilə bağlı olduğunu bildirmişlər.

Alimin novəsi Yusif Məmmədəliyevin çıxışında bu mərasimin tökcəbabasının xatırına deyil, bütün Azərbaycan elmina həsr edildiğini, alimin xatırısının abduləşdirilməsində ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olduğunu xüsusi vurgulanmışdır. O, babasının adını daşınmasından fərqli duyduguunu söyləmiş, belə bir mətbəələr tədbirin keçirilməsinə görə YUNESKO-nun baş direktoru Koishi Matsuura və Azərbaycan Prezidenti İlham Əliyevə Məmmədəliyevlər ailəsinə təşəkkür etmişdir.

YUNESKO-nun xoşməramlı safi Mehriban Əliyeva mərasimədə çıxış etmişdir.

YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

-Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanın görkəmli alını Yusif Məmmədəliyevin 100 illiyinə toplaşan bütün qonaqları ürəkdən salanılayıram. Bu yubiley bayramının təşkilində əməyi olan hər bir insana, xüsusilə YUNESKO-nun rəhbərliyinə və əməkdaşlarına öz dörin münəttidərləğim bilidirəm. Son zamanlar Azərbaycanla YUNESKO arasında münasibətlər çox parlaq şəkildə özünü hürəzə verir. Bu çox sevindirici haldır. Bu, keçirilmiş tədbirlərdə, bizim rəsmi və qeyri-rəsmi görüşlərinizdə, YUNESKO-nun baş direktoru cənab Koishi Matsuuranın ölkəmizə səfərlərində, ən əsası, adı insanlarınla bu quruma olan məhəbbətdə

və diqqətdə aks olunur. Mən çox şadım ki, bu gün yubiley mərasimləri həm Azərbaycanda, həm də Fransanın paytaxtı Parisdə keçirilir.

Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-nun təqviminə salınması onun elmi fəaliyyətinə verilən yüksək qiymətdir. Bu insan həm şəxsiyyəti, həm də elmin və təhsilin inteqrasiyasında gör-düyü işləri ilə tarixdə və insanların qəlbində yaşayır. Biz indi deyo hı-lər ki, gərkəmlı Azərbaycan alimi YUNESKO-nun ideyalarına xid-mot etmişdir. Y.Məmmədəliyev sanki bir ömürdə bir neçə həyat ya-sanmışdır. İlk növbədə, bu, istedadlı alimin tədqiqatçı heyatıdır. O, Azərbaycanda üzvi kimya məktəbinin əsasını qoymuşdur. Onun adı neft elmi və neftə aid olan elmi sahələrə sıx bağlıdır. Ölkəmizin ən böyük sərvətlərindən olan neft, sanki, bu insana öz sirlərini açmaga qarar vermiş, onun tükənməz enerji mənbəyinə çevrilmişdir. Biz Yusif Məmmədəliyevin hər hansı tədqiqatına nəzər salsaq, orada belə bir sözə rast gələrik: ilk dəfə. Ona görə də təsəddüfi deyil ki, bütün dünyada Y.Məmmədəliyevi sanballı tədqiqatçı və novator kimi tanır.

Yusif Məmmədəliyevin hayatı müəkkəb bir dövra təsəddüf etmişdir. İkinci Dünya müharibəsi zamanı o, elmi tədqiqat işləri ilə bağlı fəaliyyətini davam etdirirdi. XX əsrin 40-cı illərində keçmiş Sovet il-tifaqında hasil edilən neftin 70-80 faizi Azərbaycanın payına düşürdü. Ölkəmiz həm təbii ehtiyatları hesabına, həm də elmi potensial ilə fəaliyətində qələbənin qazanılmasına çox böyük rol oynamışdı.

Yusif Məmmədəliyev həm də böyük bir maarifçi həyatı yaşamışdır. Demək olar ki, gərkəmlı alim müəllimlik istedadına da malik idi. O, ilk dəfə dərs demək üçün sinfa daxil olanda emi 16 yaşı vardi. Azərbaycan Dövlət Universitetinin dosent, kafedra müdürü, professoru və nəhayət rektoru olarkən belə, o, öyrənmək və öyrəlməkdən çox böyük zövq alan bir insan idi. Alimin qoyub getdiyi irs təkcə onun kitablarından və elmi ixtiralarında yox, həm də bir çox gənclərin tələyindədir.

YUNESKO-nun yarandığı 1945-ci ildə Y.Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının banilərindən biri kimi, onu təsis etmişdir.

Qısa bir müddətdən sonra akademiyanın prezidenti seçilmiş və müa-sir tələblərə cavab verən elm ocağı yaratılmışdır.

Bu insanın ömrü təzadalarla dolu idi. Y.Məmmədəliyev çox sülhse-vər insan idi. Lakin onun yaratdığı maddələr inanılmaz güca malik idi. O, çox təmkinli adam idi. Lakin onun ixtiraları maşınların, təy-yaraların sürətinin artırılmasına imkan vermişdi. O, olduqca açıq qalblı insan idi. Lakin kifayət qədər bağlı camiyyətdə yaşayış-yaradırdı. Y.Məmmədəliyevin ömrü çox qısa, lakin çox parlaq olmuşdu. O işsədikə, yaratdıqca, qurdurqca, yenə də islamaya, yaradıma və qur-mağça çalışırdı. Sanki harayasa tələsirdi. Kim bilsə, bəlkə də qeyri-adi intuisiya ona xəbər verirdi ki, vaxt az, anıma görülesi işlər cəhdür. Bu gün Y.Məmmədəliyevin yüz illik yubileyinin YUNESKO-də keçirilməsinin çox böyük ramzi manası var. Bu insan bütün ömrünü el-mə, təhsilə, mədəniyyətə həsr etmişdir. YUNESKO, əslində, bu gün əz sadıq əsgərlərindən birinin yubileyini qeyd edir. Məhz bu mənədən deyirəm ki, Yusif Məmmədəliyev xoşbəxt insan idi.

Əziz dostlar, çıxışının sonunda mən sizə bu bayram münasibatılı bir daha təbrih edirəm. YUNESKO-nun aməkdaşlarının yeni uğurlar və böyük gələcək arzulayram. Çox sağ olun!

Mehriban xanının çıxışı sürekli alqışlarla qarşılındı.

Tədbirin sonunda Azərbaycan incəsənət ustaları geniş konsert programı ilə çıxış etmişlər. Konsert zamanı milli rəqsər ifa olunmuş. Azərbaycanın tərənnüm edən mahnular səslənmişdir. Konsertin gedişi zamanı ölkəmizin tarixi abidələrini, gözoxşayan mənzərələrini, Bakı və Parisin gərkəmlili yerlərini öks etdirən sənədli filmlərdən parçalar da nümayiş etdirilmişdir.

Mehriban xanım Əliyeva konsertdən sonra incəsənət ustalarımıza ləşşökürünü bildirmiş, onlarla xatirə şəkilli çəkləndirmişdir.

Yubiley mərasimindən sonra Azərbaycan mətbəxinin ləziz yemak-lərinin təqdim edildiyi ziyanət verilmişdir.

15 sentyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDU MƏCBURİ KÖÇKÜN MƏKTƏBLİLƏRİN "BİLİK GÜNÜ" NÜ TƏBRİK ETMİŞDİR

Sentyabrın 15-də Heydər Əliyev Fondunun nümayəndələri Sabirabad və Biləsuvar rayonları orzisində məcburi köçkünlərin məskunlaşdırıldığı şəhəreceklərdəki məktəblərdə olmuş, şagirdləri "Bilik günü" münasibətilə təbrik etmiş, ilk dəfə birinci sinfə gedənlərə hədiyyələr vermişlər.

...Sabirabad rayonunun Qalaqayın kəndində Füzuli rayonunun 26 və 27 nömrəli, Zəngilan rayonunun 16 nömrəli, Cəbrayıllı rayonunun Dəmşalaq və Çorokon kənd məktəblərinin şagirdləri qonaqları Azərbaycanın dövlət himminin ifası ilə qarşılıqlar.

"Bilik günü" na həsr olunmuş mərasimdə Sabirabad rayon İera Hakimiyyəti başçısının müavini Vəsfadər Bağırov, 27 nömrəli məktəbin direktoru Ülkər Hüseynova, Dəmşalaq kənd məktəbinin direktoru Cəlal Quliyev, valideyn Südahə Əliyeva çıxış edərkən bildirdilər ki, bütün sahələrdə olduğu kimi, təhsil sisteminde da Heydər Əliyev siyasi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Onun 2004-cü il 21 avqust tarixli sərəncam ilə qəbul olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatlı programı" ölkəmizdə yeni informasiya texnologiyalarından istifadə edilməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Natiqlər xüsusi vurğuladılar ki, Azərbaycanda təhsilin inkişafında, xüsusi məktəb tikintisində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeyanın diqqətəlayiq xidmətləri var. Onun təşəb-

büsü ilə qəbul olunmuş "Yeniləşən Azərbaycana yeni məktəb" programı uğurla hayata keçirilir.

Çıxış edənlər gənc nəslin təlim-tərbiyəsinə qayğı və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə və onun xanumuna təşəkkürlerini bildirdilər. Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov mərasim istirakçularına Mehriban xanumun somimi salamlarını cətdararaq dedi ki, Fondun vəsaiti ilə müxtəlif regionlarda təkiliyin 152 məktəbin 100-ü bu gün istifadəyə verilir. Əməkdaşlarımız köckün məktəblilərlə görüşməyi açıq mərasimlərində iştirak etməkdən üstün lütəraq buraya gəlmişlər. Bu, Mehriban xanumun istəyidir. Qalaqayın soñorlarımız ənənə halim almışdır, keçənilki "Bilik günü" nda da burada olmuşduq.

İeraçı direktor məktəbliləri, pedaqoji kollektivləri yeni dərs ilinin başlanmasına və "Bilik günü" münasibətilə təbrik etdi.

Bu il birincı sinfə gedən uşaqlara Fondun adından şagird cantaları və dərs lövaziməti, Dövlətinqəzəmkomun adından isə məktəbli geyinləri hədiyyə olundu. Məktəb kitabxanalarına Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən kitab bağışlandı.

...Cəbrayıllı məcburi köçkünlərin məskunlaşdırığı 6 nömrəli Biləsuvar qəsəbəsindəki 8 nömrəli orta məktəbdə 564 şagird təhsil alır. Onların təlim-tərbiyi ilə 40 müəllim möğul olur. Bu il məktəbin məzunlarından 8 nəfər ali və orta ixtisas təhsili məktəblərinə qəbul edilmişdir. Burada keçirilən mərasimini rayon iera hakimiyyətinin başçısı Mahmud Quliyev açıraq dedi ki, cəbrayıllıların məskunlaşdırılan qəsəbələrin memarı ənənəvi milli liderimiz Heydər Əliyevdir. Taəssüf ki, o, altı qəsəbənin heç birinin ağılsında iştirak etdə bilmədi. Bu işi da-hı rəhbərinizin yolumun layiqli davamçısı, o zaman Baş nazir olan cənab İlham Əliyev gördü. Bu, həm də onun prezident seçilərək oradən namizəd kimi seçiciləri ilə görüşü iddi.

M.Quliyev xüsusi vurğuladı ki, Cəbrayıllı rayonu işgal olunsa da, müəllimlərin fədakarlığı sayasında təhsili yaşayır, inkişaf edir. Bu il

rayon məktəblərinin məzunlarından 177 nəfəri müxtalif ali və orta ixtisas məktəblərinin tələbəsi olmuşdur. Natiq yeni dörs ilinin ilk günü - "Bilik günü"nda məchuri köçkünlərin övladlarını sevindirdiyi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirdi. cəbrayıluların onu Bilsuvardalı qəsəbələrdə görmək arzusunda olduğunu söylədi.

Digər çıxış edənlər da Fondun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Mehriban xanımı qonaq davət etdilər. Fondun icraçı direktoru Anat Ələkbərov məktəbliləri "Bilik günü" münasibatılı təbrik etdi, təhsilin, səhiyyənin və digər sahələrin inkişafına Fondun yardımından, həyata keçirilən program və layihələrdən danışdı. Fondun an mühüm layihələrindən olan "Azərbaycan" internet portahı haqqında ətraflı məlumat verərək bildirdi ki, layihənin məqsədi beynəlxalq aləmdə ölkəmiz haqqında tam, həqiqi və dolğun təsəvvür yaratmaq. Ermənistəmin Azərbaycana qarşı locavüzi, işgälçiliq mühərbi hissini tarixi kökləri, erməni terrorizmi və ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırımı siyaseti haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bundan əlavə, Fond Qarabağın tarixinə dair sənbəlli kitab çap etdirmiş. Dağılıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. haqqında ingilis dilində kitablar hazırlanmışdır.

Birinci sınıf şagirdlərinə Fondun və Dövlətqaçqınkomun hədiyyələri, məktəbin kitabxanasına isə Heydər Əliyev Fondu haqqında nəşr olundu.

...5 nömrəli qəsəbədə İsmayıllı Quliyev adına Böyük Mərcanlı kəndi orta məktəbinin kollektivi ilə keçirilən görüş də yaddaşalan oldu. Məktəb özfaaliyyət kollektivinin çıxışı maraqla qarşalandı.

Qonaqlar qəsəbədəki uşaq bağçasında, istirahət parkunda və 1 nömrəli sahə xəstəxanasında da oldular.

16 sentyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA BU TƏŞKİLATIN BAŞ DİREKTORU KOİŞİRO MATSUURA İLƏ GÖRÜŞMÜŞDÜR

Sentyabrın 16-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koishi Matsuura ilə görüşmüştür.

YUNESKO-nun baş direktoru Mehriban xanımı hörmətlə qarsıldı, BMT-nin 60 illiyi ilə əlaqədar Nyu-Yorkda keçirilən tədbirə qatıldığı üçün akademik Yusif Məmmədəliyevin 100 illiyi ilə bağlı yubiley mərasimində iştirak edə bilməməsindən təssüfləndiyini söylədi. Cənab Matsuura dedi ki, mənə verilən məlumatla görə, yubiley tədbirləri yüksək səviyyədə keçmişdir. Baş direktor Azərbaycana son səfərini məmənnuluqla xatırlayaraq, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Mehriban xanıma dərin minnətdarlığımı bildirdi. Bakıdakı görüşlərinə onda çox gözəl təssürlə yaradığım söyləyən Koishi Matsuura YUNESKO ilə Azərbaycan arasındaki əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı.

Mehriban Əliyeva səmimi və xoş sözlərə görə baş direktora təşəkkür etdi, akademik Yusif Məmmədəliyevin yubileyinin Parisdə qeyd olunmasından məmənnuluğunu bildirdi. O, YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığının inkişafından razılıqla səhbat açaraq, qar-

şəhər əlaqələrin bundan sonra da yüksəkən xətla inkişaf edəcəyini vurğuladı.

Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi edildi.

17 sentyabr 2005-ci il

**HEYDƏR ƏLİYEV
FONDUNUN ZAQATALA
MƏKTƏBLİLƏRİNƏ HƏDİYYƏSİ**

Yeni dərs ilinin ilk günü Zaqtala rayonunun təhsil işçiləri üçün olduqeə əlamətlər və yaddaşalan olmuşdur. Heydər Əliyev Fondu-nun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" programına uyğun olaraq, Zaqtala şəhərindəki 1 nömrəli orta məktəbin binası təmamilə yenidən təkildərək istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən təntənləni mərasimi giriş sözü ilə açan məktəbin direktoru Fatma İsrailova rayonun təhsil sisteminde özü-nəməxnsus əmənələri ilə seçilən, yüzlərlə tanınmış elm xadiminin, emməyyətimizdə fəal mövqə tutan insanların, ziyalıların təhsil aldığı bu qəcəman tədris ocağının yeni binasının istifadəyə verilməsini rayonun həyatında çox əlamətlər hadisə kimi qiymətləndirmiş, bu davarı hədiyyəyə görə Heydər Əliyev Fondu-nun prezidenti Mehriban Əliyeva-ya məktəb kollektivi adından dərin minnəldərəhəm bildirmişdir.

Mərasimdə Zaqtala Rayon İera Həkimiyətinin başçısı Vəqif Rəhimov, təhsil şöbəsinin müdürü Tahir Məmmədov və digər natiqlər çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsil mütəassisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində başlangıçı məqsədönlü faaliyyətin həzarda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, təhsilimizin inkişafını böyük diqqət göstərildiyini xüsuslu vurğulamış, məktəbin tikintisini göstərdiyi qayğıya görə Dövlət Neft Şirkətinin, onun Boru Kəmərləri idarəsinin rəhbərliyinə, tikinti işlərini yerinə yetirən 15 nömrəli Tanır Tikinti Tərtəbinin kollektivinə zaqtalalılar adından təşəkkür etmişlər.

Dövlət Neft Şirkətinin idarə rəisi dövlətimizin başçısının təbrükini

və xoş arzularını zaqatalaşlılara çatdırmış, məktəb kollektivinə yeni tədris ilində yüksək uğurlar arzulamışdır.

Sonra mərasim iştirakçıları məktəbin yeni binası ilə tanış olmuşlar. Yararsız vəziyyətdə olan köhnə məktəb binasının

yerində müasir standartlara uyğun tikiilmiş ikimərtəbəli yeni bina -da 50 sinif otağı, fənn kabinetləri, kitabxana, idman salunu vardır. Məktəbin geniş foyesində ümummilli lideriniz Heydər Əliyevin həyat və fəaliyyətini, habelə respublikamızın müasir həyatını əks etdirən fotosuqlar təşkil edilmişdir. 120 naşor pedagoji işçinin çalışdığı yeni məktəbdə 900-dək şagird təhsil alır.

17 sentyabr 2005-ci il

MÜNDƏRİCAT

| | |
|--|----|
| Ön söz..... | 5 |
| Türkiyənin baş naziri Recep Tayyib Erdoğan | |
| Heydər Əliyev Fondunda olmuşdur..... | 7 |
| Heydər Əliyev Fondunun vəsaiti hesabına yeni məktəblər tikişlər..... | 9 |
| Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfəri Mehriban Əliyeva Gəycayda internat məktəbdə olmuşdur..... | 11 |
| Heydər Əliyev Fondunun vəsaiti hesabına..... | 12 |
| "Olimpiya oyunları - 2004" miniatur kitabının təqdimati olmuşdur..... | 15 |
| Vətənpərvərlik, insansevərlik və mərhamətlilik simvolu..... | 16 |
| Heydər Əliyev Fondunun hesabına 7 rayonda 20 məktəb tikişlər.... | 20 |
| Heydər Əliyev Fondunun vəsaiti hesabına 126 məktəb tikişlər..... | 21 |
| Fondun vəsaiti hesabına kənd rayonlarında, xüsusən ueçər dağ kəndlərində 132 məktəb tikişləcək..... | 22 |
| Heydər Əliyev Fondunun hazırladığı "Azərbaycan" internet portalının təqdimat marasimi keçirilmişdir..... | 25 |
| Azərbaycanın qədim abidələrinin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması zəruridir..... | 37 |
| Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı | |
| Mehriban Əliyevann Quba səfəri..... | 42 |
| Heydər Əliyev Parkında Quba rayonunun sakinləri ilə görüş..... | 44 |
| Azərbaycan Prezidenti İlham Əliyev və xanımı | |
| Mehriban Əliyeva "Qədimi Quba" Özəl Xalçaçılıq Məhdud Məsuliyyəlli Cəmiyyətinin yeni seksi ilə tanış olmuşdur..... | 46 |
| Qırmızı qəsəbə sakinləri ilə görüş..... | 48 |

| | |
|--|-----|
| Quba Olimpiya İdman Kompleksində Beynəlxalq Voleybol Federasiyasının dünya "Qran-Pri" turnirinin Avropa təsnifatı marşaları yarışlarının təntənəli açılışı..... | 57 |
| Xaçmazda uşaqlar idman məktəbi ilə tanışlıq..... | 61 |
| Xaçmazda özəl klinika istifadəyə verilmişdir..... | 62 |
| Heydər Əliyev parkı ilə tanışlıq..... | 64 |
| Heydər Əliyev muzeyi ilə tanışlıq..... | 65 |
| Heydər Əliyev parkında Xaçmaz rayonunun sakinləri ilə görüş..... | 67 |
| Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban xanım Əliyeva Xaçmaz rayonunun bir səra kənd məktəblərində olmuşdur..... | 70 |
| Xalqa xidmət edən xoşməramlı safir..... | 72 |
| "Heydər Əliyev Bağı"nda Qusar rayonunun sakinləri ilə görüş..... | 74 |
| Qubada voleybol bayramı davam edir..... | 78 |
| Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva Qusarda və Qubada internat və orta məktəblərde olmuşdur..... | 81 |
| Heydər Əliyev Fondunun vəsaiti hesabına Kürdəmirdə 50 sinif olağı tikilir..... | 84 |
| "Ataholding" şirkətlər qrupuna daxil olan "Excelsior" hotelinin təntənəli açılış mərasimi..... | 88 |
| Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva Qəbələ rayonunun Daşca kəndində məktəb binasının tikintisi ilə tanış olmuşdur..... | 96 |
| Rayon mədəniyyət evi və sərgi ilə tanışlıq..... | 98 |
| Qəbələ tarix-diyarşünaslıq muzeyi və tikilməkdə olan Heydər Əliyev muzeyi ilə tanışlıq..... | 99 |
| Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qəbələ rayonuna safarı..... | 100 |

| | |
|--|-----|
| Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İsmayıllı rayonuna safarı..... | 105 |
| Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyeva İsmayıllı rayonunun Bizlən kəndində məktəb binasının tikintisi ilə tanış olmuşdur..... | 111 |
| YUNESKO-nun baş direktoru Kōiširo Matsuura Azərbaycana gəlməşdir..... | 112 |
| Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş direktoru Kōiširo Matsuurmanın geniş tərkibdə görüşü..... | 114 |
| Azərbaycan Respublikası ilə YUNESKO arasında birgə rəsmi məlumatın imzalanması və YUNESKO-nun baş direktoruna "Şöhrət" ordeninin təqdim olunması mərasimi..... | 116 |
| Bakıda Beynəlxalq Müğəm Mərkəzinin təməli qoyulmuşdur..... | 118 |
| Azərbaycan Prezidenti İlham Əliyevin adından YUNESKO-nun baş direktoru Kōiširo Matsuurmanın şərəfinə ziyafət..... | 126 |
| YUNESKO-nun baş direktoru Kōiširo Matsuurmanın Azərbaycana safarı..... | 151 |
| Heydər Əliyev Fondu ilə tanışlıq..... | 152 |
| "Gülüstan" sarayında YUNESKO - Azərbaycan birgə konfransı keçirilmişdir..... | 155 |
| Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban Əliyevanın YUNESKO-nun baş direktorunun xanımı Takaka Matsuura ilə görüşü..... | 149 |
| YUNESKO-nun baş direktoru Kōiširo Matsuura İçərisəhərlərə tanış olmuşdur..... | 150 |
| YUNESKO-nun baş direktoru Kōiširo Matsuurmanın Azərbaycana safarı..... | 151 |

| | |
|--|-----|
| YUNESKO-nun baş xoşməramlı şəfiri, tanınmış Argentina pianoçusu Migel Anxel Estrella İncəsənət Muzeyində çıxış etmişdir..... | 153 |
| YUNESKO-nun baş direktoru Koishiro Matsuuranın AzTV-yə müsahibəsi..... | 154 |
| Məsələdə unudulmaz konsert..... | 160 |
| "Birinci ledi" - Prezidentin siması..... | 162 |
| YUNESKO - Azərbaycan: əlaqələrin yeni mərhələsi..... | 167 |
| Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq daha yüksək səviyyəyə qalxaqadır..... | 170 |
| Ölkənin birincisi xanım hənsi siyasi texnoloqların xidmətindən istifadə edir?..... | 175 |
| Heydər Əliyev Fonduunun Prezidenti, YUNESKO-nun xoşməramlı şəfiri Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı I saylı körpələr evinin açılış mərasimində iştirak etmişdir..... | 183 |
| Heydər Əliyev Fonduunun Prezidenti, YUNESKO-nun xoşməramlı şəfiri Mehriban Əliyeva Lənkərandakı uşaq evində və Fonduun vasaiti ilə tikilən məktəbdə olmuşdur..... | 186 |
| Heydər Əliyev Fonduunun Prezidenti, YUNESKO-nun xoşməramlı şəfiri Mehriban Əliyeva Astara rayonunun Təngorud kəndində məktəbin tikintisi ilə tanış olmuşdur..... | 187 |
| Heydər Əliyev Fonduunun Prezidenti, YUNESKO-nun xoşməramlı şəfiri Mehriban Əliyeva Masallı rayonunun Təzəkənd məktəbində olmuşdur..... | 188 |
| Heydər Əliyev Fonduunun Prezidenti, YUNESKO-nun xoşməramlı şəfiri Mehriban Əliyeva Lənkəran rayonunun Sağlaser kəndində Fonduun vasaiti ilə tikilən məktəbdə olmuşdur..... | 190 |

| | |
|---|-----|
| Valeh İbrahimov adına Lerik qəsəbə orta məktəbi ilə tanışlıq..... | 191 |
| Akademik Yusif Məmmədəliyevin yubileyi Parisdə YUNESKO-nun iqtamətgahında qeyd edilmişdir..... | 192 |
| Heydər Əliyev Fondu məcburi köçkün məktəblilərin "Bilik Günü" nü təbrik etmişdir..... | 196 |
| Heydər Əliyev Fonduunun Prezidenti, YUNESKO-nun xoşməramlı şəfiri Mehriban Əliyeva bu təşkilatın baş direktoru Koishiro Matsuura ilə görüşmüştür..... | 199 |
| Heydər Əliyev Fonduunun Zaqatala məktəblilərinə hədiyyəsi..... | 201 |

“Xoşməramlı səfir” II kitab

Bakı “ŞƏMS” nəşriyyatı - 2006, 208 soh.+24 rəngli soh.

| | |
|---|--|
| Nəşriyyat direktoru: | Şəmsi VƏFADAR |
| Məsləhətçi redaktor: | Şəmsi QOCA |
| Məsul redaktorlar: | Səməya MUSTAFAYEVA, tarix elmlər namizədi Nihad MƏMMƏDOV |
| Bədii redaktor: | Masuma HÜSEYNOVA, Xəqani RÜSTƏMZADƏ |
| Kommersiya direktoru: | Şəfi ƏLİMƏDOV |
| Kompiüter tərtibatçısı və texniki redaktoru: | Zaur RƏHMANLI |
| Mətni yığdlar: | Gülnarə MƏMMƏDOVA, Nigar ARİFQIZI |
| Korrektorlar: | Elvin ƏLİKİRAMOĞLU, Şəmsuro KƏLBƏCƏRLİ, Bünyad MİRZƏYEV |

| | |
|----------------------|-------------------|
| Vişlənilməmişdir: | 14.01.2006 |
| Çapa imzalanmışdır: | 22.01.2006 |
| Kağız formatı: | 60x84 1/16 |
| Fiziki çap vəroqisi: | 21,5 |
| Mətbəə kağızı: | № 01 |
| Sifariş: | № 10 |
| Sayı: | 2000 nüsxə |

Offset üsulu ilə çap olunmuşdur

*Bakı “ŞƏMS” nəşriyyatı, Mətbuat p-r. 24,
Telefon:(994)2 458-55-07, (994)2 510-24-68*



**Aftandil Dursun
oğlu Qasımov**
**1961-ci il avqust ayının
25-də Borçalı mahalının
Daştəpə kəndində
anadan olub.**
**Dnepropetrovsk Dövlət
Universitetinin
İqtisadiyyat fakültəsini
bitirib. Dövlət
strukturunda müxtəlif
vəzifələrdə çalışıb.
Siyasətlə məşğul olur.
Yeni Azərbaycan
Partiyasının üzvüdür.**